


MÜASİR AZƏRBAYCAN ƏDƏBİYYATI



XƏLLİL RZA



SEÇİLMİŞ
ƏSƏRLƏRİ

116
R 99

XƏLİL RZA ULUTÜRK

SEÇİLMİŞ ƏSƏRLƏRİ

234326

İKİ CİLDDE

II CILD

M.F.Axundov adina
A. 1957 Milli

"ŞƏRQ-QƏRB"
BAKİ-2005

Bu kitab "Xəlil Rza. Məndən başlanır Vətən" (Bakı, Yaziçı, 1988) və
"Xəlil Rza. Mən onşuz da əbədiyəm" (Bakı, Gənclik, 2003) nəşrləri əsasında
təkrar nəşrə hazırlanmışdır

Tərtib edəni:

Firəngiz Ulutürk

894.3611 - dc 21

AZE

Xəlil Rza. Seçilmiş əsərləri. İki cilddə. II cild. Bakı, "Şərq-Qərb", 2005,
248 səh.

Ən müxtəlif və ənənəvi mövzulardan yazanda belə azadlıq atəsi, coşqun
azadlıq ehtirası Xəlil Rza Ulutürk poeziyasının aparıcı motivini təşkil
etmişdir. Odur ki, Azərbaycan xalqının haqq səsi onun vətəndaşlıq
poeziyasında daim duyulmuşdur. Şair lirikanı siyasi mübarizənin ideya
silahına çevirmiş, xalqın milli duyğularını, milli bütövlüyünü tərənnüm
etmişdir.

Tükənməz bir ehtirasla yazıb-yaradaraq daim müstəmləkəçilik əleyhinə
mübarizə aparan Xəlil Rza meydən hərəkatının ehtiras və coşqunluğunu, milli
şüurun püşkürməsini poeziyaya götərmiş, lirikanın vətəndaşlıq və siyasi
məzmununu qeyri-adi ölçüdə zənginləşdirmiştir.

Bu cilddə görkəmli şairin ədəbi fəaliyyətinin 90-cı illər dövrünü əhatə
edən, vətənsevərlik və qəhrəmanlıq ruhuyla yоgrulmuş poeziyasından
seçilmiş şeirlər, eləcə də müxtəlif illərdə qələmə aldığı lirik poemalar,
poema-pamfletlər və poema-monoloqlar toplanmışdır.

ISBN 9952-418-29-6

BAKİ-2005

© "ŞƏRQ-QƏRB", 2005

Azərbaycan Respublikasının Prezidenti

İLHAM ƏLİYEVİN

"Azərbaycan dilində latin qrafikası
ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"

12 yanvar 2004-cü il tarixli sərəncamı
ilə nəşr olunur və ölkə kitabxanalarına
hədiyyə edilir



90-cı illər

Sənətkara azadlıq



SƏNƏTKARA AZADLIQ

Mənim həbsdən azad edilməyim uğrunda çarışan Azerbaycandan Moskvaya, təkcə A.Y.Suxaryevin – SSRİ prokurorunun adına bir milyon iki yüz mindən artıq məktub, teleqram, ərizə, şikayət, tələbname göndərmişlər. Umud edirdim ki, milli hərəkatın bu dalğasından sonra hüquq xadimi xalq tələbini yerinə yetirəcəkdir.

Xəlil Rza – bir ağ saçlı bahadır,
Elbrusdan, Savalandan ucadır.
Hər misrası bir qızıl gül, qonçadır.
Başı qardır, özü bahar laləzar.
Azad edin, hür yaşasın sənətkar.

Arxasında aşib-daşır milyonlar,
Neynər ona əyləncələr, oyunlar?
Ey tüsəngli, avtomatlı qoyunlar,
Kameranın gözü kordur, özü kar.
Azad edin, qələm çalsın sənətkar.

Od nəfəsi barmaqlığı yandırır.
Müdrik sözü qanmayanı qandırır.
Şair hansı telatümdən yan dürür.
Qoşun ona alağözlü bir nigar.
Azad edin, eşq əhlidir sənətkar.

Gedin, öpün ayağından, əlindən.
Üzr istəyin obasından, elindən.
İldirimdirdir, düşüb göyün qəlbindən.

ISBN 995

Hər sətrində Misri qılınc hökmü var,
Azad edin, yerdə, göyüdə sənətkar.

Azərbaycan – planetin gözüdür.
Bağrı – atəş, daşı – gövhər, özü – dür.
Xəlil Rza – insanlığa sözüdür.
Anlayırımı əqli naqis, gözü dar:
Zindanlara sığa bilməz sənətkar.

Aleksandr Yakov oğlu köçəri,
Əzziz Şair, salma dərdi içəri.
Bu dargalar nökərindi, nökərin.
Ya əfv ele, ya da itib batsınlar.
Biz qulunuq, sənətkardı hökmdar.

Çiçək səpək yolağın, yoluna.
Muxəzərlər gəlib girsin qoluna.
Çələng verək ərzin cəsur oğluna,
Fələk yalnız ucaldanı ucaldar.
Yerin, göyün baş tacıdır sənətkar.

Xəlil Rza – Azadlığa bayraqdar,
Məhbəsləri söküb tökən əzmi var.
Buraxmasa qul ürekli ağalar,
Sök zindanı, ey laləzar, ey bahar!

Moskva, Lefortovo zindani,

28 fevral, 1990

AZADLIĞIM

Hər kişi müstəqil bir partiyadır,
Hər kişi – ən ali bir hakimiyət.

Dövlət sərhəddimi, – azadlığını
Heç kəsə vermərəm! Bilsin kəmfürsət!

Heç birinə ram olmadım
Nə sərvətə, nə şöhrətə.
Nə bir cənnət içindəcə mərmər qəsrə, imarətə.
Nə rəyasət heyətinə, hər cəhətdən kəm heyətə.

Heç birinə ram olmadım: pula, vara,
zər cilidli kitablara,
qəlp medala, boş çələngə.

Yalnız könül azadlığı!
Bu eşq ilə girdim cəngə.
Yalnız könül azadlığı –
hətta dəmir bir qəfəsdə.
“Gülüstan”¹, “Türkmençay”¹
Qanla yanan bir məhbəsədə.

Çayları bəlkə də saxlamaq olar.
Mən dənizlər kimi azadam, azad.
Gəda qarşısında iki əlini
Yerə qoyanlarla ən kəskin təzad!

İldirimlər kimi, leysanlar kimi,
Burulğanlar kimi azadam, azad!

Təmkinlə hərlənən yer kürəsiyəm,
Mənim azadlığım, mənim gücümdür.
Mənim azadlığım qəsoranların
Cindir maskasını yırtmaq üçündür!

Mənim azadlığım haraylayır ki,
Çıxın mağaranan, ey əntərlərim!

Başınız üstünde o göylər boyda
Havaya tamarzi ağciyərlərim!

Nə bədbəxtdir evində də diplomat tek hərlənənlər...
Yaşamağa tamarzılar, ömrü boyu gırlənənlər.

Düşmənimmi?
Məgər düşmən gəlməsinə heç layiqmi nadürütlər?
Yarım düşmən, yarımdostlar?
Süd gölündə, yarısanlar, üzüşənlər.
Qanı qara, üzüşənlər,
Birçə yol “xox!” eşidərkən büzüşənlər.
Böyük tarix qatarının təkərinə ilişənlər;
Azca macal tapan kimi rütbələri bölüşənlər,

Diri qullar, ölü şənlər anlarmı bu səadəti?
Mənim əl boydaca köksüm içində
Yerə, göye sızmaz hakimiyəti?!

İstəsin, balamı verərəm ona,
Üzərəm, laləmi verərəm ona.
Ağzımın dadını, gözüm odunu,
Çayıımı, selimi verərəm ona.
Verməm göyər boyda Azadlığımı!

Yalnız Vətənimdir atam, qardaşım.
Qarışib dönmüşəm yurd havasına.
Dünyada heç kəsə əyilməz başım.
Baş əyir sadəcə quş yuvasına!

Mənim Azadlığım yalnız onundur,
Ölsəm də yenidən gələrəm cana,
Dirilik suyu tək qovuşa bilsəm
Dodaqları yanıq AZƏRBAYCANA...

XÜSUSİ TƏYYARƏDƏ

Al, birinci məktubum, ərməğanımdır sənə,
Canım, gözüm Firəngiz, şölə düşsün çöhrənə.

Gətirdi bəxtim mənim:
Geri qalmadım əsla nə Məhəmməd Hadidən,
Nə dili boğazından çıxarılan qardaşım
Böyük Fərrux Yəzdiyən.

Keçdim... kirpiklərimi qarsalayan alovdan,
Geri qalmadım əsla
Nə mərd Soljenitsindən,
Nə Sergey Korolyovdan.

Qanadları bükülməz bir qüdrət məni aldı,
Al qanına bələnmiş dünya yerində qaldı.

Təbəssümlə əl etdim: – Bakım, Əlvida – deyə.
Qalxdım layiq olduğum təmiz, ülvı mövqeyə.

Sağında bir avtomat, solumda bir avtomat.
Qabağında, arxamda ya avtomat, ya saldat.
Yaxud çibin, həşərat.

– Çək kəməri, ey!
Çəkdir... toqqamız zərnışındı.
Belimdəki kəmər yox, işqli kəhkəşəndi.

Uğuldayır mühərrik, uçuşumuz mübarək.
Birdən hiss elədəm ki, təyyarədə tekəm, tək.

Yaraqlılar əridi, nə qaraltı, nə uyuq.
Məndən savay pilot yox, məndən savay adam yox.

Yağış yağır, yoxsa qar?.. Nə yağışam, nə qaram.
Bu qar səltənətində özüm boyda baharam!

Cahan boyda baharam
Nərildəyir, gurlayı dörd motorlu təyyarə,
Təyyarədən təmkinli, təyyarədən güclüyəm.

Qanadının altında kəlmələr: TU SSSR.
Tupolevin nəbziyəm... Yerin, göyün məğziyəm.

Yerim rahatca, yumşaq... Yoxsa... şah taxtındayam?!
Buludlardan ucada, vüqar paytaxtındayam.

Görəsən qasırğadan keçirmi təyyarələr?
Mən yüz dəfə keçmişəm.

İldirimin boyunu ölçürmü təyyarələr?
Mən azca qarsalanmış qollarımla ölçmüşəm.

Bəlkə durnalar keçir səmadan qatar-qatar.
Amandır, toxunmasın təyyarəyə durnalar.

Gətirdi bəxtim mənim...
Görməliydim... ölümə – 72 qurşuna
Hamilə avtomatın od və buz lüləsini,
Bağrımı nişan almış Gürzəöz lüləsini!

Günəşi kama çəkən zülmət darvazaların
Zəncir cingiltisini.

Gətirdi bəxtim mənim: geri qalmadım əsla
Mikayıl Müşfiqimdən, Hüseyn Cavidimdən,
Behrəngimdən, Hadimdən.

Gümüşü pillələrdən yavaş-yavaş enirkən,
Vnukovo meydanına günəşmi doğdu birdən?

Salam, yaşıl ormanlar... salam, ey pakizə qar,
Kitirgeli, qətranlı şamlap, ətirli – şamlar!

Daş təbəqə üstündə təyyarə döndü getdi.
Təyyarə söndü getdi... qanadlıyam mən hələ.

Öz yeni səngərimdə inadlıyam mən hələ,
Həyat hər qırıpında tamam yeni mərhələ.

Canım, gözüm Firəngiz!.. Çatıq qaslım, təlaşlım,
57 yaşında mənim 17 yaşlım!

Enməsin kirpiklərin, sil gözünün yaşını.
Vüqarla gəz, əyilməz!.. Şax tut yorğun başını.

Sən Şair qadınısan... Büyük Şair qadını.
Ulu saxla adını.

Vermə qasırğalar Ürəyinin odunu.

Canım, gözüm, inan ki, hər cür səddi yıxacam.
Dəmir kimi gəlmışəm, polad kimi çıxacam!

*Moskva, Lefortovo zindani,
28 yanvar, 1990*

BAKİDAN GƏLƏN BAĞLAMA

Gönderilmiş bağlamanın çekisi
beş kilogramdan çok olmamalıdır.
Yalnız açıldıqdan sonra dustağa verilir.

Dostum Volodya aldı gələn hədiyyələri.
Görən xəbər tutdumu nə boydadır dəyəri.

Mən gözü goedən qoyub baxışlarımla öpdüm
Balaca bir zənbildə dənəvaya bərabəri.

Ağ şanının üstündə qurumuş xəzəlləri,
Bu xəzələ toxunmuş Firəngizin əlləri.

Öpdüm meyxoş limonu, o qızılı gövhəri,
O limona toxunub Firəngizin əlləri.

Dostum Volodya aldı gələn hədiyyələri,
Görən xəbər tutdumu nə boydadır dəyəri.

Qızıl köynəkli soğan nələri saldı yada.
Baldan şirin soğana, mehrinə canım fə

Bircə ovuc ağ kişmiş
Göydə ulduzlar imiş.

Otuz dörd il əvvəlki bir cəlalı anıram,
Kışmiş bağlamasına üzük qoymuşdu anam

Üzük kişmiş sovqatı, üstündə ağ kəlağay.
Ağ kişmiş – ulduz bağlı, üzük – tən ortada Ay.

Bağlamada qalmadı, üzük barmaqda yandı
Toy gecesi bir az da işıqlandı, nurlandı.

Qızıl üzüklü gəlin zərif bir aycamaldi,
Onun bəxt üzüyündən kəhkeşan işq aldı.

Balaca bir bağlama neləri saldı yada,
Nə məhəbbət öləndi, nə sədaqət dünyada.

Ağ kəlağay yarımin başında ağ tac oldu,
Kişmiş onun ağızına, dilinə möhtac oldu.

Nələr deyir ağ kişmiş, hər giləsi müqəddəs:
Mənim ulduzlarımı zindan söndürə bilməz!

Dostum Volodya aldı gələn hədiyyələri,
Anladımı görəsən nə boydadır dəyəri...

DUSTAQ GEYİMİ

— Soyun! — deyib aldılar xəz yaxalı kürkümü,
Dağ başına bənzeyən papağımı aldılar.
Önce hamama sonra kameraya saldılar.
Söndürə bilmədilər amma təbəssümümü.

Seyr edirəm əynimi, üstümde təzə paltar.
Ştamplanan şalvarım, düymesiz penceyim var.
Günaydın, Xəlil Rza, təzə donun mübarək.
Bəs haçan verəcəksən şirnisini, de görək!

Ekvatora bənzeyən bel kəmərin bəs hanı?
Kəmərsiz də keçinər zirehlənibse insan.
Çəkmələrin qapqara, daşdır, dəmirdir, canın,
Mübarək, bu çəkmənlə düşmən tapdayacaqsan!

Moskva Lefortovo zindanı
19 fevral, 1990

YARI CANIM ORDADIR

Yarı canım ordadır, — Azadlıq meydanında.
Mavi, yaşıl, qırmızı rənglər gülüstanında.

Yarı canım ordadır, — o gülzərin yanında,
Əllərdə çiçəkləyən bayraqların yanında.

Ləngərlənən, çalxanan bir hiddət ümmanında,
Addımı yer titrədən qoçaqların yanında.

Addımı yer titrədən
Oğullar günəşlə tən.

Ey ana Vətən hey, ey ana Vətən!
Haqq yolunda durmuşuq, bu baş, bu bədən¹.
Yarı canım ordadır —
Qızıl qana bələnmiş ağ nərgizin yanında.

Uzun kipriklərindən damla-damla od saçan
Firəngizin yanında.

Mən yerin altındayam, — şəhidlər məkanında,
İsmayılin, Ülvimin, Bəfadərin yanında.

Eşidirəm car çekir orda yeraltı bəşər:
— Milyard təpiyin altda qoy gəbərsin zülm, şər.

Mən ordayam, zəncirlər, qandallar qopan yerdə.
Şerim ulu sərkərdə, özüm qarşı səngərdə.

Əllərim — bayraqların qulpundan yapıshan əl.
Kürəklərim — yaş asfalt, meydan adlanan təməl.

Dodaqlarım — kürsüdən od püskürən dodaqlar,
Gözlərim — gecələr də sönmək bilməz çiraqlar.

¹ Beyt Lənkeranda yaşayıb yaranan şair Əli Nasirindir.

Saçlarım – bayrağımın şúa-şúa telleri.
Hər hüceyrəm, hər nəbzim haraylavır elləri.

Sakit kameramızda tufanlı, davalıyam,
Bizim altı milyardlıq bəşərin davamıyam.

Yarı canım ordadır, qışın bu qış fəslində,
Yarı canım ordadır, yarimcanam əslində.

Moskva, Lefortovo zindani
22 fevral, 1990

CƏZA KÖYNƏYİ

Bir neçə dəfə bərkdən danışdım, davranışını pozduğum üçün eynime 24 saat müddətli cəza köynəyi gevindirdilər.

Əynimə geydirdilər cəza köynəyi – rezin.
Elə bil ki, od yurub benzin tökdülər, benzin!

Sixır məni dörd yandan, sixır cəza köynəyi,
Səməndər köynəvimiş Xəlil Rza köynəvi.

Soyuq rezin yapışıp sanki ateşə, oda.
Varlığımızdan od alır, alışır yanır o da

Dəmir qəfəsim azmiş.
Beton məhbəsim azmiş

Dördmərtəbə zindanın soyuq dəmir torundan
Buz salxımı asılmış cəzinti güncü azmis

Sorğu-sual, istintaq, Hərbə-zorba, ittiham

Cinayet aktindakı ilan zəhəri azmiş,
Oara caynaqlarıyla boğazimdən yapışmış

Qasırğanın, çovğunun kirli əlləri azmış,
Üstəlik bəxs etdilər mənə “cəza köynəy”i.

Ey Xəlil, mübarəkdir
XƏLİL RZA köynəyi!

Görəsən planetin cəza köynəyi varmı?
Vulkanlardır, odlardır onun cəza köynəyi?

Görəsən Günəşin də cəza köynəyi varmı?
Qapqara buludlardır onun cəza köynəyi?

Günəş dözmür cəzaya... Günəşdə partlayış var.
Cahan dözmür cəzaya, od püşkürü vulkanlar.

Dözmür Günəş, dözmür dağ... amma dözür Ulutürk.
Ulutürküm cahandan, Güneşdən bir az büyük.
Azca arıqlasa da poladlaşış bədəni,
Sixır cəza köynəyi, sixır dörd yandan məni.

Sixir qulaqlarımı, deyir: – Heç nə eşitmə!
 Sixir barmaqlarımı: – yazmaq fikrinə düşmə!

 "Sus!" – deye möhürləmiş sözlü dodaqlarımı,
 "Getmə!" – deyə saxlamış şimşək ayaqlarımı.

 Sixir hər hüceyrəmi, kürəyimi, əynimi.
 Sixa bilmir beynimi, alovlu ürəyimi.

 Nə yaxşı ki, cahanda düşünmək fürseti var,
 Təfəkkürdən saçılır şúa-şúa arzular.

 Gözüm qəzetlərdədir.. qırır qandalı Polşa,
 Parçalayır Varşava öz cəza köynəyini.

 Buxarestdə Ağ qəsrı dağdır Ruminiya,
 Paslı darvazaların sindirir biləngini

 Qalxır çeçen-inquşlar, osetinlər ayağa.
 Dönür cəza köynəyi qana batmış bayrağa!

 Qorxma, Xəlil Rza, döz! Dön zülmətdə mayağ'a!
 Həmnəfəs ol bəşərlə, aləm qalxır ayağa.
 Qan açıldı burnumdan... basdım gümüş düyməni.
 Geldi ağ xalatlı qız... xilas edərmi məni?

 Pambıq soxur burnuma... qan dayanmır, dayanmır.
 İynə vurur qoluma... Qan dayanmır, dayanmır.

 Zəhmət çəkmə! can həkim!
 Kəsə bilməzsən qanı. Get, dincəl əyləş yerində.

 Qanın bir üçü burda, bir ucusa ordadır
 Bakı küçələrində!

Moskva, Lefortovo zindani
23 fevral, 1990

SORUŞ, PEŞİMANAMMI?

Ağzıma tuşladılar avtomat lüləsini,
 Lülədə yatan gördüm Əzrayıl güləsini.

Cüt əlimi arxadan qıflı zəncir ilə
 Bağlayıb hayqirdılar: – Sus, çıxartma səsini!

Basdilar təyyarəyə, gətirdilər paytaxta,
 Dəmir-beton qutuda, qaranlıq məhbəsdəyəm.

Ayağımın altında qızıl-qırmızı taxta,
 Hər gün sorğu, istintaq, hər gün tikan üstəyəm.

Soruş, peşimanammi əməlimdən, işimdən?
 Soruş, vaysınrammi barı bir zərrə qədər?

Keçdim gözəl ömrümün parlaq keşməkeşindən,
 Yaralanmış köksümdə ləngər vurur dənizlər.

Manqurdların buz kibi gözlərində qan, hədə.
 Toqquşuruq nə vaxtdır. O, dəmirdi, mən almaz.

Nəinki zindan, cəza... Hətta heç ölümlə də
 Mənim AZADLIĞIMI əlimdən almaq OLMAZ!

Moskva, Lefortovo zindani,
2 fevral, 1990

KƏFƏNİNİ GEYMIŞ KİŞİ

Qan ləkəli kötüyü lapdan vurdı ildirim.
Od yerində açıldı gül rəngində bir şirim:
– Sənətkara azadlıq!

Silələdi qasırğa şahə qalxan Xəzəri,
Sal qayalar doğradı ağappıraq köpükləri:
– Sənətkara azadlıq!

Şəhidlər məzarında ləpələndi çıçəklər,
Ərdəbildən Kremlə kəmənd atdı küləklər:
– Sənətkara azadlıq!

Çəkic zərbələrindən qığılçımlar sıçradı.
Ağır topuzla döndü yumruqların poladı:
– Sənətkara azadlıq!

Gürz götürdü Mikayıl,
Kommunist küçəsində qırıb tökdü divardan
“Kommunist” kəlməsini.

Xəlil Rza qalası yaydı öz nəgməsini:
– Sənətkara azadlıq!

Elxan firça götürdü, Aydin isti yapışqan.
Afışada göründü dağ çiyinli bir azman:
– Sənətkara azadlıq!

Beyinlərdə bir üşyan,
Ürəklərdə bir ümman.
Bileklərdə güc, qüvvət,
qələmlərdə qətiyyət,

kirpiklərdə göz yaşı,
XƏLİL RZA dayandı bayraqlarla yanaşı!

Əl-əl gəzdi kitablar:
“Məndən başlanır Vətən”.

“Qollarını geniş aç!”,
“Krasnodon qartalları”,
“Bahar gəlir”, dünyaya
Xəlil Rza baharı.

Nurlandırır korları;
Natiq edir lalları
XƏLİL RZA əşarı.
Hər sətrində tapmışam istəyimi, arzumu.
Vermərəm cəlladılara balam XƏLİL RZAMI!

Hayqırır telefonlar:
– Sənətkara azadlıq!
Gurlayırlı mikrofonlar:
– Sənətkara azadlıq!
Teleqramlar od vurur Moskvaya, Kremlə.
Başsız Baş prokurora, ağızı qanlı qatilə.

Dünyanın sinəsində zəlzələlərmi dindi,
Zindanlar silkələndi, sərhədlər tikələndi.

Balası öldürülülmüş Oruc qızı Dilara
Gəldi kişi, ər kimi, ordunu yara-yara.
Zirehləndi Zərifə, daş yumruqlu Elmira.
Min zənciri qırmağa hazır Naibə xanım...
Könül, Süsən, Sərvinaz, Rima... neçə tərənləm!

Od baxışlı Vəture, diş arslan Ədilə
Şəfiqənin köksündə alaylar gəlir dilə.

– Ürəyimin başından Müşfiqimi qopardin,
Nur heykəli Hadimi, Cavidimi apardin!

Doymadımı ac gözün,
Yanmadımı daş üzün?
Hani Almas Yıldırıım?
Hani Əhməd Cavadıım?
Hani Yusif Vəzirim?
Xəndeklərə atıldı neçə zərim, gövhərim.

Süngər etdin aləmin tacı məmləkətimi,
Qatar-qatar daşının pambığımı, neftimi.

Partağallı, limonlu bağlarımın ətrini,
Torpağımın, beynimin, ürəyimin şəhdini!

Ərdəbildən, Təbrizdən, Abşerondan daşının
Yeraltı sərvətimi, yerüstü sərvətimi!

Darmadağın elədin min-min yadigarımı,
dövlətimi, varımı.

Tank ilə basmarladın əziz övladlarımu.

Susamışan indi də mərdlərimin qanına?
Min lənət ünvanına!

37-ci il yox, əsrin son çağlarıdır.
Alov, atəş püşkürən
üsyən bayraqlardır!

Ey əsrin üstə ləkə,
müstəmləkə xadimi!

Əl çək Azərbaycandan,
caynaqların yanacaq!

Rədd ol odlu məkandan,
O şərəfsiz, o murdar ayaqların yanacaq!

Bakı özü boydaca qəzəb, hiddət meydanı,
Bakı tufan içinde!

Moskvaçay yaxası tamam başqa bicismdə.

Burda böyük sənətkar heç pozmadan kefini,
Gəzirdi kamerada, əynində ağ kəfəni.

Hər döyüşə, hər cəngə, ölümə də hazırıldı.
Dəmir-beton divara ən qüdrətli şeirini
öz qanıyla yazdı!

*Moskva, Lefortovo zindanı,
6 mart, 1990*

İLHAM ÜSTÜNDƏ

Dustaq edilən zaman gördüm ilham üstəyəm,
Dünyaya saçılmağa hazır bir güldəstəyəm.

Beynim – günəş, əllərim – bir cüt Fərhad külüngü.
Dolaşmasın yanında heç bir tulkü, tülüngü.

Avtomatın lüləsi gözümüzə boş bir tütek.
Qundağımdan yapışib milçək, yaxud hörməçək.

Dəftər-qələm istədim, əmrə əməl etdilər.
– Azadsınız! – söylədim, sürüsdüler, getdilər.

Kameram – qızıl saray, barmaqlığım – bağça, lək.
Əyləşdim şah taxtında şerin hökmədəri tək.
Ərzin hökmədəri tək!

Qarşısında ağ vərəqlər – büllür bahar səhəri,
Qələmimdə sıyrılmış Misri qılinc kəsəri.

Mürəkkəbim – Goy gələn bir cüt mavi damlaşı.
İlhamım – əzəmetli bir Xəzər qasırğası.

Köksüm – alov kürəsi, üzüm-gözüm dan yeri.
Barmaqlarım – günəşin şüa-şúa telləri.

Addımlarım – torpaqdan bir azca hündür, uca.
Hazırıam varib keçib xəttüstüva¹ boyunca.

Gülüm, qalma nigaran obadayam, eldəyəm.
Rövşənəm, zindanda yox, doğma Çənlibeldəyəm.

*Moskva, Lefortovo zindanı,
7 mart, 1990*

¹ Xəttüstüva – ekvator

BAYRAM ÇİÇEKLƏRİ

Hər il bayram nəfəsi
duyulanda havada
8 marta az qalmış
dönüb bir cüt qanada
Türkanıma uçardım
Uçardım yox, açardım
Göy qurşağı qolumu.
Yerə-göyə sığmayan
Gülşənimi qucardım.

Diz çökərdim, öpərdim
her incə nərgizimi,
İpək qarın altından
baş qaldıran, göz açan
tər, qonçə nərgizimi.

Külək, qasırğa qopsa
Qasırğaya, tufana
verərdimmi heç onu?
Alovlu nəfəsimlə
– Dayan! – deyen səsimlə
susdurardım çovğunu.

Ağlar çiçəklərimin
göz yaşını silərdim
Hər birimi qız balam,
Gelin köçən gözəlim –
səadətim bilərdim.

Əynim, üst-başım islaq, nəfəsim bahar kimi
Pərdəli nərgizlərim mürgüleyən körpəmi?
Səbət ağır olsa da, yüngüldü mənim yüküm.
Güldəstə səadəti paylardım büküm-büküm.

Sevincimə bir dəstə, Türkayımı bir dəstə.
Firəngizə çatardı etirli, nadir dəstə.

Doğma instituta göydən gülşən enərdi.
Gülənlər çiçəkləyər, otaqlar bəzənərdi.

Qızlara bəxş edərdim açıqalar, nərgizlər.
Solmuş gülü hələ də onlar atmaz, əzizlər.

Mənzər, Güllər, Nailə, Sultan qızı, Aida,
Sulardılar guldanda sanki günü, ayı da.

Hələ şeirimi verən yaxın redaksiyalar
Gülüstəndir deyərdim – baxın, redaksiyalar!

Bu gün kəsib yolumu barmaqlıq, dəmir qapı
Fəqət külüng əllərim dağ qapır, misra tapır.

Düşmən sevinməsin qoy, ölməmişəm hələ mən.
Bayramda yol vermərəm matəm ahu-zarına.

Zindan sökən şerimi aparıram xəyalən
Güldəstə tek qoyuram şəhidlər məzarına.

Moskva, Lefortovo zindanı,
8 mart, 1990

FİRƏNGİZİN MƏKTUBU

Gəldinmi?
Çıçaklərdəki jaləm kimi gəldin,
Zülmətdə bir Ay şöləsi, haləm kibi gəldin.

Ey doğma, əziz məktubu imzalayan əllər,
Ey min yaramın məlhəmi, Loğman, hayan əllər!
Andın kibi, nəğməm kimi, naləm kimi gəldin.
Nur dalğası, eşq allahı, aləm kimi gəldin!

Çəkdim gözümə, gözlərimin şövqü qayıtdı.
Hər cümlən ürekdə cücerib qol-budaq atdı.
Dar gündə məlakəm gəlib imdadıma çatdı.
Yanmış çölə al qırızı laləm kimi gəldin,
Nur dalğası, eşq allahı, aləm kimi gəldin.

Mən – odlu cəhənnəm, sən – ətirli, təzə bir meh.
Mən – göy, sən – işiq, qövsi-qüzechlərdəki min zeh.
Mən şəh diledim, yandı ciyər: bircə ləçək şəh!
Bal şərbəti oldun ki,... piyaləm kimi gəldin,
Nur dalğası, eşq allahı aləm kimi gəldin.

Hər cümləni, hər sətrini, hər cizgini öpdüm.
Yollarda qalan yorğunumu, üzgüñü öpdüm.
Xəttin bir işiq güzgüsü, saf güzgüñü öpdüm.
Dağdan tökülen yeddi şəlaləm kimi gəldin,
Nur dalğası, eşq allahı aləm kimi gəldin.

Ey hicrana bais yağı, hicran sənin olsun,
Ey qan tökən ədna əyil, iç, qan sənin olsun!
Mən getsəm, ey ömrüm, al, iki can sənin olsun!
Tutğun komama, məşəlo, şöləm kimi gəldin.
Nur dalğası, eşq allahı, aləm kimi gəldin.

Gəldinmi?
Qalib gülşənim ol, bir də qayıtma!
At qüssəni, meydandakı zər bayraqı atma.

Yumsan gözünü, an Xəlili, qalx, daha yatma!
Ey məktubu qiblem, özü pir, hüsnü iman, din –
Sən ömrümə eşq allahı, yer-göy kimi gəldin.

Qüdrət dağı, qeyrət seli, min candı bu könlüm.
Ey sal qaya, dirlə, yatan ümməndi bu könlüm.
Coşsam, görəcəksən, dəli tufandı bu könlüm,
Sussam, demərem bəxtimə bir qəm kimi gəldin.
Ölməz, əbədi şairə həmdəm kimi gəldin.

Moskva, Lefortovo zindani,
10 mart, 1990

GÜLTAC BALAMA

Burda həsrətdi könül gül nəfəsə
Orda bağlar geyinir yaz yaşılı.

Düşdü çaylarmı, ya sellərmi səsə
Hələ büllür dənizin şarhaşırı.

Orda bağlar geyinir yaz yaşılı.
Lalə şamlar düzülür köhnə rizə,

Şah budaqlar bəzənir ağappaq.
Yaz gəlir, şövqü düşür göy dənizə.

Çilçiraq tək alışır hər qaya-dağ
Şah budaqlar bəzənir ağappaq.

Qoca dağ qartalı girmiş yuxuma,
Uçur hökmüylə böyük bir inadın.

Orda altın günəş, atəşli səma

Sığınıb altına bir cüt qanadın

Uçur hökmüylə böyük bir inadın.

Gün düşür, orda buludlar qızılı
Burda mən bircə şüa təşnəsiyəm.

Yaz gəlir, yer qızınır, göy qızınır
İsinir orda yaşıl bir aləm.

Burda mən bircə şüa təşnəsiyəm.

Qoşa ovcum ufacıq bir yuvadır.
Boy atır orda qaranquş balası.

Məskənim sanma uzaq Moskvadır,
Ürəyim daş yuvalı dağ qalası

Boy atır orda qaranquş balası.

Moskva, Lefortovo zindani,
17 mart, 1990

SİYASİ DUSTAĞIN YERİŞ QAYDASI

Qarşida bir paqonlu,
axada bir paqonlu.

Sən gedirsən ortada
Buxovsuz, ya buxovlu.

Biləklerin zəncirli
olmasa da, olsa da

Zəncirli saymalısan
cüt qolunu axada.

Qızıl köynək geymişəm
ürəyimin odundan.

Amma dustaq olmağım
çox vaxt çıxır yadımdan.

Bu dəm paqon əhlinin
tükənir hövsəlesi:

– Əller arxaya doğru!
yükseılır qəzəb səsi.

Elə bil ki, yatmışam,
oyanır xumar ağlim

Pəncərələr, qapılar,
darvazalar da bağlı.

Bir quş da səkə bilməz
burda, ey dili-qafil.

Burda iynə gözündən
gəlib keçir dəvə, fil.

Kvadrat şəkillidir
burda günəşin özü.

Barmaqlıq xanasından
gönderirlər gündüzü.

Katyanın “K” biçimli
dördmərtəbə məhbəsi¹

Bir də görmək istəyir
caynağında her kəsi.

¹ Moskvada Lefortovo zindanının əsas tikintisi XVII əsrde II Yekaterina tərəfindən başa çatdırılmış, yeni dövrde həmin məhbəs təkmilləşdirilmiş və SSRİ DTK-nın təcridxanasına çevrilmişdir.

Gözətçiylə dustağın
 burda qisməti eyni:
 Sənin qolun bağlanıb,
 onun idrakı, beyni.
 Əlləri azad ikən
 ruhu zəncirlənən var,
 Sayı üç yüz milyona
 yaxınlaşan bu diyar
 Qırı biləcəkmidir
 qollarından qandalı,
 Gözlərindən pərdəni,
 ya da bom-boş xəyalı!
 Qolun bağlanmasına
 bəlkə də dözmək olar.
 Görün hełə nə qədər
 beyni iflic olan var.
 öz yerində sayan var.
 Dünyaları gəzirkən
 Gecə-gündüz danışan
 min-min gəvəzə, lal var.
 Keçid rəsmindən keçir
 marş öyrədən topallar
 Bir yefreytora dəyməz
 marşallar, admirallar.
 Rəssam! Çək bu lövhəni
 Maraqlı mənzərədir:
 Qul gözətçi önündə
 azad bir dustaq gedir.

*Moskva, Lefortovo zindanı,
 17 mart, 1990*

GÖZÜM QALDI

Gəlib keçdim bu dünyadan,
 Dünya, səndə gözüm qaldı.
 Ulduz sanı, gülər sanı
 Deyilməli sözüm qaldı.

Sevdim güllü yazlarını.
 Çaldım incə sazlarını,
 Gördüm gözəl qızlarını,
 Məger məndə dözüm qaldı?

Çiçəyini üzmədiyim
 Min təpən var, yüz gədiyin.
 Gülgərindən gəzmədiyim
 Dağım qaldı, düzüm qaldı.

Eşqim, əhdim sonsuz kimi,
 Bulaq gəzdim susuz kimi.
 Axıb getdim ulduz kimi
 Bir mehə bənd izim qaldı.

Şir olacaq şir balası.
 Hər oğlum bir dağ qalası.

QORXU GİRMƏDİ QƏLBƏ

Sal qayani qılıncla
oydular qəlpə-qəlpə,
Qaya sakit dayandı,
qorxu girmədi qəlbə.

Donquldandı avtomat,
zingildədi tapança
səsləri gəldi ancaq
gülə – ovcumda selbə,
qorxu girmədi qəlbə.

Kompüter makinada
sayıb cinayetləri
Müstəntiq hazırladı
ən mühüm sənədləri
kül, xəzəldi hər biri.
qorxu girmədi qəlbə.

Ayağının altında
qanlı pələng dərisi.
Başı üstündə lampa –
səadət səyyarəsi...

Qorxu nə olduğunu
məgər bilirmi şair?!

Günəş, səma, planet
sinəsində yerləşir.

Moskva, Lefortovo zindanı,
19 mart, 1990

QAÇSAN GÜLLƏLƏYƏCƏM

Sağ əli koburunda,
gözü qanlı, fikri cəm,
– Qalx! – dedi gecəyəri –
qaçsan, güllələyəcəm.

Haydi, mindik maşına!
Yapışdı sağ qolumdan.
Sol qolumdan yapışdı
avtomatlı bir ilan.

Cüt bileyim zəncirli,
onlar altı, mənsə tek.
Maşın, yekəpər maşın
nərildəyen bir nəhəng.

Aman Tanrı, görəsən
hara gedir bu maşın?
Brezent geyimində
gah yuxarıdırmaşır,
Gah bürünüb çovğuna
enir üzüşağı.

Qapalı banda yalnız
batareya işığı.
Bir də avtomatların
soyuq, qısa lülesi.
“Qaçsan güllələyəcəm!”

qulağımızdadır səsi!
İnanıram, öyünmə,
Ey əli qanlı kölə.
Tankların tırtılından
silinməyib qan hələ
Sənin gözündə insan
qarışqadan da ucuz.
Küçələrdə qan donub,
Buludlarda Ay, ulduz.
Şappıldayır brezent,
viyıldayır qar, külək.

O zəncirli təkərlər
bəs nə üçün bunca ləng?
Qanmı tutub maşımı,
yeriyə bilmir yazıq.
Hiçqırır, ağlayırı, kiriye bilmir yazıq.
Daldə qaldı DTK – cinayətlər yuvası.
Haray sürür maşını
görən zalim balası?
Bayıl dustaq evinə, yoxsa Qobustanamı?
Uzaq Xələc səmətine, yaxın Mərdəkanamı?
Böyük Şorda yerləşir
Onuncu düşərgəmiz.
Binə cəhənnəminə, ya Zığa gedirik biz?
Yəqin arxada qaldı
şəhidlər xiyabani.
Bakını atmaq olmaz,
Bakı bəla meydanı.
Hələ yatmayıb, yəqin
nigaran Firəngizim.
Yatağına qor dolan
gözü yaşılı əzizim.
Aman Tanrı, görəsən
hara gedirik, hara?
Təki Azərbaycandan
düşməyim uzaqlara.
Şappıldayır brezent,
səma qara, yer qara.
Azərbaycan qərq olub
qanlı qasırğalara.
Nə ulduz, nə aypara,
yer-göy zülmətlə dolu.

Bu yolu Cavid keçib,
Müşfiq keçib bu yolu.
İsti qanlar tökülüb
Bakı küçələrinə.
qanlar göyərib
qızıl güller yerinə.
Uçur zülmət brezent,
açıb qara bağrını.
Gizlədib Abşeronun
min-min işıqlarını.
Çovğunlarmı çovuyan,
ya soyuq bir cəhənnəm?
Yaddaşımda bir səda:
— Qaçsan, güllələyəcəm!

*Moskva, Lefortovo zindani,
16 mart, 1990*

İTTİHAM

Mən dustaq geyimində, əynim qara, üzüm ağ.
Siz hüquq polkovniki, zər paqonlar cilçıraq.

Dartışırız nə vaxtdır, siz dalğa, mən sal qaya,
Sal qayaya çırılıb dalğa qalxır havaya.

Arxanızda mağara... ağappaq qar içinde,
Mənim arxam qan gölü, Baki odlar içinde,
Ah-fəryadlar içinde.

Mən ki, açıq söyledim sizə öz əhvalımı,
Köksündə ilan yatan məmləkətin halını.
Mən ki, açıq söyledim orda – nələr, nələr var.
Necə yatır göz-gözə neçə ayıq canavar.

Vətən-qurbanlıq quzu... göz qoy neçə azığına,
Parçalayıb atırlar əjdahanın ağızına.

Mən ki, saydım birbəbir saysız cinayətləri,
Qanlı silah önündə quyruq qisan itləri.

Əli belli, kətmənli obaların, ellərin
Qanını gizli-aşkar soran parazitləri.

Mən ki nişan vermişəm zirehli tırtılların
Pak, müqəddəs torpağı necəsovurduğunu.
– Ana, qoşunlar gəlir... qaçaq! – deyən uşağın
Göz yaşına bulaşmış balaca yumruğunu!

Deyin, nəfəsim sizi azca qarsdımı barı?
Yoxsa bir meh saydınız püskürən vulkanları?!

Dondum heyrət içinde iki ay ərzində siz
Min fəryadı dinləyib bir ah da çekmədiniz!

Bakıda qar çovğunu... pəncərə buz, şüşə buz.
Gözləriniz mavi buz.

İnsan taleyinə siz
O saxtadan, o buzdan qat-qat soyuq oldunuz.

Harda qaldı bəs sizin hüquqsunas adınız?
Böyük cinayətlərə dal çevirib, göz yumub
Kiçik qalmaqalları dərhal akta saldimiz?

Harda qaldı bir xalqı diri-diri udanlar?
Torunuza ilişdi üç-dörd kılkə tutanlar?

Harda qaldı Xan kəndi? Sürü-sürü canilər?
Dişinəcən silahlı, dişinəcən səfərbər
Vətəni Çernobila, məzara döndərənlər?
İçib xalqın qanını deputat seçilənlər?
Cəhənnəm bayquşundan qat-qat eybəcer, əntər.
Əntər olduğu halda qəşəng, pak görünənlər?

Harda qaldı 40 milyon yalavacı, möhtaci
Cəhənnəmə atanlar?
Əfqan qurbanlarına SSRİ boydaca
Kəfən, tabut satanlar?

Bircə çimir yuxuya, ülfətə möhtacların
Arxasında rahatca tis vuruban yatanlar?

Harda qaldı xam yeri, əkin sahəsini yox,
İdrakı şumlayanlar?
Zəhrimər toxumuya beynimi tumlayanlar?

Bir ölenin üstünə, neçə yüz tank yeridib
Tikanı yox, çöpü yox, xalqı ayaqlayanlar?

900 kilometr tikanlı məftil çəkib
Fədakar bir milləti kəmənddə saxlayanlar?

Bir az ehtiyatlı ol, qüvvətlənir qasırğa,
Pəncərəyə, qapıya çırpılır dalğa-dalğa.

Nəfəssiz kabinetdə bəlkə rahatdır yerin?
O qırmızı qələmin, o əla kompyuterin

Lay qapın, kor pəncərən, çürümüş pərdələrin,
Daşlarından qan daman uca qəsrinlə birgə,
Verib son nəfəsini gedən əsrində birgə
Süpürəcək, siləcək sizi bu saf qasırğa!

Qüvvətlərin qasırğı... bir az ehtiyatlı ol,
Dustaqlı paltarı deyil, od-alovdur əynimdə
Qasırğanın bir ucu Xəzər dənizindədir,
Bir ucu Moskvada, kökü mənim beynimdə!

*Moskva, Lefortovo zindani,
19 mart, 1990*

36

VYETNAM QIZI XANOY BALA

Gelib keçir aylar, iller... saçlara dən sala-sala,
Sən bəlkə də öz dərdini unutmusan, Xanoy balalı

Fəqət, mənim ürəyimdə hələ dügün, hələ dağsan.
Sən yenidən puçurlayan alayaniq bir budaqsan.

Öləziyən, qalxıb bir də şölə verən çilçırqsan,
Xanoy bala!

Hardan gəldi o şər, bəla?
Yeri, göyü silkələyən o təyyarə, o qaraltı?

Qanadının altında “B – 26”,
Hardan gəldi o fəlakət, o cəhənnəm alovları?

Sən yataqda gibs içinde,
Sən ovadın gecəvari.

- Yandım, Ana, aç gözümü... seni görmek isteyirəm
Seni görmek isteyirəm, aç gözümü, yandım Ana!

Başın üstə qar işiği... ağ xalatlı həkim ana
O dəhşəti ana-ana, yana-yana.

Nasıl desin həkim ana:

Nə atan var, nə də anan,
Nə ağappaq məktəbiniz.

Qarşısında lalə-nərgiz.. tər gülüstan
Dönbə oldu nağıl, dastan.

– Yandım, Ana, aç gözümü, səni görmək istəyirə
Neçin qalxmır əlim, Ana?.. Kim bağladı qollarımı

∞ 37 ∞

Yandım, Ana, bir içim su!
 Ağ fincanda süd getirən həkim susur...

Qənd atıban qarışdırır: "Qoy soyusun!"
 – Yandım, Ana, bir içim su!
 Həkim susur.

Necə desin: – İtirmisən, gülüm, qəşəng əllərini.
 Mürəkkəbə bulaşanda alabəzək əllərini.

Üç barmaq arasında tabasıri güclə tutan
 Yüngül, göyçək əllərini!

Necə desin: bu dünyada napalm adlı bir dəhşət var,
 Göydən yere yağıdırılan cinayət var.

Yanar benzin kövhəridir,
 Hara düşsə ölüm saçar.

Üzün-gözün sudur-sudur, suluq-suluq, Xanoy balam!
 Qanadların yoluq-yoluq, göyərçinim, Xanoy balam!

Sızıldıyır yaraların sizim-sizim, Xanoy balam!
 Oğlum, qızım, Xanoy balam!

Sən ölmədin, sən dirçəldin yavaş-yavaş.
 Rast gəlsə də min qaya, daş.

Sən yaralı ayağıyla çıxdın həyat yollarına.
 Yoxdu əlin. Qolçaq taxdın qollarına.

Yoxdu əlin. Sən quyudan dişlerinlə çəkdiñ dolu.
 Yağdı yağış, düşdü dolu.

Büdrədinmi? Od içinde bir də qalxıb addımladın.
 Qırıldımı? Qırılmadı qol-qanadın.

Rəssam olsam mən çəkərdim bu lövhəni:
 Yük altında yükdən kiçik, dağdan böyük gördüm səni.

– Vyetnamımız od içinde... bu odu kim söndürəcək?
 Ordumuza düyü, çörək... geyim gərək, qüdrət gərək!

Bu inamlı, bu inadla zəmilerdən dərz daşdırın.
 Od götürdü kirpiklərin... düyü, çeltik, duz daşdırın.

Bulud gəlsə, yağış yağsa, qara qayğı aldı səni.
 Örtdüñ kiçik əllerinlə böyük düyü kissəsini.

Sən özündən xəbərsizsən, nur saçırsan hardan-hara:
 Moskvanın altındakı neheng, zülmət bir məzara.

Gülmə, səni yada salmaq yetir dada, gəlir kara.
 Ruh verirsən kamerada yalqız qalan sənətkara.

Moskva, Lefortovo zindanı,
 21 mart, 1990

ULU TANRIM – POEZİYA

Gözlərimdə sənsən ziya,
Dösdə tarım, Poeziya!
Alatoran kamerada
– Yandım, – Poeziya!

Ne yetiməm, ne yetimsən.
Şir ürkəli millətimsən.
Cürətimsən, qüdrotimsən
İftixarım – Poeziya!

Meydanda hər çağırışa
Getməsəydiq daim qoşa,
Dözerdimmi qarlı qışa,
İlk baharım – Poeziya!

Öyünməsin o gözü dar,
Sən ki, varsan, baş tacım var.
Hanı dəmir-beton divar?
Lalezərim – Poeziya!

İnciməsin Firəngizim,
O əzizim, sən əzizim.
O adaxlim, iki gözüm
Sən ilk yarım – Poeziya!

Setarımda sarı simsən,
Qılınçdan kəskin dilimsən,
On beş yaşlı sevgilimsən.
Mənim qarım – Poeziya!

Söz qoşanı söz tanıdır.
Ruhum dağlar tərlanıdır.
Misralarım bal şanıdır,
Balım, arım – Poeziya!

Mən yaralı qızıl quşam,
Haçan, harda bağırmışam?
Yalnız səni çağırmışam.
Xilaskarım – Poeziya!

Hələ yumruq sıxasıyıq,
Zindanları yıxasıyıq.
Ön cəbhədə aylıq-sayıq
Bayraqdarım – Poeziya!

Sürünsəm də dizin-dizin,
Son qələbə yalnız bizim
Ey məbədim, əvəzsizim,
Ulu Tanrı – Poeziya!

Moskva, Lefortovo zindani,
21 mart, 1990

Cıvarına çələbdənlər işlədilidilər
Tak-tok yeməklərinə idarəetidilər
Rəhbərlik etdirən qazalar
Her şey, her şəxsləndər, səhlinəndər
Sən ayağından yox, irayadən vurmada
Önlər sənə ovcunda bu sənə pərvənə idarə
Ayər ucunda bir top, kələkə pərvənə idarə

Təshni olma, oculu etmələr işlər,
Sən domırsın, bəlli tər, fəsəsi işlər

Qozet, kitab tükənən əz bəyəni əz, oca
İnsan özü kitabdır.

Qom kış hökənlər,
Kişibik – işatadır

Onlar yanmış, ap – zənd. Qeynəz səhbi filə.
Haqq nüfuzu kəsəcək həkim işlər

DÖZMƏLİSƏN

Dost bağına gülzar ötsən
Bir gülünü üzməlisən.
Lal dayanma, toya getsən
Qol götürüb süzməlisən.

Bu yer bizim planetdi.
Gəlhagəldi, gethagetdi.
Gör-götür də səadətdir,
Macal tapsan gəzməlisən.

Görsən gözəl bir pərini
Gözünlə öp gözlərini.
Onun ürək sözlərini
Baxışından sezməlisən.

Xəlil, sən ki, ac arslansan,
Mürgüleyən bir ümmənsan.
Ruhun cahan, yerin zindan
Zindandısa, dözməlisən.

Moskva, Lefortovo zindani,
21 mart, 1990.

İncəsən Fironqizim,
O özizim, sen özizim.
O adəxim, iki gözüm
Sen ilk yarım – Poçziyal

Səsləndə sər, unum,
Qılıncaz, evdən dildəsem
On bay yuxarı saygılısun.
Menim qurum – Poçziyal

Söz qoşan söz tanır.
Rübum dağlar terəmədir.
Mürəzzəm bəl şəndər.
Balım, unum – Poçziyal

İRADƏNİ İTİLƏ

Burda hər şey tuşlanıb iradəni qırmağa,
Vüqarını, əhdini, əzmini sindırmağa.

Günəşsiz pəncərəni örtən buz salxımları,
Cinayət qovluğunun qara ildirimləri,

Dəmir qapı dalından verilən dadsız yemək,
Başa vursan baş yaran, yavan qupquru çörək.

Polkovnik müstəntiqin buzdan soyuq gözləri,
Sorğu-sual çağında qan qoxulu sözləri,

Gecə ərşə çəkilən, yuxun, yuxusuzluğun,
Qaynar qazan beynini söküb tökən min duyğun,

Ciyərinə çekdiyin tüstülərin zəheri,
Tək-tək yaman xəbərlər, məktubsuzluq qəhəri...

Hər şey, hər şey tuşlanıb iradəni qırmağa
Səni ayağından yox, ürəyindən vurmağa.

Onlar səni ovunda bir sərçə görmək istər.
Ayaq ucunda bir top, kələfçə görmək istər.

Təslim olma, əcəli uzaqlara itələ,
Sən dəmirsən, bülöv tap, iradəni itilə!

Qəzet, kitab tükənsə öz beynini aç, oxu
İnsan özü kitabdır.

Qoru kişi hökmünü,
Kişilik – inqilabdır!

Onlar yanğın, sən – zəmi. Qoyma sünbüл ütülə.
Haqq nahaqqı kəsəcək İradəni itilə!

Kəsafəti, zülməti, barmaqlığı, zilləti
Canavar dışındəki neçə min cinayəti

Bu iyrənc səltənəti darmadağın edəsi
Qəzəbinin coşması bənddir birçə fitilə,

İradəndir o fitil.
İradəni itilə!

Çirməklidir qollarım, gecə-gündüz yazırıam
Misra səngər başında, hər bir cəngə hazırlam.

Yalnız polad iradəm bu yoxsulluq içinde
Dövlətimdir, varımdır.

İradəm – günəş kimi
ölməz misralarımdır!

Moskva, Lefortovo zindanı,
28 mart, 1990

Rəhim, cəhət, yərən zindanı

Hər zəfər, per zəfər, qələbə
Şəhərinə qələbəyinə qələbə
Moskva, Lefortovo zindanı,
28 mart, 1990

Qələbəyinə qələbəyinə qələbə
Qələbəyinə qələbəyinə qələbə
Qələbəyinə qələbəyinə qələbə
Qələbəyinə qələbəyinə qələbə

İslahatçılar iləcə, əmək məhsət
İslahatçılar, qəs vələd, nəsimət nə?

Qəsət, qızıl daşın şəhərinə qəsət
İslahatçılar iləcə, əmək məhsət

Qəsət, qızıl daşın şəhərinə qəsət
İslahatçılar iləcə, əmək məhsət

Qəsət, qızıl daşın şəhərinə qəsət
İslahatçılar iləcə, əmək məhsət

SİLAH NÖVLƏRİ

Çingiz xandan soruştular:

- Döyüşdə ən əlverişli silah hansıdır?
- Böyük sərkərdə cavab verdi:
- Əlinə birinci hansı keçəsə, həmin silah!

Vyetnam qalxıb döyüşəndə heyran qaldı altı qıtə
Dişinəcən silahlıdır qarşısında

Silahsız bir məmləkətə
Heyran qaldı altı qıtə.

Dənizləri şırımlayan esmiseslər,
Yağ içinde əla növü tanklar, toplar

Sərrast vuran minamyotlar,
Ölüm səsli pulemyotlar

Oddan çıxıb oda girdi.
Vyetnam boyda cəhənnəmi

Bu dünyaya nişan verdi,
O dünyaya nişan verdi.

Qanad gərdi donanmalar, şimşəklənən təyyarələr,
Yer yananda, göy yananda qara geydi səyyarələr.

Bəbəklərə od təpildi, ulğumlara yanar hava,
Odun, qanın ləngərindən səndirlədi xəttüstüva.
20 il çəkdi dava.

Dərisindən, lap gönündən çıxdı cəllad.
Doğmaları diz çökdürə bilmədi yad.

Qana döndü Qırmızı çay.
Göy çay, Ağ çay qızillandı.

Göy qurşağı endi göydən, keçdi düşmən boğazına,
Hər zehi qızıl iləndi.

Çeltik biçən kəndçiləri çulğasa da qəm buludu,
Əllərilə üçqanad yaba döndü, birdən, silah oldu.

Hiddət, qəzəb axdı sel-sel.

Oraq, çekic, kərənti, bel

Balta, dəryaz silah oldu.

Palma, bambuk şaxələri ən nataraz Silah oldu.

Yüzü köcdü bir məzara.

Torpaq atdi cavan, qoca, pir məzara.

Məzar döndü silah oldu,

Göz yaşını gizlədənlər, min sinədə bir ah oldu.

Ahlar döndü

Silah oldu.

Silah oldu düşmənləri sanca bilən arılar da.

Düyü, çəltik, un daşıyan qocalar da, qarılars da.

Günəş kimi həqiqəti anlamamaq günah imiş:

Nifrət özü ildirimdən daha güclü silah imiş!

Silah imiş Vyetnamın sal qayası, çaqıl daşı.

Yad çəkmələr altında od, zəlzələyimis hər qarışı.

– Alovlanan cəngəllikdə xortumunu qaldıran fil

Topundan da, tankından da zəhimlidir, anla, qafıl!

Yüz təyyarə qüvvəsi var dağdan toplan sel səsində,

Hiddətindən yeri eşən şirin almaz pəncəsində!

Alatoran kamerada bu gün mən də Vyetnamam,

Silah – yaraq cəhətinə Vyetnamdan da natamam.

Min-min silah qarşısında yalnız bircə silahım var:

Əlimdə bir qələm-kağız, başım üstə Allahım var.

Sarılmışam silahıma, gələr bir gün, deyər Vətən:

– Xəlil Rza güclü çıxıdı dişi qanlı səltənətdən!

Moskva, Lefortovo zindani,

30 mart, 1990

CALAQ VURUN!

Qoy təvəzö yolçuları əfv eləsin bu gün məni,
Lovğalıqdan xeyli uzaq bir xılqətdi Xəlil Rza.

Amma bu gün qürur saçır, yol açır öz zirvəsinə,
Savalan tək, Qaf dağı tek ülviyətdir Xəlil Rza.

Mərd özünü dərk etməsə, hardan alar qüvvəsinə?
Kamerada tək saxlanır nə müddətdi Xəlil Rza.

Zəncirləyib qollarını gətirdilər Moskvaya,
Zəncirləri çör-çöp sayan dəyanətdir Xəlil Rza.

Kiçik, dəmir pəncərəsi zirzəmidən baxır göye,
Nə qəm, özü göylər boyda səltənətdi Xəlil Rza!

Ağır tanklar, yaşıl tanklar, qızmış tanklar
qan içində,
Tanklar abad vətənini bərbad etdi, Xəlil Rza!

Avtomatlar atəş açdı doqquzuncu mərtəbəyə,
Avtomat yox, o qudurmuş cinayətdi, Xəlil Rza!

Dişinədək silahlamış canavarlar qarşısında
Aldılar quş təfəngini, nə hikmətdi, Xəlil Rza.

Dost cildinə girən düşmən şaqquşdadır dişlərini,
O qanunla maskalanmış xəyanətdir, Xəlil Rza.

Haray çəkdi, meydanlarda ləngərlədi yüz milyonlar,
Şölə salan bayraq kimi öndə getdi Xəlil Rza.

Yarasalar tab etmədi gözlərinin işığına,
Alçaqlara güzəş etməz bir qüdrətdi Xəlil Rza.

Kimlər sənin pak adını saldı qara siyahıya,
Milli satqın faşistdən də kəmfürsətdi, Xəlil Rza!

Sən harayla milyardıyım Müsəlman – Türk aləmini,
Yanan mağər bircə Bakı, ya Daşkənddir, Xəlil Rza?

Kimlər böldü parçaladı insanlığı yetmiş yerə,
Hansı sərhəd, hansı səddi, siyasətdi, Xəlil Rza!

Səma vahid, Günəş vahid, bahar vahid, bəşər vahid,
Yer kürəsi özü boyda bir vəhdətdi, Xəlil Rza!

Bəlkə bizim toxum kimi bu dünyaya səpənlər var,
Bəs bu toxum harda itdi, harda bitdi, Xəlil Rza!

Gəlir, gedir, var-gəl edir kamerada sübhə qədər,
Tahirzadə Sabir təki dalğın, ciddi Xəlil Rza.

Addımlayıır neçə milyard ulduzların arasında,
Kəhkəşana işıq verən həraretdi Xəlil Rza.

Calaq vuran planetə Xəlil Rza ürəyini,
Xəstə ərzi sağaldacaq qan, qeyrətdi Xəlil Rza.

Moskva, SSRİ Dövlət Təhlükəsizlik
Komitəsinin izolyator – zindanı.
2 aprel, 1990

HƏLƏ DURUR CAHANDA...

Mühəndəski "Azadlıq" radiostansiyasının
əməkdaşı MİRZƏ XƏZƏR kişiyyə

Lefortovo zindanının
yetmiş qatlı divarları
Kor qutunu xatırladır,
yoxsa dibsiz bir məzarı?

Nəfəsindən od püskürən
ağzı açıq əjdahamı?
Öz kamına çəkib bəlkə
yüz zəkanı, min dühanı!

Bura xəber gələ bilər,
burdan xəber gedə bilməz.
Nə əl boyda qırıq məktub,
ne məktubda isti nəfəs...

Burdan heç nə gedə bilməz.
Mirzə Xəzər! İldirimdan
güclü çıxdı sənin səsin.
Yetmiş qatlı divarları
əritdimi pak nəfəsin?
Bura gəlib çatdı səsin.

Yüksək efir cəbhəsində
səngər tutan müqəddəsim,
Yardin qara buludları
doğram-doğram, kəsim-kəsim.

Bu cəhənnəm ürəyimə
şəh ələdi sənin səsin.
Bu səadət mənim bəsim.

Hiss elədim qaldırmışan
milyonları ayağa sən.

Xəlil Rza mərdliyini
 döndərmisən bayraqa sən.
 Darmadağın eləmisən
 fitnələri, yalanları
 Yerin zülmət deşiyindən
 çıxarmışan ilanları.
 Millət boğan, insan boğan
 məkr doğan planları!
 Ön səngərə çağırımsın
 Oruc qızı Dilaranı,
 Bəşir oğlu Rehbəri sən
 Qeyrətinə min-min əhsən!

 Qorxur sənin haqq səsindən
 haqq əyənlər, haqq yeyənlər,
 Azərbaycan torpağını
 al qanına bələyənlər.
 Qorxur sənin mərdliyindən
 Alyaskadan Tallinəcən
 qanad görən kor gözlü şər.
 Çernobili viran qoyub
 indi yardım dilənlənlər.

 "İzvestiya" qəzetində
 mən dinlədim Leonidi;
 Moskvadan Münxenədək
 mənzil kəsən bir igidi.

 Qucaqlayıb öpüb sizi
 Sixib bir-bir əlinizi.
 Həqiqəti kəşf uğrunda
 külüng vuran, can yandıran
 diş-dırnaqla daşlar qıran
 Viktor – Alya,
 Vadim – Jenya
 Mirzə Xəzər, Əkbər Aran –
 Siz ey haqqın almazından

şər tozunu silənlərim,
 Mərdi qızıl külçəsindən
 bir az üstün bilənlərim!

 Zindanların zülmətində
 Məşəlləşən insanların
 imdadına gələnlərim,
 Dərdlərini tek daşıyan
 Sevincini limon kimi
 dilim-dilm bölgənlərim!
 Ryazanın, ya Göyçayın
 bircə çimdik torpağına –
 həsrət, nakam ölenlərim –
 Ölmezlərim, dil əzberim,
 gözüm nuru qardaşlarım,
 Kirpiyimdə damla-damla
 şölə çəkən yoldaşlarım!

 Hetta quyu dibində
 mən Günsəm, Mən Ayam.
 Səsinizi cəzb edən
 en uca antenayam.
 Cörəksiz də, susuz da
 bəlkə dolanmaq olar,
 Həqiqətsiz yaşasaq,
 qoca dünya dağları.
 Mirzə Xəzər, səsinə
 tamarziyam, təşnəyəm,
 Mən dirilik suyuyam,
 qaranlıqda çeşməyəm.
 Dağıt qaranlıqları,
 bù dünya görsün məni.
 Çıxar yerin altından
 batan bir xəzinəni.

 Əlindədir mikrafon,
 yox, çekilmə, sən geri.

Bircə an da susmasın
hava – efir səngəri,
zindan – quyu səngəri.
Hələ durur cahanda
sərhəd-sərhəd ləkələr,
Müstəqillik maskası
taxan müstəmləkələr.
Gəbərdimi köləlik?
Yox, hələ da canı var.
Hələ quzu cildində
yaşar neçə canavar.

Hələ durur cahanda
azadlığın dilini
boğazından çıxarıb
qollarını buranlar.

Qızılıayaq taxtını
tank üstündə quranlar,
top üstündə quranlar.
“Perestroyka” sözü

haça dilin əzbəri.
Üstündə şərbəti var,
altındasa zəhəri.

Davam edir döyüşlər,
ey gözümün gülüşü.

Maqnitin cüt qütbüdür
Xəlil Rza döyüşü,
Mirzə Xəzər döyüşü.

Moskva, Lefortovo zindanı,
3 aprel, 1990

ZİNDANDA NOVRUZ BAYRAMI

Mənim solğun laləzarım,
gözü yaşlı novbaharım,
Cibi dolu, əli dolu,
qəlbi dolu gələn yarımdır,
Bir ağappaq süfrə açdı,
üstündə yar səliqəsi.
Bir az kişmiş, bir az küncüt,
bir az badam, qoz ləpəsi.
Qurdaladı çantasını,
tapdı şəffaf salofanı,
Açıdı, qoydu altı-yeddi
romb şəkilli paxlavani –
Şam yandırdı, şöləleri
necə parlaq, necə əziz.
Dəvət etdik, yanaşmadı
zer paqonlu keşikçimiz.
Bu il Novruz bayramımız
bir az qəmli keçdi, Xəlil.
Nuş et, ağızın şirin olsun.
sənsiz bayram heçdi, Xəlil!
Su da körpə, göy səməni –
xalan, bacın ərməğanı.
Süfrə birdən xatırlatdı
yaz nəfəsləri gülüstəni.
Səmənidən ətri gəldi
doğma Milin, Muğanın da
Moskvanın qucağında
Lefortovo zindanında
Buğdanın hər dənəsindən
sanki bahar sıçrayacaq.
Gözə çıraq, qəlbə dayaq,
ovsuna bax... saçaq-saćaq...
Yolda azca sixilsa da
yamyaşıldır hələ rəngi.

Göy səməni, bar-bərəkət,
İlk baharın tər çələngi!
Keşikçi dost, qəbul eylə
barı bircə paxlavani,
Azərbaycan naxışlidir,
bu neməti sən də tanı.
Səp göylərə bu kişişi,
dönəcək ağ ulduzlara.
At torpağı o buğdanı,
yol açacaq bəhrə-barə.
Çörək verir, ürək verir
Azərbaycan dünyalara.
Yanır şamlar... göz yaşları
damla-damla, gilə-gilə.
Şam ağlayır güle-gülə
şam yaşayır öle-ölə.
Göz nurunu, can şəhdini
cahan ilə böle-bölə

Yanır şamlar
Pəncərədən gör silirmi qarı, buzu?
Şüşələrdən süzülür su,
hər damlaşrı dan ulduzu.
Uçub gedir qəm kölgəsi
Məhəmmədin çöhrəsindən.
Zəif şamlar qüvvət alır
Xəlil Rza nəfəsindən.
Sil gözünü, məğrur oyləş,
mənim ürkək novbaharın
Cibi dolu, əli dolu
qəlbi dolu gələn yarım!
sənsən mənim dünya boyda
səadətim, ilhamım da.
Mən zindanı parçalayan
gür çıraqım, bayramım da.

Götirdiyin şamlar təki
müqəddəssən, pak, müqəddəs.
Sil gözünü, ey gülñəfəs,
Çırağımız haqqdan yanır,
onu heç kəs söndürəmməz!

*Moskva, Lefortovo zindani,
6 aprel, 1990*

SƏNİN GÖZ YAŞLARIN

Mən əni ömrüm boyu təbəssümlü görmüşəm,
Gülümşər gözlərindən sevinc, fərəh dərmışəm.
Sənin səadətinə həyatımı vermişəm,
Bəs nədir bu hicqırıq?.. göz yaşın almaz-almaz?
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

Bir bax, öndə, arxada paqonlular dayanıb.
O da fələk dustağı... çoxu naçar dayanıb.
Şimaldayıq, dizəcən ləkəli qar dayanıb
Qoltuqlara sığınır burda bahar, burda yaz.
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

Göz yaşlarının töküür Moskvanın qarına,
Çırpılır kor məhbəsin soyuq divarlarına.
Qana batmış dağam mən, güvən yalnız yarına
Bizim dərin yaramız göz yaşıyla sağalmaz,
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

And olsun Vətənimin qarsalanmış daşına.
Yüz-yüz general dəyməz sənin bir göz yaşına
Bahar kimi gəlmışəm, günəş kimi qarşılı
Camalından utansın ruhu keçəl, beyni daz
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

Yanaqların islanıb... gözlərindən öpüm gəl,
Qırıq-qırıq, od nəfəs sözlərindən öpüm gəl.
Diz çökəmedin nakəsə, dizlərindən öpüm gəl
Gedər qış da, gələr yaz, bu dövran belə qalmaz
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!

Azadlığın havası dolubsa milyon qəlbə,
Əvvəl-axır bizimdir, bizimkidir qəlbə.
Bu qanlı nəm divarı qoparaq qəlpə-qəlpə
Yalnız haqqındır zəfər, nahaqq özü matəm, yas
Aç başından bu şalı, qara bağlamaq olmaz
Canavarlar önündə, gülüm, ağlamaq olmaz!
Gülüm, ağlamaq olmaz!

Moskva, Lefortovo zindanı,
9 aprel, 1990

BİRCƏ QAYĞIM

Alatoran kamerada mənim bir cüt ulduzum var.
Xeyli, uzaq uzaqlardan gözlərimə gözlər baxar.

Firəngizdir bircə qayğım – içəridən qaralmasın.
Qar almasın dağ başını, rəngi-ruhu saralmasın.

Firəngizdir bircə qayğım, sindirməsin qəm qaşını,
İtirməsin yerişini, duruşunu, baxışını.

Yandırməsin kirpiyini nə bir aman, nə göz yaşı.
Nakəslərin qarşısında əyilməsin məğrur başı.

Qara qonur gözlerinə qüssə dolsa, Göy göl sənər.
Maral gülüm, zər Xəzərim bir nəlbəki suya dönər.

O sarsılsa, qanad bükər Araz boyu xan çinarlar.
Sərvlerim yapraq tökər, bənövşəmin boynu sınar.

Əllərində diləkçəsi, büllur qəlbə sına-sına,
Yalvarmasın, yanaşmasın ilanların yuvasına!

Mən bilirəm: qanlı fələk necə quddur, necə nakəs,
Əjdahaya zəhər verər, göyərçinə yuva verməz.

Yer-göy kimi sərbəstəm mən ən darısqal bir sıqnaqdə.
Bəs görəsən mənim yarım azaddırmı azadlıqda?

O, ah çəksə, gülümşəmi bağçalarda qızılğullər?
Yaşlıyaxa reyhanımın bir də haçan ətri gelər?

Böyük dəndlər dənizini yara-yara gedirik biz.
Nakəslərin sevincindən çox bahadır kədərimiz.

Firəngizdir bircə qayğım, metin sürsün o, qayıçı.
Bir cüt avar bilib çəksin qoy vüsali, ayrılığı.


İki oğlu cüt nəvəsi gözlərinə çıraq olsun,
Ona Xəlil təbəssümü yol göstərən mayak olsun!

Qumlarında qan quruyan doğma Türkən torpağından
Bircə ovuc götür, gülüm, çək gözünə bax yaxından.

And iç onun pakliğina, şahid olsun qoy dan yeri;
Bu torpağa qan tökənin kəsiləcək biləkləri.

Bu torpaqsız nəfəs aldıq axı haçan, haçan, haçan?
Qovuşarmı səadətə Firəngizsiz Azərbaycan?!

*Moskva, Lefortovo zindani,
12 may. 1990*



58

TƏKİ QƏLƏM – KAĞIZ VERİN


Yüz il, min il yaşaram bu zülmət zindanda mən,
Təki əsirgəməyin, qələm, kağız verin siz.
Bir az çörək, bir az su, bir göyərçin payı – dən,
Mən qənaət əhliyəm, yetir dadıma pəhriz,
Təki əsirgəməyin, qələm, kağız verin siz.

Çıraq da istəmirəm, bir məşəldir ürəyim,
Məşəlimin nurunda yüz il, min il yaşaram.
Gözlərim dan ulduzu, defter-qələm hər şeyim.
Ulduzumun altında neçə qoşma qoşaram,
Məşəlimin nurunda yüz il, min il yaşaram.

Həftələrim sovuşur qırpmı kimi, an kibi.
Yerim-göyüm sığınib əl boyda bir kağıza.
Alatoran mehbəsim aylı kehkeşan kimi
Ancaq rəhminiz gəlsin məni gözləyən qızı,
Yerim, göyüm sığınib əl boyda bir kağıza.

Haray büllur dalğalar, gəlin keçin sinemdən
Sizin hər bir zərrəniz mənə əzizdən-əziz.
Yüz il, min il yaşaram bu zülmət zindanda mən
Təki əsirgəmeyin, kağız, qələm verin siz.
Sizin hər bir zərrəniz mənə əzizdən əziz.

*Moskva, Lefortovo zindani,
2 may, 1990*



59

TANKLAR

Ağır tanklar dayanıb Bakıda qan içində,
Top lüləli, zirehli, dəmir caynaqlı tanklar.
Nərildəyib, od saçılıb bircə məqam içində,
Ağ mərməri şumlayan, quduz, yırtıcı tanklar.

Ağır tanklar dayanıb Sumqayıtda, Şuşada
Südəmər cocüqların ağ bələyi üstündə.
Hər sözümüz, şerimin, hər beytimin qəsdində,
Ağır tanklar dayanıb ürəyimin üstündə.

Baxan çoxdur, görən az... ağır tanklar dayanıb 1920-dən, bəlkə lap çoxdan bəri.
Tank demə, ciyinimizdə qanlı dağlar dayanıb,
Qollarımın üstündə pas atmış təkərələri.

Yarın o kor tankları, cərrah kimi yarın siz, içindən bir cəhənnəm, min-min alov çıxacaq.
Neçə Yejov, Stalin, Kirov, Suslov çıxacaq.
Kamçatkadan Reynəcən bəlkə neçə qıtəni
Paslı, dəmir ovçunda limon kimi sixacaq.
İçindən bir cəhənnəm, min-min alov çıxacaq.

Ağır tanklar dayanıb hələ bu qanlı gündə
Südəmər Gültacımın ağ bələyi üstündə.
Mənim üşyan püşkürən hər sətrimin qəsdində,
Mənim kainat boyda ürəyimin üstündə.

Ağ süfrəmdə, duzumun, çörəyimin üstündə,
Süfrəm, duzum, çörəyim al qanıma boyanıb.
Tüstülü tırtılları imperiya hisində,
Gəlib... alnimin üstə ağır tanklar dayanıb.

Moskva, Lefortovo zindani,
2 may, 1990

QORXMA, MƏN SARSILMAZ DAĞ QALASIYAM!

Sən orda yuxusuz, mən burda oyaq
Başımın altında əllərim daraq.
Gözlərim yoluna göz dikən çıraq,
Ötən ağ günləri an, Firəngizim!

Ey dünən göylərdə uçan nazənin,
Hani ilk atəsi, odu büsənin?
Bu gün alovlandı köynəyin sənin,
Alış Firəngizim, yan, Firəngizim!

Bilirəm, yatırısan sən gecələri,
Açırsan nə qədər bilməcələri.
Bağrını sökülen, yoxsa dan yeri?
Bağrı dan yeri tək qan, Firəngizim!

Bu əjdaha soylu qanlı dəryada
Mən dəmir adayam, sənsə qum ada.
Sən də dəmirləşə, tunlaşa bilsən,
İnan, yetəcəyiz bir də murada,
Bu incə hikməti qan, Firəngizim!

Sən mənim nicatım, qurtuluşumsan,
Dayağım, varlığım, ağlım, huşumsan.
Başında çələngim, dövlət quşumsan,
Gel, polad ciyinimə qon, Firəngizim!

Ərisin ahımdan beton divarlar!
Sən ŞAI'R qadını – çələngin vüqar!
Bükəmə qanadını, Aya, Marsa var!
Yoxdu qeyrətinə son, Firəngizim!

Ayağım qandallı, içərim azad.
Yetim bir dürrəm ki, sədəflə təzad!

Mənə bir kağız ver, bir qələm uzat,
Şimşək qələmimi yon, Firəncizim!

Ən böyük mərdliyə meyar, ölçüyəm.
Göyün dayağıyam, yerin gücüyəm,
Yarsam bu zindanı, el sevinciyəm,
Dustaqlıq man deyil, man, Firəngizim!

Qorxma, mən sarsılmaz dağ qalasıyam.
Min-min ölüm gələ... sağ qalasıyam.
Sabah azad olub hayqırasıyam:
– Canım, ey AZADLIQ, can Firəngizim!

*Moskva, Lefortovo zindani,
4 iyul, 1990*

MƏN YENƏ DÖNƏCƏM AZƏRBAYCANA

Burda havam çatmir... hava istərəm,
Xəzər dənizinin özü boydaca.
Burda səmasıyam, səma istərəm –
Günəşin aləmə sözü boydaca.
Xəzər dənizinin özü boydaca.

Qırın zəncirləri biləklərimdən,
Açın qıffıları diləklərimdən.
Endirin zindanı küreklərimdən.
Gecələr bürünüb soyuq yorğana,
Yatmiram, dalıram Azərbaycana!

Yalnız anam-bacım, qardaşım deyil,
Vətənim – əbədi səadətimdir.
Min-min övladının biridir Xəlil
Vətənsiz iki qat, üç qat yetimdir,
Vətənim – əbədi səadətimdir.

Hər çayı-çeşməsi səsim, nəfəsim,
Hər daşı bənzəyir lələ, mərcana,

Doğrayın, kəsin də lap kəsim-kəsim
Təki qovuşdurun Azərbaycana!
Hər daşı bənzəyir lələ, mərcana.

Mütlep dönmeyərəm doğma məkana.
Bir az da qüdrətli, bir az da mətin.
Kürlə Araz kimi bağlıyam ona,
Caniyam, bağlıyam bu məmləkətin.
Bir az da güclüyəm, bir az da metin.

Sökün zindanları, barmaqlıları,
Hər gün qayıdırəm Azərbaycana.
Kəhkeşən oluram hər gecə yarı

Üzümdən nur düşür Milə, Muğana.
Hər gün qayıdırəm Azərbaycana.

Saqqalım ağısa da gənc anamdır o,
Ana uşağına dönürəm hər gün.
Ayna Goy gölümde, Maral gölümde
Bir ay işığına dönürəm hər gün.
Ana uşağına dönürəm hər gün.

Əgər gelə bilsəm Azərbaycana,
Mənim gəlışimlə o yüksələcək
Ordular gələcək haqq nəfəsimdə,
Əzəmət, ləyaqət, qüdrət gələcək
Mənim gəlışimlə o yüksələcək.

Zümrüd yağışına, ağ dumanına
Bürünə-bürünə gələsiyəm mən.
İşdir ayaq üstə gələ bilməsəm,
Sürünə-sürünə gələsiyəm mən.

Nəfəsim kəsiləs... sürtüb üzümü,
Dağından-daşından qüvvət alacam.
Üzülse qollarım, dişimlə tutub
Uğrunda bir daha qılinc çalacam.
Dağından-daşından qüvvət alacam.

Yoluma neçə min Əzrayıl çıxa,
Ömrü məzar ilə bölgə bilmərəm.
Anla, ey imansız: Azərbaycansız
Yaşaya bilmərəm, öle bilmərəm!
Ömrü məzar ilə bölgə bilmərəm.

Mən yenə gələcəm Azərbaycana,
Şəninə, şərqilər deyəcəyəm mən.
Acı tüstüsünü bal kimi udub
Odunu qaymaq tek yeyəcəyəm mən.
Şəninə şərqilər deyəcəyəm mən.

Qanadı yaralı bir qartalammı?
Tay qanadımla da uçaram inan.
Dərbənddən, Salyana, Zəncana qədər
Onu yetmiş qolla qucaram, inan!
Tay qanadımla da uçaram, inan.

Qaldırın bu ağır daşı üstündən,
Göy göldən su səpin bu yanar cana.
Bəlkə eraların başı üstündən
Mən bir də gələcəm Azərbaycana!
Göy göldən su səpin bu yanar cana.

Haray, ey nəfəsim, ey qardaşlarım,
Məlul-məlul baxan arkadaşlarım.
Yandırır alemi bu göz yaşları,
Siz məni qaytarın Azərbaycana!

O qızıl günəşə and içirəm ki,
Dünənəm, bugünəm, gələcəyəm mən.
Baxmayın şairin yolu bağlanıb
Tullayıb ciyinimdən demir dağları
Özüm Vətənimə gələcəyəm mən!
Dünənəm, bugünəm, gələcəyəm mən.

Səni qucasıyam, ey doğma elim,
Məni vüsal günü – o gün yaşıdır.
Gözümdən bir damla yaş axsa, bilin:
Dünyanın birinci sevinc yaşıdır.
Məni vüsal günü – o gün yaşıdır.

Moskva, Lefortovo zindanı,
9 iyun, 1990.

VUR

Elə mən özüm də bu gün yırtıcı...
Yırtıcı nifrətim düşməni qovur.

Ayiq kirpiklərim qısa qılınçı...
Vur, ölən daşnakdır, adam deyil, vur!
Yırtıcı düşmənim düşməni qovur.

Adama bənzəyir yalnız zahiri,
Kirli caynaqları neştərdən iti.
Dişinin dibində ölüm zəhəri,
Gəlir Yer üzünün ən murdar iti.
Kirli caynaqları neştərdən iti.

Bu gün Azərbaycan boylu gəlindir,
Yurdum özü boyda intiqam doğur.
Polad yumruğunu gürz kimi endir,
Gəbərən daşnakdır, adam deyil, vur!
Yurdum özü boyda intiqam doğur.

Nə ilan, nə əqrəb təhlükəlidir,
Qəsbkar əqrəbdən qat-qat şərəfsiz.
Maskalı surəti ərzə bəllidir.
Paklar məbədinə girir natəmiz.
Qəsbkar əqrəbdən qat-qat şərəfsiz.

Girir qılığına Nazarbayevin,
Girir arxasına Rəfaellinin.
Min-min sifeti var təpəgöz divin,
Haça üreklinin, haça dillinin.
Girir arxasına Rəfaellinin.

İnanma millətbaz dələduzlara,
Rütbədən rütbəyə sürünenlərə.
Çoxu qulbeçədir tox donuzlara.
Rütbədən rütbəyə sürünenlərə.

Yalnız Ulu Türkə, Xəlil Rzaya,
Yalnız öz ruhuna inamın olsun.
Ey arslan üreklim, dönmə quzuya,
Qələbə ən böyük məramın olsun
Yalnız öz ruhuna inamın olsun!

Güllə tükənərsə avtomatında,
Baxışın güllədir, əsirgəmə, vur.
Tankın büdrəyirsə əlin altında,
Tankdan, rakətdən də güclü qardaşım,
Vur, fateh külünü göylərə sovur.
Baxışın güllədir, əsirgəmə, vur!

Südəmər balamın ağ boğazında
Göy ləkələr qoyub o beyni çopur.
Dön qaynar polada ilan ağızında,
Vur, ölən daşnakdır, adam deyil, vur!

Daşnak – planetə ən böyük yağı
Ayağı altında vulkan olmalı!
“Dənizdən dənizə...” deyən alçağı
Boğmağa ildirim, ümman olmalı.
Ayağı altında vulkan olmalı!

Çağırır Zəngəzur: – Zərbəni bərk vur!
Səngərdə möhkəm dur!.. Çağırır Göyçə.
Laçının. Xocalım. Kərkicahanım,
Turşsu, Şuşa adlı sonsuz cahanım –
Natəmiz əllərdə qalan gülqönçə...

Çağırır ox kimi minarələri,
Müqəddəs heykəli devrilənlərim.
Yixılan baş daşı, məzarı, qəbri
Nəbatat bağına çevrilənlərim,
Müqəddəs heykəli devrilənlərim.

“İntiqam!” Qışqırır yaralı dağlar,
Qanları çaylara qarışanlarırm.


Dağılan tifaqlar, sönmüş ocaqlar,
Şikest taleyilə barışanlarım,
Qanları çaylara qarışanlarım.

“İntiqam!” qışqırır yaralı çaylar –
Zarılı, Xəlfeli, Xaçınçay, Tərtər.
Çaylara nə söylər ulduzlar, aylar:
Qul kimi sürünmək ölümdən betər!

Qalıbsa canında birçə damla qan,
İnanma saxtakar sülhbazlara sən.
Şuşadan, Laçından əl çekən, inan,
Kor olur, əl çəkir iki gözündən
İnanma, saxtakar sülhbazlara sən.

Əgər ölməyibsə eşqin, qeyrətin,
Vur, ölen daşnakdır, zərbəni bərk vur!
Odur ilk düşməni bəşəriyyətin.
Yırtıcı nifrətim düşməni qovur,
Gəbərən daşnakdır, adam deyil, vur!

Baki, 3 sentyabr



ƏLVİDA, LEFORTOVО!

Əlvida, Lefortovo, ey daşlaşan dərd, ələm!
Divarların alanəm, bir az soyuq cəhənnəm.

Küncündə gəldi keçdi həyatının bir ili,
Sixdın suyu çıxınca Etibarı, Xəlili.

Qarabağlı Tahiri, Tantəkin Məhəmmədi
Sixdı paslı məngənə, diş qanlı kəlbətin.

Dartdin, kamına çəkdiñ ən cəsur övladları –
Yalın pəncələrilə dağ çapan Fərhadları.

Xirdaca bir həb kimi uddun min-min naləni,
Kişi ləyaqətini, ən məgrur şəlaləni.

Bizi toz etmək üçün dəyirmanımız oldun,
Ömrə yağı kəsilən saat kimi quruldun.

Dəqiqənin ömrünü uzatdırın günlər qədər.
Günlər aylara döndü, aylar, illər qəm-qəhər.

Gördük müstəntiqlərin murdar sir-sifətini.
Ət çeynəyən, qan udan kaftar kəsafətini.

Gördük gündə neçə yol robot keşikçiləri,
Səni kamına çekən tabut keşikçiləri.

Ətdən, sümükden deyil, daşdan, betondan imiş
Qanlı imperiyənin manqurd keşikçiləri.

Gördük dustaq cildinə girən casusları da,
Namusdan min verst uzaq kor binamusları da.

Yatağını, çəkməni, cibini axtaranlar,
Az qala idrakını, qəlbini axtaranlar



Təmizlikdən savayı soruş, söylə nə tapdı?
Yalnız Azadlıq eşqi, başqa möcüzə tapdı!

Qarşısında möcüzə – XƏLİL RZA ULUTÜRK,
Darisqal kamerada Elbrusdan da böyük,
Everestdən də böyük!

Burda zəqqum tüstülər hopdu daşa, divara.
Şəvə rəngli saçları döndərdi dən-dən qara.

Burda dişlərin töküldü, – arslan dişinə bənzər
Burda bellər bükündü, dağ belindən mötəbər.

Burda polad dizləri giri, taqəti getdi.
Milyonlara göz olan bir anda gözdən itdi.

Burda qamarladılar cəsur Rəhim Qazini,
Ram edə bilmədilər məğrur Rəhim Qazini.

Bəzən qamarladılar, bəzən tumarladılar,
İttihad aktı oldu cılız dedi-qodular.

Vicdanı ölmüşlərin cismi, nəfsi dipdiri,
Biləyindən kəsdilər qələm tutan əlləri.

Lefortovo, ey dibsiz sovet zülmətxanası.
Kainatın ən iyənc, murdar, mənfur binası!

Necə kamına çəkdiñ Əlizadə Məmmədi?
Məgər onun qanını damla-damla əmmədin?

Kəhkeşandan işıqlı gözler söndü, nə söndü,
Ərzə şölə saçanlar bir ovuc küle döndü.

Yeddi milyon kişini yeddi ovuc kül etdin,
Nə qədər cəsurların burda sonuna yetdin.

Divapların dil açsa, nələr söyləyər, nələr!
Sümüyü sürmə olmuş Radişevlər dillənər.

Dörd fəsilin dördü də burda qışdır, qara qış.
Burdan salamat çıxan yarımcana min alqış.

Tab etməz, dəmir milə gəlib qonsa qaranquş,
Aman verərmi ona Kalaşnikovlu bayquş?

Müstəmləkə dayağı – dəmir-beton şəbəkə,
Gözəl, pak təbiətə ləkə yarandın, ləkə.

Başı qarnından yekə, qızıb qudurmuş, harin
Zərli piyalələrdə qan içən məlunların

Taxtı ucalardımı əgər sən olmasaydin,
Bir qan dənizi kimi boşalıb dolmasaydin?

Her maskalı casusun bir mələk biçimində,
Omبا duran gürzəmi, ya əqrəbmi içində?

Yapon kompyuterləri gecə-gündüz çəqqıldar,
Keşiyimi çəkmədə radar qurğulu şahmar.

“Ka” biçimli zindanım, lənət səni qurana!
Darmadağın edəcəm, əl basmışam Qurana.

Yıxaq bircə səni yox, altun imperiyani,
Qanun cildinə girmiş məlun imperiyani.

Haçan kəşf etdi səni Katya – Yekaterina?
Kataraq mərəziymış o zina qızı, zina!

Hayandan geldi Lefort, zülmət başlı o kaftar?
Bir əjdaha ağızıdır burda qanlı qapılar.

Dördmərtəbə zindanım, boyun nə qədər uzun.
Ölimizdən almışan Ayı, Günü, ulduzu.

Əvəzində vermisən divar-divar sal buzu,
Burda arslan oğullar olmuş qurbanlıq quzu.

Novçalardan axan su yağışımı, ya göz yaşı?
Göy zəhərli mamırla bəzəmisən hər daşı.

Uzun məhəccərlərin tor toxuyan hörümçək,
Bir qatil qələmилə al şəklini özün çek.

Prometey zəncirlənib dəmir-beton sütuna,
Yumruq boyda ürəyi bəlkə ton-ton sütuna.

Bağlı pəncərələrdən ölgün şüalar gəlir.
Barmaqlıq arxasından alqırmızı qar gəlir.

Hündür antenaların udur ıldırımları,
Daşlarından süzülür isti qan şırımları.
soyuq qan şırımları

Müstəntiqlərin saysız, ürəyi daş, gözü buz.
Hər sorğun bir yırtıcı, hər sualın bir quduz.

Savçılara bəlkə də kostyumlu kərtənkələ,
Bircəsini də saymaz, milyon telegram gələ.

Həkimlərin bəlkə at, yaxud öküz həkimi.
Qənd yerinə həb verər, həbi Əzrayıl kibi.

Daş olsaydın, yıvardım səni bircə zərbədə,
Min-min filialın var Sovet cəhənnəmində

Beş qıtəyə kök atmış milyard ayaqlı xərçəng, Səni məhv etmək üçün Kamçatkadan Kürədək

Qasırğa, tufan, külək,
Sel dönmüş el gərək!

Hər dustağın bəlkə də min-min dustaq deməkdir.
Yolda qalan gözlərə cəkilən dağ deməkdir.

Hər məhbusun anası, atası, arkadaşı
Özü boyda göz yaşı, məzar daşı, baş daşı.

Əlvida, ey baş yeyən, göz deşən sarı quzğun, —
Stalinin, Yejovun, Jdanovun, Kirovun

Brejnevin, Suslovun, Çernenkonun tilovu!
Əlvida, zülmət qala, ey namərdlik alovu!

Darmadağın olası müstəmləkə, əlvida!
Günəş alınlardakı köşkə, ləkə, əlvida!

İşıqlı kainatda qara kölgə, əlvida,
Yürtici, qansız ölkə, daş şəbəkə, əlvida!

Əlvida, ey cəhənnəm, bircə budur təsəllim:
Sənə cismini verdim, ilhamımı vermədim.

*Moskva, Lefortovo zindani,
oktyabr, 1990*

BAKIYA DOĞRU

Şad xəbər!

Muştuluq!

Doğmaca elə

Gör necə həsrətlə gəlirəm, Bakım!

Nəfəssiz qəfəsə sığınsaq belə

Qataram, sürətlə gəlirəm, Bakım!

Min bir cəhənnəmi tapdayıb keçdim,

Alovdan dirilik suyunu içdim.

Düşmənin boynuna dar kəfən biçdim,

Amansız qüdərtlə gəlirəm, Bakım!

Sinəm çarpez dağlı, can şırıım-şırıım.

Bu dəmir qapını nə cür sindirim?

Əlimdə dördcildlik əlyazmalarım,

Ölməz şeiriyetlə gəlirəm, Bakım!

Arxada qoyuruq ildirimləri,

Dibi qan dənizi sildirimləri.

Loğmansan, yaramı gəl özün sarı,

U mudla, riqqətlə gəlirəm, Bakım!

Səndə yüz bənövşəm, min nərgizim var,

Dərdini hebs etmiş Firəngizim var

Qarşıda en böyük mübarizəm var,

Qiyam, qiyamətlə gəlirəm, Bakım!

Dustaq qatarımız xumar, mürgülü,

İşıqsız pəncərə dəmir hörgülü.

Nə çölü görürsən, nə də bir gülü,

Gör hansı qismətlə gəlirəm, Bakım!

Dizimin altına alıb kədəri,

Çəkmişəm belime polad kəməri,

Bütün cəbhələrin ilk səfərbəri.

Oğlunam, qeyrətlə gəlirəm, Bakım!

Hani başı batmış baş gırleyənlər,

Mərdlərin yoluna daş gilləyənlər:

Qansın məhəbbət gülləleyənlər:

Ölməz məhəbbətlə gəlirəm, Bakım!

Xalqın şərəfini tapdalayanlar

Kişi igidləri nə zaman anlar?

Özünü boğacaq tökdüyü qanlar.

Qansıza nifretlə gəlirəm, Bakım!

Bir ömür yaşadıq, ömür qutuda.

Qaranlıq guşədə, dəmir qutuda.

Saymadıq, alsaq da əmr qutuda –

Sanma itaətlə gəlirəm, Bakım!

Sağımda, solumda məsləkdaşlarım,

Fikir qardaşlarım, qan qardaşlarım.

Yerin, göyün fəxri arkadaşlarım –

Gör hansı sərvətlə gəlirəm, Bakım!

Zülmət vaqonlarda işıq seliyiz,

Haqqın vuran gözü, vuran əliyiz.

Bu Yer kürəsinin Çənlibeliyiz,

Rövşənəm, cürətlə gəlirəm, Bakım!

Məmmədli Etibar – Göycə balası,

Ana Türküstanın döyüş qalası.

Saraldıb üzünü həsrət laləsi,

Açı bir hikmətlə gəlirəm, Bakım!

Əfruzu, Orxani yol gözləməkdə,

Biri pərvazlanıb, biri bələkdə.

Zemfira bacımız başqa bir çəngdə,

Haqq çəngə hörmətlə gəlirəm, Bakım!

Seyr et çal papaqlı Rəhim Qazını,

Göyərtmək istədi Vətən yazını.

Tanklar basdı keçdi sədəf sazını,

Qanlı bir xətt ilə gəlirəm, Bakım!

Hayqır ey qatarım, Vətənə sarı!
Dar həlqədən düşür gün suları
Sənsən pənahımız, ey ulu Tanrı!
Haqqı ibadətlə gəlirəm, Bakım!

Məhəmməd Hatəmi Tantəkin qardaş,
Sərraf gözlərində nə qəm, nə təlaş.
Vulkan nəfəsindən əriyər dağ-daş,
Qıy vur: – Ləyaqətlə gəlirəm, Bakım!

Seyid Tahir Abbas Qarabağlı – ər,
Üzündən nur alır ağappaq səhər.
Utansın hüsnündən yada nökərlər,
Tutiya, türbətlə gəlirəm, Bakım!

Başımız üstündə yırtıcı köpək,
Əlində dəyənək, çıynında tüfəng.
Hamısı gözümdə bir toz, ya püfək,
Qəzəblə, hiddətlə gəlirəm, Bakım!

Bir qılinc ucudur hər kirpix ucu,
Kiçik köksümüzdə min azman gücü.
Səni yeddi ərşə tanıtmaq üçün
Bizim planetlə gəlirəm, Bakım!

Yüz yerdən dağılır müstəmləkələr,
Günəş vətənimin üstə ləkələr.
Çəkilsin başından qara kölgələr,
Əl ver, qətiyyətlə gəlirəm, Bakım!

Qanlı xiyabanda dağ üstündəki
Məzarlar qızarır laləzar təki.
Uyusun ruhları, dincəlsin təki,
Qürurlu bir dərdlə gəlirəm, Bakım!

Yubanma yollarda, şığı, ey qatar!
Vətəndir nəbzimdə, varlığımızdakı.

Yolda yük daşıyan qarişqana da
Qiymaram, şəfqətlə gəlirəm, Bakım!

Şahiddir sözümə dostum Hatəmi:
Boğub yüz kədəri, min-min matəmi,
Şadam, cəhənnəmi söndürmiş kimi,
Sən ki, yaxındasan, gülürəm, Bakım!

Bil Gözəldir yarımin tikdiyi tikmə,
İm Mənə zaval yoxdur, dərdimi çəkmə.
Bir gün bada getsəm, göz yaşı tökmə,
Ölərsəm, uğrunda ölürem, Bakım!

Moskva – Voronej yatab qatarı,
5 oktyabr, 1990

QARA TABUTLAR GƏLİR

Mahir adlı oğlu Stavropolda hərbi
xidmətdə daşnaklar və onların
arxasında duranlar tərəfindən öldürilmiş
ORUCLU DİLARA anaya təselli

Qara tabutlar gəlir bu gün Azərbaycana,
Sink, alyumin tabutlar daşlardan azca ağır.
Bəbəklərdə fikir ver qana, lələ, mərcana.
Kirpiklərdən ildirim, bulud, yağışmı yağır?

Sink, alyumin tabutlar daşlardan azca ağır,
Açılmışın qapağı, izn vermər komissar.
Nə ferqi var, Azərmi, Mahirmi orda yatır?!
Küçələrə, yollara kədər nisar, qəm nisar.
Açılmışın qapağı, izn vermər komissar.

280 tabut Əfqanıstandan gəldi,
Zülmətdən, qərandan da qara təyyarələrlə.
318 mini Ermənistandıdan gəldi,
Mixlanıb mismarla yox, dilsiz qəmlə, qəhərlə.
Zülmətdən, qərandan da qara təyyarələrlə.

Qara tabutlar gəlir... ünvanlar dürlü-dürlü...
Axalsidən, Riqadan, Cambul vilayətindən.
Tabutlarda yatanlar dünən ləl idi, dürdü,
Bu gün seçilmir gülün kədərlə ülfətindən –
Axalsidən, Riqadan, Cambul vilayətindən.

78 tabutu Leninakanmı quodu,
Yoxsa zəlzələ içrə titrəyən Yer kürəsi?
78 bahadır bəlkə cənnətə uçdu,
Xəzərdə qasırğamı qurbanların son səsi?
Yoxsa zəlzələ içrə titrəyən Yer kürəsi?

Tabutların altında dağ ciyinlər əyilir,
Əyilir ata ciyni, əyilir qardaş ciyni.
“Bu daşlar ulu daşlar...” – bayatılar deyilir,

Saç yolan bacıların alışır bağırı, beyni,
Əyilir ata ciyni, əyilir qardaş ciyni.

Hər damla göz yaşında bir ildirim gücü var.
Buludları partladar, yeri, göyü çatlaşdır.
Zülmət qatarlar gəlir dincliylimi udmağa,
Mənim 18 yaşlı gencliylimi udmağa.

Biləcəri vağzalı aşib-daşan bir deniz,
İmkən verməyəcəyiz!.. Yumruqlaşın burda biz,
Əjdahanın ağızına oğul verməyəcəyiz!
Oğul doğmuşuq, sənə bir qul verməyəcəyiz!

Əridəcək ahımız qatarları, relsləri.
Yapışacaq limana təyyarə şassiləri.
Çiyinizdə qaldırıb dəmir trapları biz,
Cəhənnəmin ağızına oğul verməyəcəyiz!

Hər xainə, ağızına oğul verməyəcəyiz!
İstəsən, çatda, gəbər, dağıl, verməyəcəyiz!
Nə qədər ki, başdadır ağıl, verməyəcəyiz!
Ey əjdaha, biz sənə oğul verməyəcəyiz!

Qara tabutlar gəlir bu gün Azərbaycana,
Əziz anam Dilara, titrəməsin dizlərin.
Mən dünən bir fərd idim, bu gün döndüm min cana.
Ölməmiş balan sənin, mən özüməm Mahirin.
Əziz anam Dilara, titrəməsin dizlərin.

Tabutları gəmirən, başdaşını yeyən var,
Çağırın komissarı, irəli çıxsın barı.
Ağzı qanlı görəşən, cəsəd yeyən o kaftar
Moskvaya daşıyır qızıl çamadanları.
Cırın paqonlarını, dırmaşmasın yuxarı.

Bəbəklərdə fikir ver qana, lələ, mərcana.
Kirpiklərdən ildirim, bulud, yağışımı yağır?
Qara tabutlar gəlir bu gün Azərbaycana,
Sing, alyumin tabutlar daşlardan azca ağır.

BACIM ARİFƏNİN OXŞAMALARI

Əzizim, ada qaldı,
Dağım dəryada qaldı.
Vaxtsız getdin, ay Təbriz,
Yarın arada qaldı.

Gəlmışəm görüm səni.
Yıxmışam, hörüm səni.
Nə qapın var, nə bacan,
Bəs harda görüm səni?

Sən bizi ağlar qoydun,
Sinəmə dağlar qoydun.
Yıxdın qardaşım evin,
Qapısın bağlar qoydun.

– Təbrizəm, barım qaldı,
Sevincim, yarım qaldı.
Türkayımla Gültacım,
Bir cüt nübarım qaldı.

– Qapımızı bağlarsan,
Əzrayılı haqlarsan.
Yer qalmayıb sinəmdə,
Sən haramı daqlarsan?

Dağdan bir lala dərdi,
Dağ basdı lala dərdi.
Hər dərdi çəkmək olar,
Çəkilmez bala dərdi.

TƏBRİZİMİN QAN BAHASI

Birinci zəng edən Əlican oldu,
İkinci zəng edən Çingiz Abdulla.
– Xəlil, dərdi, qəmi kənara tulla.
Təbrik! Fərman çıxıb... Xalq şairisən.
Ağ sədəf içində saf mirvarisən.

Hazırla!
Gəlirik nuş eləməyə
Dünyanın ən dadlı piyalesini.
Sənin hər sətrindən daşib tökülen
Böyük Poeziya şəlaləsini!

Zənglər ara vermir... Təbrik edənlər,
Muştuluq umanlar görün nə qədər.

Söykəyib arxamı mərmər divara,
Sakit dayanmışam, əlimdə dəstək.
Baxın gözlərimdən axan yaşlara.
Deyirəm: – Balamin qan bahasıdır
Başına qoyulan bu qızıl çeleng.

Telefon naqili – ekvator mudur,
O başda şadlanan, aşib daşan el.
Bu başda şairin göz yaşı sel-sel.

Əlində avtomat... mükafatımı
Gedib o dünyadan gətirmiş özü.
Tökülən qaniyla möhür basaraq
Özü imzalamış balam hər sözü.

Deiyn, divaramı arxalanmışam,
Yoxsa Təbriz adlı nehəng bir dağa?
Gedir, Qarabağdan lalələr dərir,
Gəlir, qucaq-qucaq səpir otağı.

Bu hansı rayihə, hansı ətirdi?
Baharmı qılınçı sıyırıdn qından?
Getdi mənim üçün çələng gətirdi
Qaynar cəhənnəmin tən ortasından!

Sağ ol, əziz balam, canım-ciyyərim
Ata məramını duyan Təbrizim.
Çıxarıb quyunun qaranlığından
Məni dağ başına qoyan Təbrizim.

Sağ ol, canım-cözüm, ikinci ömrüm
Mənim yox, sənindir bu hünər, ad-san
Apar, istəmirəm minnət götürüm
Hətta ən sevimli, doğma balamdan.

Mən illər keçsə də, sağam, diriyəm
Yaşaram, sənin tək döyüşdə ölsəm
Sanaram ən böyük Xalq şairiyəm,
Birçə qəsbkarı məhv edə bilsəm.

Çələng sənin olsun, avtomat mənim
Şövqümü səninlə bölmək istərem.
Sən Vətən uğrunda keçdin canından
Mən Sənin uğrunda ölmək istərem.

Bakı, 24 aprel, 1992

Dədəm bir fala dəvəti
İşləmək istəydim, həmçinin ebnini
İşləmək istəydim, o tibbi
Pərvənəmədən alıñan meidətöt
İnsətən məsələ qazanıñm işi

Yaqub id qızılən ibla xırda Təxə
Qərib, Qəribənən işləfətən
Gülə, dəssəd-dəssəd qərib

AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI

Oğlum Təbriz Xəlilbəyli kişiñin
bu yüksək ada layiq görülməsi
xbərini eşidərkən

Şad xəberi eşidərkən Yer artırdı süretini,
Dedim: Yerin mərkəzində odlu Təbriz Xəlilbəyli.
Varlığında hiss elədim ata – oğul vəhdətini,
Gül təpəsi ləpələnir... şaddı Təbriz Xəlilbəyli.

Kresloya, divara yox, söykəndim bir uca dağa.
Şölə verdin, işıqlandım, gözlərinə baxa-baxa.
Sən ülvisən, sən böyüksən, mən dönmüşəm bir uşağa.
Ürəyimin ovcundaca tutdu Təbriz Xəlilbəyli.

Sal daşları silkəleyən dağ çayıdır, Xaçındır o.
Mavilikdə, şah zirvədə qıy vuran bir laçındır o.
Beş qitənin hökməri menem, başda tacımdır o.
Boynuma bir göy qurşağı atdı Təbriz Xəlilbəyli.

Qara böylər şəvə kimi... kürək enli, qamət uca.
Könüllüyüd... ön cəbhəyə varıb getdi uça-uça.
Kimsə sütül köçəcəkdir bu dünyadan, kimsə qoca.
28 yaşa məgər çatdı Təbriz Xəlilbəyli?

Çantasında od cövhəri, üç-dörd soğan, duzla çörək.
Qoğal qoyduq... daş səngərdə ad gününü keçirəcək.
Döş cibində iki şəkil – Türkay, Gültac – bir cüt məlek.

Gültac üçün bəlkə fildi, atdı Təbriz Xəlilbəyli.
Sevinc balam, gözün aydın, ərin milli qəhrəmandır,
Nəzərimdə Elbrusdur, Himalaydır, Savalandır.
O, qatarla getmədi, yox, qartal kimi havalandı!
Cəbhəyə yox, al günəşə çatdı Təbriz Xəlilbəyli.

Sorus, insan cisinin gör neçə litr qanı olur?
Mərd qanının hər daması ağ ildirim, müqəddəs nur.

Xankəndimin göylərində dan ulduzu neçin solur?
Kim deyər ki, ülkər təki batdı Təbriz Xəlilbəyli.

Şahin, Şikar, Hikmət, Rasim – yaz nəfəslə gülüstəndir.
Albert, Aqil, Fərhad, Riad şücaeti min dəstandır.
Fəxrəddinin, Maşallahın son məkanı qızıl dandır.
Gör kimlərin cərgəsində yatdı Təbriz Xəlilbəyli.

Qoy arsızlar, fərarilər daldalansın dar otaqda.
Qoy rüşveti basib yesin leş sökənlər künc-bucaqda.
Yaşarsınız siz bu çağda fələkdən də ucalıqda.
Cılızlara, miskinlərə yaddı Təbriz Xəlilbəyli.

Aç başından qara şalı, can Firəngiz, sən ağlama!
O məqbərə yerdı – göyüdü... baş daşını qucaqlama.
Mərmərində durrə dönür, yağış göydən dama-dama.
Üstündəki ehtisama matdı Təbriz Xəlilbəyli.

Biləkləri – top gülləsi, gözü zəhər, özü nizə...
Qoy Yevgeni Šapoşnikov oxumasın meydan bize.
Gəbərəcək əvvəl-axır qoca marşal, qoca gürzə,
Bu yoldaca ən müqəddəs addı Təbriz Xəlilbəyli.

Yurdum-yuvam od tutanda gizlədərdi pərtliyini.
Güllə – qurşun tükənəndə silah etdi mərdliyini.
Yalnız qarış düşmən bilir zirehdən də sərtliyini,
Sal qayadan bir az məğrur, coddu Təbriz Xəlilbəyli.

Planetin sinəsində Azərbstan yarası var,
Yarasından iki əsr axan qanlı Arazi var.
Qara qançır edilməmiş, dağlanmamış harası var?
Baxdı, baxdı... qəzəbini uddu Təbriz Xəlilbəyli.

Yalnız səngər üstündə sən, Xəlil ata, nəfəs dərdin.
Səndən ötrü Təbriz sözü – Quran özü, iman və din.
Sən birinci övladına göydən yüksək bir ad verdin.
Üzük qaşı... ən qiymətli addı Təbriz Xəlilbəyli.

Azərbaycan, Odərbağday – od qaynağı, nur düşərgə.
Qərənfillər xonça-xonça, lalələrim cərgə-cərgə.
Al qırmızı laləzarda hani bir toz, bircə ləkə?
Gör qanını hansı qana qatdı Təbriz Xəlilbəyli!

Bəs nə üçün səhər tezdən hamidan tez oyanırsan?
Qapı zəngi çalınanda yüyürüsən, boyanırsan.
– Bəlkə gəldi?!
Möcüzəye inanırsan, inanırsan:
Dağı bəlkə dağ çıynindən atdı TƏBRİZ XƏLİLΒƏYLİ!

Bakı, 14 oktyabr, 1992

AĞI

Kim Ağaoğlu
Şahin, Silvən
Albert, Aşlı, Farhad, Rıza
*Təbrizimin məzarına qadim Təbriz
səhərindən, ustاد Şəhriyarin qəbrindən
torpaq gətirmiş şairimiz Qardaşxana*

Məqbərənən gül düzərəm,
Gülüm, Təbrizim, Təbrizim.
Ocağımsan yoxsa mənim
Külüm, Təbrizim, Təbrizim.

Gözlərində nur təbəssüm,
Üzünə söykənsin üzüm.
Sənsizliyə nə cür dözüm,
Balam, Təbrizim, Təbrizim.

Qərənfillər dəstə-dəstə
Sərgilənib köksün üstə.
Məndən bir də qucaq istə,
Gəlim, Təbrizim, Təbrizim.

Səməndərsən, od gömləkli.
Şir ürəkli, lay ürəkli.
Gözlərimdə Təbriz şəkli,
Naləm – Təbrizim, Təbrizim.

Neçin sənə qiydi fələk?
Çiyinəmi qondu mələk?
Salam, döyüşün mübarək,
Salam, Təbrizim, Təbrizim!

Düşmənlərdən öc alası
Milletimin ər balası!
Təbrizimin ərk qalası,
Qalam, Təbrizim, Təbrizim!

Köksünə baş qoyub bahar.
Məzar demə, məzar – gülzar.
Bu cənnətdir, ya laləzar,
Laləm, Təbrizim, Təbrizim.

Getmə, öpüm izlərindən,
Bükülməyən dizlərindən.
Qoy saçılışın gözlerimdən
Selim, Təbrizim, Təbrizim.

Qiblegahım, zirvəm, dağım!
Dağ sinəmdə çarpaz dağım.
Barlı bağım, od – ocağım,
Ulum, Təbrizim, Təbrizim!

De, hardasan, şah taxtında,
Ərşin ən yüksək qatında.
Göynər tabutun altında
Əlim, Təbrizim, Təbrizim.

Gömləğində qan ərğəvan,
Gül məzarlar əlvan-əlvan.
Yanır odda Azərbaycan,
Elim, Təbrizim, Təbrizim.

Neçin susdun, bir gülümşə,
Köksü sarı bulbulumsən
Xan Kəpəzim, Goy gölümsən,
Gölüm, Təbrizim, Təbrizim.

Ömrün-günün mübarizə,
Sənsiz nə cür baxım ərzə?
Parça-parça, rizə-rizə
Könlüm, Təbrizim, Təbrizim.

Namiq, Elşad, Aydin, Perviz –
Məzar qonşuların yüz-yüz.
Laləzardır bu dağ, bu düz,
Çölüm, Təbrizim, Təbrizim.

Qaranlıqda pak məşəlim,
Gülşən qəbri bənövşəlim,
Döz, yanına mən də gəlim,
Qalım, Təbrizim, Təbrizim.

Kremlin caynağı iti,
Daşnaklar – köpəyi, iti.
Göstər, mən də cinayeti
Bilim, Təbrizim, Təbrizim.

İçimizdə gizləniib şər.
Özü alçaq, cildi bəşər.
Oyan, ərzə şölən düşər,
Şöləm, Təbrizim, Təbrizim.

Mən atanam, söylə mənə:
Ötəri nə, əbədi nə?
Səcdə qılsın məbədine
Aləm, Təbrizim, Təbrizim.

Sevincin, başda tacın var.
Türkayın var, Gültacın var.
Milyon qardaşın, bacın var.
Mən qoymaram, solmaz bahar,
Solan, Təbrizim, Təbrizim.

Səninkidir nur büsəti,
Yerin üstü, göyün altı.
Qanad çal, gəz kainatı,
Dolan, Təbrizim, Təbrizim.

Nur saç karvan yolu kimi,
Atanın cüt qolu kimi.
Gözlərimə dolu kimi
Dolan, Təbrizim, Təbrizim.

Pak alının təri dən-dən,
Şıgidinmə səngərindən?
Yatma, hər gün dan yerindən
Boylan, Təbrizim, Təbrizim.

Yıxılmadan köhlən atdan,
Odmu saçdın avtomatdan?

Heyatımı bu həyatdan
Alan, Təbrizim, Təbrizim.
Qanlı köksü dəlik-deşik
Xocalıda bir qəsr tik.
Ey cahanda həmişəlik
Qalan, Təbrizim, Təbrizim.

Əlimdə bir kisə topraq,
O tay... Təbriz göndərib, bax.
Sən – tapınaq, o – tapınaq.
Cüt Təbrizi qovuşduraq.

Ey bəxtəvər, ey üzü ağ
Balam, Təbrizim, Təbrizim.
Sən yenidən doğulursan,
Salam, Təbrizim, Təbrizim.

Bakı, 5 fevral, 1992

Süngüder qızılışek dəlik keçəndə
Qəməz cələflərə qalbinə yəndə
Bakı hələməndər yəlik keçəndə
Gördü až əzəmə, ažər-nəndə.

Qısqıçı apılıq ažər-həgərən.
Digərli geyməndən həz-bənəqəndə.
Həz ləpəz qəfi Aşəmə, Kürəmə.
O ziy
Çöllər qəndərən qəyəndəmə.
Sərin qəndərən qəyəndəmə.

GERBİMİZ – QƏLBİMİZ

Sən şəkil yox, nəfəsimsen, axan qansan varlığında.
Hansı rənglər çicəklənir gör üç rəngli bayraqında.
Yaşıl rəngim – yaşıl bahar, müsəlmanlıq timsalıdır,
Göy rəngimdə Türkük yaşar – millətimin amalıdır.

Qırmızılıq – simvoludur çağdaşlığın, yüksəlisin.
Vətənimə can verməli mənim əzmim, mənim işim.
Cavan palid mən özüməm, kökü ərzin mərkəzində,
Kökü burda, budaqları xan Arazın o üzündə.

Səkkizguşə ulduzumda səkkiz cənnət qapısı var,
Yalnız oğul qeyrətilə açılacaq bu qapılar.
Qızıl sünbüл soraq verir, xırman-xırman bərəkətdən,
Ərzə bəhrə – bir gedəcək bu müqəddəs məmləkətdən.

Qabarən tunc köksümüzdür qalxanımız, sıpərimiz.
Əvvəl-axır qıracağız qart düşmənin belini biz.
Alovlardada, çovğunlarda daim yaşa dolasıyıq,
Od yurdunda od tükənsə özümüz od olasıyıq.

Yalnız qızıl alovlarla bəzəmədik gerbimizi,
Aləm üçün, bəşər üçün məşəl tutduq qəlbimizi.
Dedik: bu Yer kürəsində nə qan, nə bir məzar olsun,
Məzarlara gül qoymayaq, cahan özü gülzər olsun!

Bakı, 6 may, 1993

LİRİK POEMALAR, POEMA-PAMFLETLƏR, POEMA-MONOLOQLAR

APARDI SELLƏR SARANI


Arpa çayı aşdı, daşdı,
Sel Saranı aldı, qaçı.
Sürmə gözlü, qələm qası,
Apardı sellər Saranı,
Bir ala gözlü balanı.

Gedin deyin Xançobana:
Gəlməsin bu il Muğana.
Muğan batdı nahaq qana.
Apardı sellər Saranı,
Bir uca boylu balanı”

Yox, bunu görməyin Arpa çayından,
Kim deyir Saranı sellər apardı.
Şahənşah bağından, Qış sarayından
Yurduma uzanan əllər apardı.

Süngülər qəlbləri dəlib keçəndə
Qansız cəlladların qəlbimi yandı?
Bakı bağlarından gəlib keçəndə
Gördü ağ şanımı, ağızı sulandı.

Qucağı səfali gözəl bağları, Dişləri göynədən buz bulaqları,
Hər ləpəsi qızıl Arazım, Kürüm,
O ziyad balığım, xəşəmim, kürüm,
Çöllər yaraşığı şux ceyranları, Sərin yaylaqları,
Sərin yaylaqları, sıx ormanları,



Mərəndin, Şəkinin gülü, güzəri,
Böyük Füzulim əlyazmaları,
Aran turacları, dağ kəkklikləri,
Qəzvinin, Makunun gözəllikləri,
Ürəklər yandıran kamanım, tarım.
Yeraltı, yerüstü Ermitajlarım,
Öküz dərisinə yazdığını yazı,
O Babək qalası, bu Qız qalası,
Hər daşın altında sərvətim, zərim,
Boxçada cehizlik mirvarilərim,
Lap o gümüş camım, zərli fincanım,
Dünyanın behiştı Azərbaycanım
İştahə gətirdi qəsbkarları,
Yağlı quyruq cəzən canavarları.

Kəsildi bağlarda bülbülün səsi,
Yad atlar tapdadı bağlı, bostanı.
Yazıldı “Gülüstan müqaviləsi”
Pozuldu yurdumun min gülüstəni.

Bir yanda şahənşah, bir yanda da çar,
Qan ilə yazdılardı sülh qərarını.
Tikanlı məftillə sarındı onlar
Böyük bir millətin yaralarını.

Gürşad tökdü, tufan oldu,
Araz daşdı, ümman oldu.
Qayaları al qan oldu
O sahildə, bu sahildə.

Ölkə yandı, Vətən yandı,
Qızıl pul tek xirdalandı.
Dövlət getdi, var talandı
O sahildə, bu sahildə.

Bir-birindən cida düşdük,
Diri gözlü oda düşdük.

Biz yadlara neyləmişik
O sahildə, bu sahildə.

Füzulim bir qəmli neydi,
O birdəmi qara geydi?
Yarasına kimlər dəydi
O sahildə, bu sahildə.

“Şəbi-hicran yanar canım,
Tökər qan çeşmi-giryani
Oyadar xəlqi əfəganım”
O sahildə, bu sahildə.

Ürək dustaq, Vətən məhbəs,
Hanı Babək, Cavansır bəs?
Həyat bu cür qala bilməz
O sahildə, bu sahildə.

Nə həsrət, nə hicran olsun,
Vahid Azərbaycan olsun!
Qoy birləşsin bir can olsun
O sahil də, bu sahil də.

MƏN – ŞƏRQƏM

Azərbaycan mənə gündoğan deyir,
Türklər – doğu.

Farslar – xavər,
Ərəblər – məşriq.

Qərbilər – orient.
Mən Şərqəm.

Şöhrətimdə, şanımda
Al günəşlə şərikəm.

Budur, ovcumda günəş – göyün qızıl xırmanı,
Kainatın əzəli və əbədi tanrısi.

Cahanın milyon-milyon məşəllərindən biri,
Səmanın təndirində insanlığın çörəyi.

Baxıram eynimdəki ağ köynəkli səhərə,
Hayqırmaq istəyirəm bütün planetlərə:

– Mən Şərqəm,
Şöhrətimdə, şanımda al günəşlə şərikəm.

Bütün cansızların umudlarında,
Bütün canlılıarda günəş yaşayır.

Bülbüller eşq ilə nəğmə deyirsə,
Köksündə bir kiçik günəş daşıyır.

Bağlarda yaşıl günəş, dağlarda daş günəş var.
Kömürümdə, neftimdə qara günəşlər yaşar.

Dər o gülöyüse narı,
Çek dişinə... iç onun üreyindən süzülən
qırmızı şüaları.

Mənim qızıl narımda, qışda pərgü qarımıda
Hər bağcamda, barımda güneş yaşayır.

O qızıl kirpikli sünbüllərə bax,
Torpaqdan səmaya işq daşıyır,
səmadan torpağa işq daşıyır.

Bəlkə buna görə dövlətliyəm mən,
Bəlkə buna görə sərvətliyəm mən.

Qaz bu qara torpağı,
Gör şərqiñ sinəsində – ilk bəşər arxivində
nə qədər sərvət yatır.

Səmərqəndin altında
Neçə Səmərqənd yatır.

Simnarın əllərilə naxışını vurdugum,
Qurduğum şəhərlərin yer altındadır çoxu.

On iki min öküzin dərisinə yazdığını
“Avesta”ni, aç, oxu, –

Hər vərəqi möhtəşəm. Mən – Zərdüst İbrahiməm.
Mən atəşin sırrini bəşərə bildirmişəm.

Söndürməkçün bu odu gəldi yüz-yüz cahangır,
Peyğəmbər qiyafəli fateh – İskəndər Kəbir.

Növ-növ dəndlər, azarlar,
Napalyonlar, sezarlar.

Kinli papaların qanlı dişləri,
Sklet kölgəli xaç yürüşləri.

Didsə, gəmirse də yixa bilmədi
Köksümdə yüksələn mədəniyyəti.

Gəl, ölçək yaşını mədəniyyətin,
Ey döşünə döyən qanlı qəsbkar!

İnsan ləyaqəti, insan qüdrəti
Tankların, topların nərəsində yox,
Şerin, musiqinin hökmündə yaşar.

Şərqəm, elmin, sənətin ürəyi olmuşam mən.
Qızıl taclı şahların gəlib səcdə qıldığı
Rudəki olmuşam mən.

60 min beytılə bir milləti saxlayan,
Nəhəng səltənətlərin, şahların taleyini
Bir adı pəhləvanın qılincına bağlayan
Firdovsi olmuşam mən.

Neçə ildən sonra gör öyrənməyə gəldi qərb
“Gilqamış” gövhərimi.

Dəclə, Fərat boyunda neçə qızıl qərimi,
Hələ Dantedən önce

Mayak kimi nur saçan
XII əsrimi.

Nizami, Xaqani, Əttar, Sənai,
Ənvəri – bir əsrin beş dan ülkeri...

Hələ fələklərə meydan oxuyan
Fələki Şirvanlı, qızım Məhsəti!

Hələ Əbü'l Üla – uzaq bir qito,
Dahilər vermişəm bəşəriyyətə,

Əfsunlu, əsrarlı əyyam olmuşam.
Bir çiçək şəhini, bir qız səsini,

Neçə şəlaləmin qəhqəhəsini
Bir kiçik qədəhə doldurub içən,

Bütün əsrlərin üstündən keçən
Tarix qocaldıqca şeri gəncəşən
Xəyyam olmuşam.

Mən bunları deməzdim, məni danmasaydilar.
Qoy ar olsun Kiplinqə:

Ayaqyalın babası giləmeyvə gəzirkən
Uzaq cəzirələrdə

Nəsirəddin Tusimin fikri zülmət yarirdı
Ən uca zirvələrdə.

Ona hələ dəyməmiş şerin, elmin nəsimi
Uğrunda çarşıçıdı ulu babam Nəsimi.

Biruni, Əl Xarəzmi, Əl Fərabi, Yəsəvi
Kımlədir... dərk et bir az, sakitleş, ey əsəbi.

Mən yenə bunları açıb deməzdim
Oda düşməsəydi varlığım, canım

Qılinc, qan gücünə bölünməsəydi
Vyetnamım, Koreyam, Azərbaycanım.

Milletlər – övladım, dünya – vətənim...
Hüdud tanımadım məhəbbətimdə.

Geri qalmaq kimi yozıldu mənim
Qonaqsevərliyim, səxavətim də.

Mən yenə bunları deməzdim... bu gün
Oyanmasa təzə, qanlı dramlar.

Zəmilər yerində betonlaşmasa
Ölüm, qan nəfəsləi aerodromlar.

Bəlkə də susaram, min xəzinəmi
Toplar dağıtmasa, tanklar eşməsə.

Gizli bağlaşmalar seyfdən çıxıb
Şərqiñ sinəsində gürzələşməsə.

Bu gün çocuqlarımın gözündə xora varsa,
Pəmbiq cəhənnəmində qızlarım qariyrsa,

Firudinim, Mərziyəm
Ölümü qul olmaqdən bir az üstün bilirsə

Neftim piyalələrdə şərbət tək içilirse
Boyum, qəddim zindanda, sürgündə kiçilirse.

Danışma hərzə-hərzə, ey ürəyi, gözü dar,
Demə ki, ali irqəm, cilizdir bu uluslar.

Cahanda lap sonuncu müstəmləkə qalıbsa,
Sanma tab edəm, susam.

Bu gün Şərq – inqilablar, telatümlər Vətəni,
Mənsiz təsəvvür etmə bəşər səadətini.

Şərqəm, eylə Şərqəm ki, qərblilər də mənimdir.
Hamlet öz doğma balam, Şekspir də mənimdir.

Qoy təzədən qaldırsın Təbriz rəsədxanası
Səma xəritəsini.

Uluqbeyin qəbrinə qoyaq çiçək yerinə
Ulduzlar dəstəsini.

Bakı, 28 may, 1968

MƏŞƏL SİLAHLAR

QÜRÜK
Böyük italyan yazıçısı Rafaello Covanyolinin "Spartak" romanını oxuyarkən aldığım təəssürat ilə

Bil Casus xəbər verdi üşyan vaxtını,
Bö Yatmışdı, ayıldı Roma senatı:
Ax – Alov yuvasını, od paytaxtını
Bütün, açılmamış qanlı qanadı!

An Romadan Kapuya şəhərinədək
Dü Çaparlar uçdular, atlı çaparlar.
Hə Çaparlar bilmədi:
An bir azca öndə
Azadlıq havalı bir köhlən də var.

Hə Romadan Kapuya şəhərindək
Sü Yeddi at üstündə uçub gələn gənc!
Yu Dəniz içindəki bir məmləkəti
Na Dənizlə birlikdə qucub gələn gənc!

Çatdayıb öldümü yeddinci atı,
Ya uçdu küləklə dabən-dabana?
Barı ilk çapardan beş-üç dəqiqə
Tez çata bildimi doğma məkana?
Hiddət sölə saçır bəbəklərində,
Gecənin bağrını yarr bir alov.
Sönmüş Vezuvinin ətəklərində
Yanar Vezuvini xatırladır o.

Az Mümkünmü üşyani sabaha qoymaq?
Ya nicat, ya ölüm! Ele bu axşam!
Axı, mən bu günü zülmet ömrümün
İlk çırığı kimi arzulamışam.

Ha Qışqırkı on bir min qələdiator:
Ha – Silah!!!

Silahsızlıq – hər şeyin sonu.
... Yanır qaranlıqda bir məşəl, odur,
Bəlkə nişan verir nicat yolunu?!

– Varmı məşəliniz? – sordu Spartak –
Bu yağı kəndirdən tapmaq olarmı?
– Olar!
– Tez yandırın!
Mumlu, qətranlı
– Məşəl silahlara sarıldı hamı.

Ürekler od aldı biri-birindən,
Məşəllər çırpinib alovlandılar.
Heyrətdən polislər dondu yerində:
– şəhərdə yanğınmı, od alovmu var?

Qışqırır Spartak: – haydi, irəli!
Silah anbarını məşəllə tutaq.
İşıq budağına dönüb sağ əli,
Məşələ çevrilmiş uzun qola bax!

Qışqırır keşikçi:
– Yaxın gəlmə dur!
Qəhqəhə: – Ey yazıq, donarsan, qızın.
Tovlayıb məşəli Spartak, odur,
Çırıp təpəsinə bu zülmətbazın!

Əllərdə məşəl var iyirmi iki min,
Sınır darvazalar, çökür qapılar.
Mənimse beynimdə bir fikir gəzir:
Əgər qeyrət olsa, silah tarılar.

1977

QÜRUR MƏNİM, QƏM MƏNİM

Gözəl deyib atalar, gözəl deyib babalar:
– Kişinin bar gətirən ağaca bənzəri var,
Yerə diker başını bar gətirən ağaclar.

Bilənlər bilir bunu, heç vaxt öyünməmişəm,
Böyük-kiçik yanında döşümə döyməmişəm.
Axı əslinə baxsan öyünməli nəyim var?
Beş-altı misram, bir də halal duz-çörəyim var.

Arazimin yarası sağalsa, öyünərdim.
Düşmənlerin tifaqi dağlsa öyünərdim.
Hər bir işi yarımcıq, öyünməli nəyin var?
Ancaq bəzən könlümdə baş qaldırır bir vüqar.

Ona vüqarmı deyim, qəzəb, hiddətmi deyim?
Hiss edirəm, əynimdə zirehdəndir köynəyim.
Şimal qütbünə bənzər, cənub qütbünə bənzər
Yumruqlarım sıxılır.
Namərd ovçu əlilə balası öldürülümsü
Ana aslanın qeyzi ürəyimə yiğilir.

Cılızları, cırları iş başında görəndə,
Mənliyi qıṣırları sənət, söz meydanında,
Öz qarşında görəndə,
Buqələmun tiplilər dondan-dona girəndə,
İllah ki, nadan sənə həyat dərsi verəndə,
Kəsib doğru yolunu əyri yol göstərəndə,
Sərv olur məğrur başım.
İldirim əllərimle
Az qallam yaxasından, boğazından yapışım:

– Sən ey mənəviyyati ləkələyən ələbsiz!
Küt dişinin dibine zəhər yiğan kor xəbis!
De, görüm, hansı haqla yolumuzu kəsirsən?
Hardandı səndə belə bu tanrı iddiası?
Baş eydiyin həpəndə sən ki, qulSAN, əsirsən,
De görüm, hansı üzlə yolumuzu kəsirsən?

Çuğundur sıfətində bircə cilə abır yox,
Başın ilan yuvası, iddian əqlindən çox.
Çıxar o kal başından papağını...fikirləş,
Düşün nəçisən kimsən?
Bizdən çox özün üçün qanlı tələ tilsimsən.

Dik burnunun ucundan uzağı görməsən də,
Yol göstərirsən mənə, öyünd verirsən mənə.
Yox, tanımırsan məni, eşit, ucadan deyim:
Yurdumun paytaxtıdır mənim şair ürəyim!

Rədd ol, çəkil kənara
Nizaminin yolundan, Nəsiminin yolunda!
Dünən zahidlik etdin, tökdün şair qanını.
Başımızda yenə sən hərləmək istəyirsən
Yoxsa dəyirmanını?
Can üyündən, qan içən sovxa dəyirmanını?

Rədd ol mənim yolumdan,
mənəm əsrin şairi!
Cildi sal qayalar tek yüz əsərin şairi!
Mənəm əsrin şairi!

Mən bu sözü deməzdim Füzulimin yanında.
Mən deməzdim bu sözü
Ustad Ələsgərimin sənət, söz meydanında!

Mən deyirəm bu sözü sənin çirkin əllərin
Mənim bahar şermin güllerini yolda.

Mən adı bir ləpəyəm Saib okeanında,
Mən adı bir təpəyəm Sabir dağı yanında.
Fəqət sənin yanında Everest zirvəsiyəm.
Yerin, göyün səsiyəm.
Ərzin bünövrəsiyəm.

Yollarımız ayrıdır, rədd ol, "yol göstərənəm".
Sənin bağlı gözünü açmaq vəzifəm mənim.
Qürur mənim, qəm mənim!

1979

QATAR GEDƏR

Ulduzlar arasından gecələr qatar keçər,
Aləmi bir-birinə qəfildən qatar, keçər.

Qırıq-qırıq fit səsi, yeknəsəq taqqıltılar...
Taqqıltılar altında çoxları rahat yatar.

Qaranlıqda qarşidan bəzən işiq görünər,
Zəncirvari vaqonlar silkələnər, gərilər.

Artırat süretini, qalxar qırıq bir səda.
Töyüşyər, nəfəs dərər yarımsənisiyada.

... Kəhkəşanlar içindən gecələr qatar keçər,
Bir-birinə yerləri, göyləri qatar keçər.

Düşünürəm, yatmaram bütün yollar uzunu.
Donmuş olsa pəncərə.
Nəfəsimin oduyla əridərəm buzunu
Təki görüm o tayın barı bir ulduzunu.

Kirpiyimi uzadıb göz qoyaram Araza.
Azərbacanı görər, kim gözümüz arasa,
İçim deyə bir ovuc ləpələnən axından,
Əyilərəm, Araza baxaram ləp yaxından...

Qəzəbini, qeyzini çırpıraq daşdan-daşa,
Reşlərin qıraqından,
Təkərlerin dibindən,
Məftillərin altından axıb gedər birbaşa!

Əynimdə sonsuz gecə – od və zülmət qarşıq.
Qatar axara qarşı, axar qatara qarşı.

Parovoz kürəsində qaya kömür, daş kömür
Yaş kömür. Zülmət kömür.
Parovoz kürəsində yanar bütöv bir ömür.

Mən Arazı az qala gözlərimlə içərəm,
O dirəyin üstündən alov kimi keçərəm.

Araz narahat nəhəng! Nə yatar, nə dincələr.
Dağların arasında sıxıldıqca incələr.

Qatar girər tunelə, sanma yavaşdan keçər,
Yerin, göyün qəzəbi qayadan, daşdan keçər.

Ürək birdən sıxlılar. Tunel zülmət gecə tək.
Bir anlıq qaranlığa davam gətirməz ürək.

Ey qar, boran içində yalqız qalan nərgizim,
Ey vüqarlı, səbirli mehribanım, əzizim!

De, bəs necə dözürsən o kor qaranlığa sən?
Zülmətlərin içində nə vaxtdır yol gedirsən?

Qaranlıqdan çıxmaga qərarın qəti gərək:
Qatar qüvvəti gərək! Qatar sürəti gərək!

Qatarın sədaları yayılır pərdə-pərdə.
Uzaqlaşır sərhəddən, yaxınlaşır sərhəde.

Qatar deyil, o mənəm bağından od saçılan!
Qatar kimi qırılan, qatar kimi açılan!

Qoşa rels ki, görürsən sənə sarı uzanır,
Üstündən teker keçən qanılmaz qollarımdır.

Mənim yumruqlarımdır o hiddətli tekərlər.
Qiğılçımlar səpələr, yollara od tökərlər.

Pilləkəndə durmuşam, bəlkə macal tapmağa,
Bəlkə doğan günəsi dan yerindən qapmağa!

Kimdir orda sürünen? O ki, mənə tanışdır –
Torpağın həsrətə torpaq kimi yanmışdır.

O çariqli cavanlar, o çit donlu gəlinlər
Qardaşım, bacım qədər mənə doğma gəlirlər.

Gül olsayıdı elimdə, gül atardım onlara,
Yox güllərlə sağlamaz qəlbindəki bu yara.

Üzeyirin “Sənsiz”i radioda oxunur,
Ürək dərdli olanda ona hər söz toxunur:

“Hər gecəm oldu kədər, qüssə, fəlakət sənsiz.
Hər nəfəs çəkdir, hədər getdi o saat sənsiz”.

Qatar gedir qeyzini küləklərə qataraq,
İldirim nəfəsini şimşəklərə qataraq.

Kəhkəşanlar içindən gecələr qatar keçər,
Bir-birinə yerləri, göyləri qatar, keçər.

“Ey şəhid, ey şəhid...
Sənə şəhid devəndər, sənə şəhid pərvəndər
Bu şəhəndər, şəhəndər, sənə şəhid pərvəndər
Boşaq, şəhəndər, sənə şəhid pərvəndər
Mən oğurlaşdım, oğurlaşdım
Qəlbimizdən sıvıyı...
Səsin gəlin, Təbrizim!

“Səsin gəlin, gəlin, səsin gəlin
Səsin gəlin, gəlin, səsin gəlin
Səsin gəlin, gəlin, səsin gəlin
Səsin gəlin, gəlin, səsin gəlin
Mən hərəkət etdim, etdim, etdim
Yalnız dərəcələrə gələ, gələ, gələ, gələ

“Təkər hərəkət etdi, etdi, etdi, etdi
Pərvəndər, pərvəndər, pərvəndər, pərvəndər
Mən də hərəkət etdim, etdim, etdim, etdim...”

SƏSİN GƏLSİN, TƏBRİZİM!

Sənə çatmaq həsrəti yenə vurub başıma.
Nəbzim kimi döyünür ürəyimdə, canımda.
Qarşında dalğatutan,
Özüm antena kimi dayanmışam yanında.
Sağa, sola bururam radionun milini,
Kirpiyin ucu boyda ümidiñin telini.
Mən səni axtarıram növ-növ səslər içində,
Doğmaliği gəzirəm yad nəfəslər içində.
Səsin gəlsin, Təbrizim!

Türkan. Xəzər yaxası. Burda hər təref açıq.
İstəsən şüaların tut ucundan göyə çıx.
Burda hər təref açıq.
Nə zavod gurultusu, nə fabrik uğultusu.
Burnumun ucu göynər,
Sən hansı dalğadasan, doğma Təbriz qoxusu!

Səni tapmaq həsrəti,
Heç olmasa səsini göydən qapmaq həsrəti
Məni dərtib gətirmiş bu saf, tənha guşəyə.
Bari bir ovuc su səp yanana səhra ürəyə,
Səsin gəlsin Təbrizim!

Mənə elə gəlir ki, sənə kəmənd atırlar,
Sənin bulaq səsinə bəzən çamur qatırlar.
Yerdə gedən döyüslər qalxıb çıxıb göyə də,
Vurur dalğa vuranlar orta, qısa dalğanı.
Qırır dalğa qıranlar uzun, uca dalğanı.
Sən ki, ülvilikdəsən, ey dərdimin Loğmanı!
Dəridən çıxır onlar,
Susdurmaq üçün səni, boğmaq üçün səsini!
Tanımışıq çoxunu,
Onlar sənə tuşlayıb həmişə ilk oxunu.
Ruhu candan qoparan qəmli bir marş oxunur:
“...Ey şəhid, ey şəhid,

Xuni tu iftixar...”

Səninmi səsindi bu?
Bəs niyə özgə dildə, canım, gözüm, Təbrizim?!
O qədə doğmasan ki,
Hətta yadlar dilində doğmaliğin bilinir.
Radionu az qala söykəyirəm köksümə,
Dirlədikcə səsini, işiq gəlir gözümə.
Nəfəsindən güc alır qolum, qanadım, dizim.
Bəs niyə özgə dildə, canım, gözüm, Təbrizim!

Hələ tamam olmamış XX əsrde
Beş yolaya qalxan, imdada gələn də sən,
Həmişə ön cəbhədə qanı tökülen də sən,
Tankların qarşısına bellə, yabayla çıxan,
Nərildəyen topları yalnız əlilə yuxan,
Köynəyini həmişə oddan toxuyan da sən,
Özünə özgə dildə şərqi oxuyan da sən.

“Ey şəhid, ey şəhid, Xuni tu iftixar...”

Sənə şəhid deyənlər, sənə igid deyənlər,
Bu gününü qaraldıb keçmişini öyenlər
Boğazından çıxarıb son tikəni yeyənlər
Mən qorxuram əl ata beyninə, qəlbinə də.
Qəlbimizdən savayı nədir varımız bizim?
Səsin gəlsin, Təbrizim!

Səsin gəlsin vüqarla! Bir az bərkədən, ucadan!
Səsin gəlsin zavoddan, çöldən, bağdan, bağçadan.
Səsin gəlsin ucadan!

Mən istərəm səsindən ildirümlər güc alsın!
Yalnız daş minarən yox, millətlər sırasında sənin
başın ucalsın!
Təkcə əzan səsin yox, döyük marşın ucalsın!

Fəxr edim ki, o tayda həm güclüyəm, həm mətin.
Mən də bir övladıyam üzü ağ bir millətin!

Səsin gəlsin, Təbrizim, öz avazın, öz səsin!
Yandırsın daş qəfəsi, söksün beton məhbəsi
Haqq, ədalət uğrunda alov tutan nəfəsin!
Bərkdən danış, əzizim, səsinin möhtacıyam.
Yurdum vahid görməyin, yurdum xoşbəxt görməyin
təşnəsiyəm, acıyam!

Danış, ucadan danış! Dinləmək üçün səni.
Dünyanın bu başından o başına inan ki, ayaqyalın
gedərəm.

Növbənöv əngəlləri, ziyilli məftilləri dirnəğimla
diderəm, dişlərimlə kəsərəm.
Həsrətə də dözərəm, hicrana da dözərəm.
Nə qəm, vüsal yubansın, təki gözlərimizdə vüsal ümidi
yansın!

Neçə min səs içində səsini axtardığım mehribanım,
əzizim!

Danış, nəhrlər axşın, geniş yollara çıxşın mənim
ciğürüm, izim.

Səsin gəlsin, Təbrizim!
Səsin gəlsin, Təbrizim!

Türkan, 4 may, 1980

GÖYLƏRDƏN GƏLƏN KİŞİ

Şah İsmayıll Xətaiyə

Xalqın yaman gündündə, qan qaraldan gündündə,
Məhəbbət qıtlığında, sədaqət qıtlığında,
Hiyləgərlik, tülküük öz həddini aşanda,

Bazarda balla şorun qiyməti bir olanda,
Məhkəmədə caniylə hakim əlbir olanda,

Alimi susduranda bir nadanın öyüdü,
Qorxaq ələ salanda qəhrəmanı, igidi,

Qara ağdan, naməndlər mərddən seçilməyəndə,
Mənliyi olmayanlar “mənəm! mənəm!” deyəndə,

Namus qızıl taxtından, qeyrət gözdən düşəndə,
Odu, közü hər yetən öz öünü eşəndə,

Qızılğulin yerində qaratikan bitəndə,
Sözün, şerin meyari ilim-ilim itəndə,

Lapdan çıxar ortaya, geliş möcüzeli
Şah İsmayıll Xətai, ya Məhəmməd Füzuli!

Başında ağ çalması sanki Savalan qarı,
Varlığında Vətənin iqtidarı, vüqarı.

Qılınc, yaxud qələmlə zamanı silkələyər.
Xalqına, millətinə “Dur! Qalx! Ya da öl”

“Qalx!” sözünün içinde “Xalq” sözünü görən.
“Xalq” sözünün içinde “Qalx!” sözünü görən
Dərk edər, dəmirləşər, birləşər etrafında
Ancaq neçə ağıcyər, boynu dönməyən gəda,

Gözü götürməyənlər, iman getirməyənlər,
Başı gora əsənlər, yırtmağa tələsənlər,
Tanzahının üstündə əsim-əsim əsənlər,
Ziyankar cücü kimi sucaqda yaşayanlar,
Qoltuqda girlənənlər, qucaqda yaşayanlar,

“Qoyma! Məlündür!” – deyə haray-həşir təpər
Zəncir çeynər, tələsik od üstə su səpərlər.

Fəqət sönməz, qaralmaz xalqın, haqqın vicdanı
Şah İsmayıllı Xətai, Xiyabani, Ərani.

Zəqqum, kor qaranlığa girər, işiq salaraq
Çalmasında on iki qızıl qırmızı zolaq.

“Mən sizin qüdrətiniz, sizin cüretinizəm.
Pərakəndə vətəndə rəylər vəhdətinizəm.

Sizəm. Sizin üçündür bu döyüşüm, bu cəngim
Şeirim, tacım, çələngim!

Hey! Ləngimə! Hər kəsin bircə qırıp vaxtı var!
Yalnız cəsür qüvvələrin azadlıq paytaxtı var!
Dillə söyləməsə də, belə söylə işlə.
Uçar qanad-qanada neçə ərlə, kişilə.

Qızıl bayraq yerinə dan yerini daşıyar,
Bircə ömrün içində neçə ömür yaşayar.

Çaldırandan aralı, Ərdəbil cəvərində,
Kərbəla kənarında
O, bir gün həmişəlik gözlərini yumanda,
Yağışda, ya dumanda,

Yerdən torpaq götürüb hər kəs qəbər atanda,
Tək-tək olar dərk edən: tabutdadır inci, dür.
Ağ kəfənə bürünən elə bəlkə özüdür.

Az tapılar bu sırrı anlayan, ya anladan:
Hələ dünən onlarla bir süfrədən duz dadan,

Cörək yeyən, su içən, şer oxuyan o adam
Enib gəlmışdı yerə ulduzlar arasından.

Onu dərk etmədiniz, gömülümdə məzara,
Yenə qoşuldu, getdi aylara, ulduzlarla.

1980

QORXAQLAR, CƏSURLAR

Yaxşı bir şeirimi redakte vaxtı
“Hələ qalsın!” – deyə qoydu kənara.
Titroyən əlinə, küt qələminə,
Saralan üzünə baxdım bu ara.
Təşnə dodaqlarım bircə söz dedi:

– Qorxular yaşayır hələ cahanda.

Xərçəng şishi kimi iyrənc, eybəcər
Bir azar yaşayır ilikdə, qanda.

Heç bir qəfil bəla qorxulu deyil:
Nə yanqın, zəlzələ, nə od, nə boran,
Nə bağda keçən yay daş pilləkəndən
Qapımıza doğru sürünen ilan,
Nə lapdan dağıdır pəncərələri
Çilik-çilik edən qasırğa, tufan.

Heç biri, heç biri qorxulu deyil:
Nə təzə başdaşı, nə mezar iyi.
Yalnız qorxuludur rəzildir bir az
İş üstə kişinin ağciyərliyi.

Qorxular ürəyin sixır şəhdini,
Alır bircə anda gözün odunu.
Kişi ki, sarsıldı, ağciyər oldu,
Canında gəzdirir öz tabutunu.

Qorxu meydan verir müsibətlərə,
Şahmar ilan kimi oğrun sürüñür,
Girsə dağ cüssəli imarətlərə,
İmarət daxmadan miskin görünür.

Bəbəyə, idraka, qəlbə soxulur,
Çəkir aynaların üzünə pərdə.
Qorxular bir az da qorxulu olur
Xalq üçün gərəkli idarələrdə,

Baxar kor kimidir qorxaq həyatda,
Min günəş olsa da, köməyi olmaz.

Gözüqipiç yurdun, ağıciyər elin
Yalnız yemi olar, mənliyi olmaz!

Ona yer vermeyin şəhərdə, kənddə,
Talanar qəlb adlı nadir xəzinə.
Qorxaqlıq yurd salan bir məmləkətdə
Əfəllər doğular şir əvəziniə.

Qorxağın beyni çirk, gözü dar olur,
Səni qoyub qaçıır, düşsən çətinə.
Bəzən bircə qorxaq səbəbkar olur
Neçə qəhrəmanın fəlakətine.

Çürümüş kötükдür, at, yansın, odda,
Onu görən könül cizli dərd çekir.
Əfəllər, qorxaqlar çoxalan yurda
Qəhrəmanlar belə xəcalət çekir.

İttiham edirəm özgələrini.
Bəs mən özüm necə? Cəsurammı mən?
De, hansı kəsafət alışdı, yandı
Şerimin ildirim qəhqəhəsindən!

Dözdüm, tab elədim gör neçə dərdə.
Susdu, neçin susdu qeyzim, fəryadım.
Qaralmış, daralmış kabinetlərde
Bəlkə külək oldum, tufan olmadım.

Neçin car çəkmədi bu qaynar nəfəs:
— Ey burda başını girleyən gəda!
Qorxduğun ejdaha əslində dəyməz
Oğlunun çəçələ barmağına da.

Köhnə yaralar da artıq bitişir,
Dayan, taleyini bir anlıq düşün.
Hardasa cəsur bir qüvvət yetişir
Qorxaqlıq üstündən xətt çəkmək üçün!

1980

BAŞIACIQ DAYANAN KİŞİ

Nəsimi heykəli açılır, oğlum,
Bu gün azadlıq ver göyərçinlərə.
Qəfəsler, məhbəsler dağdan şair
Qoy bir az fəxr ilə baxsın şəhərə.
Bu gün azadlıq ver göyərçinlərə!

Nizami küçəsi qol tək uzanıb
Vurğun küçəsinin qucduğu yerdə
Nəsimi heykəli dalğın dayanıb,
Açıb yaxasını sevincə, dərdə.
Vurğun küçəsinin qucduğu yerdə.

Gəncədən, Hələbdən, Qazaxdan gələn,
Üç əsti yüksəldib uzaqdan gələn
Üç şair elə bil qucaqlaşırlar.
Bəlkə də Vətənə heykəl kimi yox,
Adı insan kimi, bir oğul kimi
Qovuşmaq qəsdilə meydan açırlar.

İzdiham ləngərli, cərgələr də sıx,
İnsan dənizidir dörd yol ayrıçı.
Əlimdən bərk yapış. Bəlkə yanaşdıq,
Bəlkə görə bildik qədəmindəki
Yüz-yüz gülçəmbəri, gülü, gültacı.

Günəş, sağ əlində işiq qayçısı
Baxın, gəlib kəsir ipək qaytanı.
Ağ örtük içindən, bəyaz buluddan
Çıxır nur heykəli, şəfəq dastanı!

Qırıssız alnında al şəfəqli dan,
Dalda zəncirləmi bağlanmış əli?
Asıldı Hələbdə dar ağacından,
Ucaldı Bakıda altun heykəli!

Zərə, dürre dönür, odur, anbaan
Açıq sinəsini qar döyə-döyə.
On dördüncü əsr basdı başından,
İyirminci əsr yüksəldir göye.

Oğlum, əziz balam, fikir ver göye,
Neçin qanadlanıb uçmursan, neçin?
Üç böyük şairin ruhudu bəlkə,
Süzür mavilikdə üç ağ göyərçin!

Qar yağır... bəlkə də gümüşdü, zərdi,
Bürüyür dünyani bəyaz çiçəklər.
Bəs neçin hayqırın təkcə Xəzərdi?
Bəs neçin yubanır yolda mələkələr?

O gün şair qanı istədi torpaq,
Şair "Buyur" dedi – rədd etmək çətin.
Başından keçdi ki, başsız qalmayaq,
Ruhu sarsılmamasın bəşəriyyətin!

Mikrafon gurlayır... Natiqlər odlu,
Atəş içindədir ürəyim, canım.
Duyuram, yüksəlir... öz keçmişindən
Qüvvət, qüdrət alan Azərbaycanım!

Səadət rənginə boyanmış kimi
Baxın, qar nuruna boyananlara.
Fəxri qarovulda dayanmış kimi
Heykəlin yanına dayananlara!

İkicə nəfərdi cəlb edən məni,
Biri başıaçıq, biri kepkalı.
Biri yola salıb yüz qərinəni,
Biri yetmişində naşı, kal qalıb.

İgidin yanında ağcayı, nadan
Gizlədib başını. Sorma, nə işdir?

Çələng O, daim çəkinib qardan, borandan,
Dəmə O, daim həyatda baş girləmişdir.

Qorx Titrəyir, qorxur ki, üzüyə, dona,
Qalan Qalın peysərinə yağa souq qar.
Əgər utanmasa girər yüz dona,
Kepkanın üstündən panama qoyar.

Oğlum, nədir Vətən, soruş, söyləyim,
O, he... Bir az gec olsa da, oyanmağımız.

Hətta ildirimlər enəcək gündə
Dahilər yanında, tarix öündə
Bizim başıaçıq dayanmağımız!

Türkan, 21 fevral, 1980

Qorx ki... Men qorxur ki... Qorxur ki...
Men qorxur ki... Qorxur ki... Qorxur ki...
Men qorxur ki... Qorxur ki... Qorxur ki...
Çögünlər qazan...
Buz dağını, yارد keçən qazan...
Əjdahları bağışla...
Əfələyi, miskənləyi keçən qazan...
Söz xəncərim, öz qazan...

Cismimde bir nəşə gicə, vəhəndək məm-pəhləvən,
Mərz qorur, cəfərənən-nadər etibləs məməd...
Nə küləkden çəkinirəm, nə küləkdest, nə küləkən,
Müqəddəs TÜRK əməkənligimli, işsəmədən

Layiq ola bilməməkdən...
Birçə bündən qorxur...
Türkan, XX əsrlin son dəvəti,
Kazan – Dərbənd – Bütünlük nəfəs inqəbəz...
Tehran... qatən...
Uzunluqda, əsaslıdır, əsaslıdır, əsaslıdır,

QORX!.. QORXMA!

Mən qorxuya qorxusuzluq arasında yaşayıram,
Sanki bəbir bəbəyində, şir ağzında yaşayıram.

Nə küləkdən çəkinirəm, nə kələkdən, nə fələkdən,
Azərbaycan çörəyinin dad – duzuna

Layiq ola bilməməkdən –
Bircə bundan qorxuram mən.

Mən qorxuya qorxusuzluq arasında yaşayıram.
Könül adlı arslanımı hərdən bir az oxşayıram.

Söyləyirəm: – Çətin gündə, bərk ayaqda batma yasa,
Qorxma, düşmən caynaqlısa.

Min haqsızdan qüvvətlidir bircə haqlı.
Biz yaraqsız o yaraqlı... Qorxma qalib gələcəyik.
Ölək belə, yıldırıım tək zirvələrdə oləcəyik!

Qorxu hər mikrobdan təhlükəlidir.
Söndürür idrakı, korşaldır beyni.

Ac qal, yalavac qal, daş ye, dəmir ye,
Yedirmə qorxuya şir ürəyini!

Qorxma, qiymətini ala bilməsən.
Ömrünü məşəl tek tulla zülmətə.

Qorx, – haram şöhrətə başın qarışa,
Tamarzı qalarsan halal şöhrətə

Qorxma hörmətini ititməyindən,
Lap səni döysə də nakəs, naqabil.

Alçaqlar yanında hörmətsiz olmaq
Ülvilər yanında hörmətindi bil!

Qorxma, çələngini çalsa nakişi,
Siyirlmiş qılincin soruş, nə deyir:

Çələngsiz qalmaqdən qorxursa kişi,
Demək, kor pişikdir, heç kişi deyil.

Qorxma, təzək üstə görəndə bəzək.
Qranit deyil ki, iradən sına.

Qorx ki, cah-cələli ayaq topu tək
Vura bilməyəsən yad qapısına.

Ən böyük mərəzdir gözüqipəqliq,
O, həm qarasudur, həm traxoma.

Qorxma, vəzifəni itirməyindən,
Ucalmaq uğrunda enməkdən qorxma!

Qorx ki, nifrətini şikəst edəsən,
Qəzəb uda-uda, qeyz uda-uda.

Qorx ki, bu dünyada özündən əvvəl
Mərdliyin qoyula qara tabuta.

Mən qorxuya qorxusuzluq arasında yaşayıram,
Çovğunlarda qanad çalan bir tərlana oxşayıram.

Buz dağını yarib keçən buzqırınlar mənə bənzər.
Əjdahani boğazlayan qəhrəmanlar mənə bənzər.

Əfəlliyi, miskinliyi kəsib atır xincim-xincim
Söz xəncərim, öz qılincim.

Cismimdə bir insan gücü, ruhumdasa min pəhləvan,
Mərəz qorxur, ölüm qorxur iradəmdən, inadımdan.

Nə küləkdən çəkinirəm, nə kələkdən, nə fələkdən.
Müqəddəs TÜRK çörəyinin dadı – duzuna

Layiq ola bilməməkdən –
Bircə bundan qorxuram mən.

Türkan, XX yüzulin son çəreyi,
Kazan – Dərbənd – Bakı – Təbriz –
Tehran... qatarı.

MƏNƏ BƏNZƏ!

Qaraqusun zirvəsindən ilk şüalar düşdü gözə,
İlham al ata səsindən, oyan, oğlum, mənə bənzə!

Dünənimiz Əlincədə, bu gün Ağsu qismət bizə,
Sən yatırsan gör necə də... oyan, oğlum, mənə bənzə!
Sən yatırsan, müşil-müşil... Mən baxıram
Ürəyimdə dirsəklənən bir dənizə.
Dəniz mavi, cahan yaşıł... oyan oğlum, ərzə bənzə!

Bir-birinə vermir aman göy dalğalar, ağ dalğalar.
Sol ciyinimdən, sağ ciyinimdən aşib keçir dağ dalğalar
Bir sal qaya sinəsində milyard dalğa rizə-rizə...
Tufanlıyam, vulkanlıyam, ömrüm-günüm, mənə bənzə!

Mühazırə salonunda kül içində köz eşirəm,
Bir çinqını yüz məşələ çevirməkçin əlləşirəm!

Ağ sıfətlər, boz sıfətlər, mərmər, dəmir, daş sıfətlər...
Ürəyimin işığını içə bilsin kaş sıfətlər!

Kirpiklərin arasına soruş, zəndlə baxdım niyə?
Görüm kimin bənzəri var Atatürkə Nəsimiyə.

Ömrüm-günüm, mən hardayam, gör bu gün də –
Qətran buludlara qarşı ildirimlər yürüşündə!
Ciyərimi bac istəyən ölüm-dirim döyüşündə.

Nə fitnə-şər tab eləyər, nə də bir tor, mənə bənzə!
Hər addımım bir ekvator, mənə bənzə!

Gör kim sıxır əllərimi – dağ ciyinli gül insanlar,
Sözlərimdən ətir çəkir gülüstanlar, mənə bənzə!

Nəfəsimdən hənir gəlir solub getmiş bət-bənizə,
Mənə bənzə!
İlk allahım, son allahım – mübarizə! Mənə bənzə!

Doğransam da xıncım-xıncım, zərrə-zərrə, rizə-rizə,
Məramımdır mübarizə! Mənə bənzə!
Yolumuzu kəsə bilməz heç bir əfi, heç bir gürzə!
Mənə bənzə!

Muğanımda, Şirvanımda addımlayan bir baharam,
Xaldanımda, Salyanımda avtobusda laləzaram.
Mənə bənzə!

Nur kəməndi tullayıram gündən əsrə, Yerdən göyə.
Saniyədən eralarda, evdən ərzə, mənə bənzə!

Mənə bənzə, ömrüm-günüm bax, gözlərim – çıraq,
ya şam
Mən də məni cəsurlara bənzəmeklə qazanmışam!

Soyuqlara bir od qoyur isti adım,
Səmimiyyət – istedadım, arkadaşlar – qol qanadım,
Hər məruzəm bir möcüzə, mənə bənzə!

Ya uçaqda, ya vaqonda ürəyimdə söz doğanda
Nə peqlament tanıyıram, nə icazə, mənə bənzə!

Çölüm – Günəş, içim Xəzər,
Doğmalara bənzəməyən yada bənzər, mənə bənzə!

Sən Bakıya bənzəyirsən, Mən Təbrizə,
Mənə bənzə! Ömrüm-günüm, Mənə bənzə!

Ağsu, 11 dekabr, 1981

MÜŞFIQDƏNMİ ARTİĞAM, YA ŞANDOR PETEFİDƏN!?

Vaxt olur... elə bil ki,
Ürəyimi köksündən dəmir bir əl qoparır,
Qoşuluram, gedirəm, röya məni aparır.
Handan-hana ayılıb bir de dönürəm geri,
Oyanıram, alnumda az qala eçəl təri.

Bəlkə ölümdü gələn?
Vaxtsız gedəcəyimə yanım, yaxılımmı mən?
– Yox! – deyirəm – Ey məni hədələyən acgödən!
Müşfiqdənmə artığam, ya Şandor Petefidən?

Min gözəl nigar gedib,
Əbədi yaşamağa qadir oğullar gedib!
Günəş kimi işıqlı, parlaq ağıllar gedib!
Vaxtsız gedib... çox erkən...
Hansından artığam mən?

Pulemyot mazqalını sinəsilə qapayan ərlər gedib
könlüllü!
Həqiqəti bağrında dustaq edə bilməyen məndlər
gedib könüllü!
Dolu tifaqını yox, gəlin otağını yox,
Səltənət tacını yox,
Özü dar ağacını seçən oğullar gedib.
Reyhan şərbətini yox,
Əcəlin badəsini içən oğullar gedib!

Mən beşinci qardaşam, hələ üç bacım da var,
bəlkə qardaşdan üstün!
Anasının gözünün ağrı, qarası olan bircə lay kürək
gedib,
Köksündə ümman boyda tüfanlı ürək gedib,
Ondanmı artığam mən?

Hələ heç doğulmamış,
Aylı, günlü dünyadan
Barı bircə saat da seyrçisi olmamış,
Ana bətnində solmuş körpə qonçelər gedib,
Ondanmı artığam mən?
İstədiyin gün apar, ölüm, məni evimdən!

Əslində yer üzündə məndən asılı olan heç bir
kamım qalmayıb!

Gözəl yaşamışam mən,
Hər anın, hər qırpmın şəhdini sixa-sixa,
Bu balaca köksümə nəhlər yiğə-yığa.

Gözəl yaşamışam mən,
Çopur, kal sıfətlərə qeyzimi çırpı-çırpı.
Can yanğının gücüyle
Az qala hər könüldə isti yer tapa-tapa.

Kimsə cibə giribdir, mən ürəyə girmişəm.
Kimse pul, sərvət görüb, mən məhəbbət görmüşəm.
Mən könül güldürmüşəm,
Sevincindən ağlayıb,
İslaq kirpiklərindən mirvarilər dərmışəm.

Mən almışam həyatdan istədiyim kamımı,
Əjdaha boğazından dartmışam, çıxartmışam
Dəvə, fil ilhamımı!

Oğullar yetirmişəm: arslan boğmağa qadir!
Dostlar gözdə, qulaqda: bir toy şərbəti içək.
Çiçəklər bitirmişəm,
Cəhənnəmi cənnətə döndərə bilən çiçək!

Evimdə bir qız qalır – düz qırx doqquz yaşında,
Birinci yeri tutar analar arasında!
Ar, namus çələngidir çal saçları başında.

Mənim qoca dünyada qalan bir kamımmı var?
 Yoldaş ölüm, gəl, məni istədiyin gün apar!
 Dayan, bir az tələsmə,
 İcazə ver son günü aya, ilə döndərim.
 Diş-dirnaqla yazdığını,
 Hər sətrini bağrimon alovuna basdığını,
 Düz iki yüz cildimi mətbəəye göndərim!
 Öz sağlığında görüm qızıl külliyyatımı,
 Ulduzlar düzümündən gözəl külliyyatımı,
 Həyatda qoyub gedim əbədi həyatımı!
 Ondan sonra gəl apar qupquruca adımı!
 Buna macal verməsən, yaxın gəlmə! Şilləmi
 Düz alnından vuracam.
 Dünyada son namərdin
 izi qalıncayadək
 Hər xəzinə misramın keşiyində duracam,
 Öldüm yoxdur. Ölümün sinəsindən vuracam.

Bakı, 28 yanvar, 1982

SƏN MƏNƏ QÜDRƏT VER

Elə ki, nədənsə, kimdənsə bezdim,
 Elə ki, sinəmdə tövşüdü ürək,
 Mən səni aradım, mən səni gəzdim,
 Yüzalaq içində bir bənövşə tək.
 Sənsən taleyimin uca, şah dağı,
 Sən mənə qüdrət ver, Türkən torpağı!

Düşsəm avtobusdan bir axşam çığı,
 Bir az ləng gedərəm... ləng... aram-aram.
 Qollarım bəlkə də nanə qurşağı
 Səni Xəzərlə bir qucaqlayaram.

Yayın qızmarında adı havanı
 Buzlu şərbət kimi içərəm, inan.
 Mənə bircə əsim mehini qıysan,
 Söndürər nəfəsim cəhənnəmləri,
 Min oddan, alovdan keçərəm inan!
 Könülləndən ötrü nanə yarpağı,
 Sən mənə qüdrət ver, Türkən torpağı!

Çiynimdə, əlimdə fotoaparat,
 Mən burası gəlmədim səyahətçi tək.
 Mən sənə bağlıdım, gözümde murad,
 Torpağa bağlanan bağban, kəndçi tək.

Gah beldən yapıdım, gah da külündən,
 Lay-lay daş tavarı doğradım, çapdım.
 Qızıl torpağında ləl yox, inci yox,
 Böyük qismətimi, bəxtimi tapdım.

Sənə bəxş elədim saldıığım bağı,
 Cənnətim, baharım, Türkən torpağı!

Sən mənə sarsılmaz bir iradə ver,
 Dədə qüdrətindən, ər vüqarından.

SƏNİN CAVABIN

Kökləri Xəzərin dərinliyinə
İşləyən zirehli qayalarından.
Zirehin, poladın, tuncun sayağı
Mən də mətinləşim, Türkən torpağı!

Nadana, nakəsə güzəşt etmədim,
Vaxt oldu yixildim, vaxt oldu yixdim.
Güçüm çatmayanda,
bəbəklərimin
Qəzəb güləsini hədəfə sixdim.
Bildim ki, könlümün sənsən dayağı,
Yoxdu zaval mənə, Türkən torpağı!

Yığış yandırıram bağda çayırı,
Başqadır muradı ancaq ömrümüz:
Butun nadanları qandırmaq üçün,
Bütün misginləri yandırmaq üçün
Oxuyaraq şerini Yunis İmrənin!

Gör o kimdir mənə “Bir ovuc” deyən?
Sahili görünməz ümmanımsan ki...
Əlimi uzatsam, çatar güneşə,
Əlim üzülməsin əlindən təki.

Pərdələr dalında qalan həyatı
Görmək ən çətin iş, möcüzə, ovsun.
Xəzər dənizindən bir cüt damla ver,
Gözümüzdə ömürlük çıraqım olsun.
Yaraq hər zülməti, hər qaranlığı,
Ömrümüzün mayağı, Türkən torpağı!

Yenə ağ suları fəvvərələnir,
Qarşısında bir parça səadət bağlı.
Külüng istəmirəm... mənim qollarım
Sənin külüngündür, Türkən torpağı.

Harda pisləsələr Xəlil Rzani,
Harda zayıldasa bir nakəs, ya kəm,
Sən bircə söz söyle təmkinlə, möhkəm,
Söylə: Xəlil Rza Azərbaycandır!

Bəlkə deyəcəklər: səbri çatışır,
Bir az dəli-dolu, beyni də qandır.
– Bütün uğurları, qüsurlarıyla
Söylə, Xəlil Rza – Azərbaycandır!

Önündə ağ vərəq, əlində qələm,
Dağların altında töyüsməsilə,
Uca kürsüldən haray çekəndə
Arabir az qala batan səsilə,

Üçurum qiyında, dərə dibində
Sağ qalib döyüşmək təcrübəsilə,
Üç yüz yad şairi doğmalaşdırın
Şerindən qüvvəli tərcüməsilə,

Tufanlar içindən solmaz, saralmaz
“Qardaşlıq çələngi” güldəstəsilə,
Dağı bir külünglə yixib tapdığı
“Babək” – Selvinski xəzinəsilə,

Zülmətdə gözlərə işiq getirən
“Moabit dəftəri” möcüzəsilə,
Harda bir yixılan istedad görse,
Qaldırıb bayrağa çevirməsilə
Yüz-yüz nəhri içən bütöv ümmandır.

Doğma məkanında, Türkənə gəl,
Bağı, ev-esiyi bir gülüstandır.
Açar qollarını, basar başlarına,
Görərsən nə sadə, nə mehribandır!

Gücü çatmayanda əjdahalara,
Qəzəbi dab sökən oddur, vulkandır.
Çırpar silləsini padəş üzlərə,
Gürzənin gözünə çöp uzadandır.

Bütün nakəsləri, nadürüstləri
Xəlil Rza adlı tonqalda yandır.
Qeyzinə yaxşı ki, dözür telefon,
Naqıl nə bilsin ki, gələn tufandır.

Hanı Ərdəbilin xəzinələri,
Hanı Beyləqanın dürdənələri?
Kimlər daşidalar sərvəti, zəri?
Yurd – ətri çəkilən quru reyhandır.

Qanında yaşayır Vətən tarixi,
Fəqət nə Koroğlu, nə Səttarxandır.
– Bütün igidlərin cəmi olmalı,
Bütün qəmkeşlərin qəmi olmalı!
Öləcək sürünen... əmin olmalı.
İndi düşmən böyük... başqa zamandır.

Ürəyi – Dərbənddir, xəyalı – Təbriz,
Yalnız cəsurların ətrafında biz
Maqnitlə dəmirtək birləşməliyiz,
Başqa cür yaşayan boş yaşayandır.

Dəyibə könlüne bir kəm, bir naşı,
Təklənib Xəzərlə gedər yanaşı
Çiynini o qədər uca tutar ki,
Bəyaz buludlara toxunar başı,
Sakit baxışı da bəzən üsyandır.

Ona daş da atsa hər gədə-güdə
Görər ki, sönməzdir bu atəsgədə.
Yaşar qurd gözündə, şir bəbəyində,
Evdə qadını da dişi aslandır.

Bəzən Araz olur, bəzən Kür, Xəzər,
Qanında dəli bir intiqam gəzər,
Dən düşən saçları dağlara bənzər,
Həm Qoşqar, həm Səhənd, həm Savalandır!

Qolunda yoxsa da zəncir izləri,
Daim zəncir qırır coşqun hissəleri.
Peyğəmbər gözündür ayıq gözləri,
Baxma uşaq kimi tez aldanandır.
Bütün uğurları, qüsurlarıyla
Azərbaycandır!

Qulaq as köksündə yanar nəfəsə,
Hər kəs Azərbaycan ola bilməsə,
Hələ nurlanmayıb, fikri dumandır.

1984

Yer kurası az qabaq
Ekvator biloyında
Sorhadlarda
Teyyarələr, qışalar hərəkət etməyə
Görən bilimli ki, yer təsdiq
İnsafı under
Aya Oğuzqızı və Səfiyyə ovdan fərzi
Toysunlu fərzi
Cürbəcüs dən dəstəsi
Qədər yüksək qədər yüksək
Yaz pəkəsi dəstəki
Torpaq dən dəstəsi
Birçən qədər yüksək
Ləzəmli qədər yüksək
Oğuzən bilimli

DƏNƏ GƏLƏN TOYUQLAR

Evimizə gəlmışəm, başımın dostlarıyla.
Şadlanır Susay anam: – Xoş gəlmisin, ay bala!

Qurbanı dəstlərinə bütün xoruz-beçəmiz.
Dənə gələn, gəlməyən toyuğumuz, cücməmiz.

Şadlanır Susay anam,
Günəş anam, ay anam.

Sığmir evə-eşiyə. Gedir, təzədən gəlir.
Ətəkləri paraşüt, ətəyində dən gəlir.

– Ay İlqar, qoyma aşsin o çil xoruz çəpəri.
Ağzını döndər bəri.

Qoyma qaçı... qoyma, güd.
– Dünd! Dünd! Dünd! Dünd!

Vallah, billah bəs etmir ikisi bir nəfərə.
Yazixırlar, azırlar.

Çəpərləri aşırlar. Çasırlar, dolaşırlar.
Vaxt olur, bircə sıxma dən üstə dalaşırlar.

Bir-birilə didişir,
Al qana bulaşırlar.

Ay Gülbahar, ay gəlin, ocaq keçir, bunu üt.
– Düt, Düt, Düt, Düt,

Gör necə yürüyürələr. Tamaşadır hərəsi.
Yaz beçəsi qaçı, heyf... gəlir payız fərəsi.

Eşələnir küllükdə çinadanı boş fərə,
Ları xoruz, ac xoruz yoluq fərə, loş fərə.

– Gəlin, dən yeyin bir az, qapılar gəzənlərim.
Burnuya təzək eşən, eşməkdən bezənlərim!

Radionun milini, azca bururam yana,
Efirdə cürbəcür səs...

Döşüyür neçə diktor. Boğaz yırtır, hayqırır.
Tövşüyür neçə diktor.
Həpsi tələ, həpsi tor.

Uzaqlarda buludlar. Yarı nur, yarı kölgə.
ABŞ-dən səpir yenə, Tehran ram ola bəlkə.
Tehran dən səpir yenə, Təbriz xam ola bəlkə.

Düşünürəm... Dolaşır ildirimlər qanımda
Bu hüdudsuz, bu dibsiz fəza okeanında

Yer kürəsi az qala nəhəng tora oxşayır.
Ekvator biləyində, min-min qandal daşıyır.

Sərhədlərin altında zəlzələlər yaşayır.
Təyyarələr, qatarlar harasa dən daşıyır.

... Neçin sildi gözünü görəsən Susay anam?
Bircə toyuğun başı kəsiləndə ah çəkən
Dözməyən Susay anam!

Görəsən bilirmi ki, yer üzündə nə qədər
İnsafsızlar yaşıyır?!
Toyuğun yox, bir xalqın başını kəsmək üçün
Cürbəcür dən daşıyır.

İlqar yuyur bıçağı, silib qoyur kənara.
Torpaq atır üstünə qana batmış otların.

Bircə qan ləkəsinə dözə bilməyən uşaq
Görəsən bilirmi ki, elə indi... Hardasa

Dünyanın sinəsində insan qanı göllənir.
Növbənöv... gizli-aşkar bəşər qanı sellənir.

Anam ocaq başında... eyni açıq, üzü şen.
Düşünürmü görəsən

Hayandası indicə səpir kimsə başqa dən.
Dəndən kar aşmayanda,
Bomba çıxır cibindən, raket çıxır cibindən!

GÖZÜN AYDIN, AZƏRBAYCAN

*Ustad Şəhriyarın bu taya
gələcəyi xəbərini eşidərkən yazılıb*

Fəxr et, gözün aydın Azərbaycanım!
Güz günü qoynuna ilk bahar gəlir.
Çiçək sərgisidir Milim, Muğanım,
Əllərdə titrəyən laləzar gəlir.

Mənim varlığımda bir şad xəbər var.
Desəm, buz içindən göyərər bahar.
Gərər qanadını qoca qartallar,
Görərsən yüz şahin, min şonqar gəlir.

Sığmir yatağına nə Araz, nə Kür.
Xəzərə qəlbimdən Xəzər tökülür.
Ayrılıq sədləri lay-lay sökülür.
Yurdumun yarısı mənə dar gəlir.

O tayda bir ateş, bir güneşdi o,
Arazın üstündən dalğın keçdi o.
Baxdı... gözlerilə nəhri içdi o.
Sərhədlər, məftiller tarımər gəlir.

Axır dağdan axan sellərlə birgə,
Çırpinır çöllərdə yellərlə birgə.
Açıq qollarını ellərlə birgə,
Ana da, oğul da bəxtiyar gəlir.

Bir rəssam nəqs edib "Heydərbaba"ni,
Baxmağa çağırır eli, obanı.
Fırçası – kirpiyi, rəngi – öz qanı,
Əl boyda şəkildə dünyalar gelir.

Mənim xəstə anam qalxır yataqdan,
Səsində ses verir quşlar budaqdan.
Sevinci coşğundur çaydan, bulaqdan,
Cansız sinəsinə iqtidár gəlir.

Nədir əllərdəki, bu lalə, nergiz?
Bu hansı rayihə, hansı ətirdi?
O, özü gəlmədi, onu sevgimiz
Canlı maqnit kimi çekdi, gətirdi.

Gəlir, gözlərində sevinc dolu yaş,
Brilyant taclara əyilməyən baş,
Baş əyir müqəddəs Azərbaycana.
Öp o ağ saçları, ey qaya, ey daş!

Bu axşam hamının gözü onدادı.
Sənətin ən böyük sözü onدادı.
Yanar bir ocağın közü ondadır,
Çıxbıd od içindən bir qatar gəlir.

“Humayun” üstündə çalacaq özü,
“Segah”ı odlara salacaq bizi.
Üçcə tel üstündə ana Təbrizi
Dünyaya göstərən bir setar gəlir.

O incə tellərə qurban olum mən,
Arazım süzülür o pərdələrdən.
Gözümdə, könlümdə göz yaşı dən-dən,
Üstümə gah çiçək, gah da qar gəlir.

Bu gün sevincimdən divanəyəm mən,
Zərgər gəlib çıxbıd, dürdənəyəm mən,
Gör hansı işığa pərvənəyəm mən,
Fikrimə az qala nağıllar gəlir.

Bir az gecikmişən, möhtərəm ustad!
Vahid çox gözlədi, görmədi, heyhat,
Mən elə bilirom: bura bu saat
Sökülüb tökülen bir məzar gəlir.

Döndü gülüstana fəxri xiyaban.
Cabbarlı, Üzeyir, Vurğun yanbayan.

Vətən, milyon-milyon işıqlarla yan!
Hər iki sahili işıqlandıran
Qəlbimiz dünyaya məşəldar gəlir.

Mətin əqidəli, mərd etiqadlı,
Tərlan arzuları, Təbriz qanadlı,
Koroğlu qılınçı, Babek inadlı,
Savalan köküslü sənətkar gəlir.

Can atır çayları Kürkəşdirməyə,
Xırda duyguları iriləşdirməyə.
Qızəyi Güneylə birləşdirməyə
Fəxr elə, ey Vətən, Şəhriyar gəlir.

HAÇAN, HANSI YERDƏ?

Yenə üzbüüzük... Mən yenə Məcnun,
Sən yenə əvvəlki öyüdlərində.
Xəbərin yoxdu ki, bir cüt yumruğum
Bir cüt qumbaradır kəmər yerində.

Sağında, solunda, həndəvərində
Bala ilan kimi iyrənc, təptəzə
Uzun naqillərin bir ucu səndə,
Ey dolaşiq naqıl, ey qoca gürzə!
Dilində yenə də köhnə moizə:

– Ay bala, xalqımız çox bəla çəkib
Yersiz cəsarətdən, yersiz inaddan.
Meydan oxumağın faydası yoxdur,
Ağılsız cəsurluq ziyandır, inan!

Məni yox, xalqı yox... yalnız özünü,
Murdar dərisini güdən qurumsaq!
Barı xalq adından döymə gözünü,
El səndən, sən eldən milyon verst uzaq.

Ləyaqət meyari, əlbəttə, xalqdır.
Elesə, fikirləş bir azca dərin.
Bədə yox, dibinin xiltisan ancaq
Xalqı bədə bilib nuş edənlərin.

Bəsdir! Az qırıldat xalqın adından,
Necə maskalanıb sürtük sıfətin.
Sən ki, kal başını gırləmək üçün
Başından basırsan bu məmləkətin.

Vətənin ən cəsur oğullarını
Şikəst etmək üçün tələ qurursan.
Dünən gülə ilə vurulanların
Nəslini bu gün də sözlə vurursan.

O dar gözlərini aç, məni tanı,
Mikayı Müşfiq yox, Xəlil Rzayam.
Otuz yeddidə yox, səksən yeddidə
Açıq qanlı güləm, eşqəm, arzuyam,

Haçan, hansı yerdə polad şilləmi
Çırpmadım o padəş, o daş üzlərə?
Şeir tüfəngimi, sənət güləmə
Haçan tuşlamadım məsləksizlərə?

Haçan, hansı yerdə çekilib geri,
Azca aşım, ağrımaz başım?
Bir an tek etdimi qaynar səngəri
Mənim Poeziyam, ilk yaraqdaşım?!

Haçan, hansı yerdə minsifətləri
Haqqın divarına dirəmədim mən?
Qoydum xəkəndəza çox mürtədləri,
Gücmə çatmasa da, lənət dedim mən.

Sizin qurdugunuz cəhənnəmlərin
Haçan atılmadım tən ortasına?
Cirdim yaxasını növ-növ qəmlərin,
İmkan verdimmi ki, iradəm sına?

Haçan, haçan yerdə bir qələmdəşin
Görüb zərrə boyda işartisını,
Tapıb üfürmədim söz çıraqısını?
Yarmadım səddini neçə kəlbaşın.

De, hansı məclisə gəldi ağsaqqal,
Qalxıb tərk etmədim ona yerimi?
Hansı ağbirçəkdən, hansı çocuqdan
Harda əsirgədim günəş mehrimi?

Haçan, hansı yerdə bu məmləkəti
Özümə ən yüksək bayraq seçmədim?
Sərvəti, şöhrəti, eyşü-işrəti
Çürük xəzəl kimi basıb keçmədim?

Vətənmə? Silsilə dağlardır vətən,
Bəlkə də ən yüksək zirvəsi mənəm.
Nəsihət verməsin mənə hər yetən,
Mən özüm az qala xalqam, vətənəm.

NƏ YAXŞI Kİ...

Göydə bulud sıxlışanda,
Yerdə insan insan ilə toqquşanda

Ac torpağa saf, günahsız çocuq qanı töküləndə,
Lalixlamış boş şuarlar yerbəyerdən söküləndə

İkiüzlü natiqlərə heç kəs qulaq asmayanda
Deyənəklə, tüsənglə də Gəncə, Bakı susmayanda

Sumqayıtin vitrinləri çilik-çilik çilənəndə,
Vicdan nədir bilmeyənlər vicdan, ürək dilənəndə

Od püşkürən ağızları heç kəs yuma bilməyəndə,
Həftələrlə yuxusuzlar bircə ağız güləməyəndə,

Ağ bayraqlar kəməndində düşən zaman Şuşa bəndə,
Ağdam yalın əllərini yumruqlayıb döyüşəndə

Bir səs qopdu üreyimdən: — Nə yaxşı ki, Türkiyə var.
Hər sal daşı, qayası da dəmirləşən böyük diyar!

Nə yaxşı ki, bu dünyada İstanbul var, Ankara var.
Nə yaxşı ki, köksümüzün Türk adlanan səngəri var.

Nə yaxşı ki, Azərbaycan Türkləri var,
Nə yaxşı ki, Özbəkistan Türkləri var.

Nə yaxşı ki, Türkmənistan, Qazaxıstan Türkləri var.
Qırğızıstan, Tatarıstan, Başqırdıstan Türkləri var!

Nə yaxşı ki, Altay, Sibir, Uyguristan Türkləri var.
Pərən-pərən edilsə də, adı dəyişdirilsə də,
Ruhu, qanı dəyişməyən Bolqaristan Türkləri var!

Nəsimiyə göydən gələn bir səs verən,
Füzuliyyə min il yaşar nəfəs verən pərvərdigar!

Nə yaxşı ki, Kərkük, İraq Türkləri var,
Bağdad, Hələb Türkləri var,

Dayağimdır, bayraqimdır, varlığımdır — Türklüyümüz.
Cəsur, ağız — Türklüyümüz!
Əməli düz, ürəyi düz — Türklüyümüz
Nə yaxşı ki, Planet var,
Planeti hərləndirən bir qüvvət var!

Savalandan bir az qoca,
Everestdən bir az uca ləyaqət var.

Nə yaxşı ki, Alpamış var, Koroğlu var.
Qərb də, Şərq də mənəm! — deyən türk oğlu var.

Canım-gözüm Xəlil Rza!
Sən dünyaya gəlməmisən — Türk sözüylə öyünəsen.
Gəlmisən ki, insanlığın sinəsində döyünəsen.

Sən böyüksən,
Amma kiçik, sayca kiçik uluslar var,
ümid şəmi sönhasöndə.

Udin, nanay, ləzgi, nen var — gözü səndə.
Hardasa bir çukça yaşar, qar altında ağ biçimdə.
Gözü Odlar diyarında, özü lay-lay buz içinde.

Türksənsə, qalx! Çat dadına batanların,
Gündüz gözü baxa-baxa yatanların.

Kimdi layiq Türk adına? Hayqır, bilsin hər acgödən:
Özü dustaq ola-ola... özgəsini xilas edən!

SİLAHLAN

Bu sərt, ağır günlərdə
Mən – Ali Baş Komandan
olsam, olmasam belə
Azərbaycan adından
Əmr edirəm: – Silahlan!

Silahsız dayanmağa bir qırıpı da haqqın yox.
Gözlərin – qoşalülə... Kirpiklərin gülə, ox.

Bilirəm, düşmənlərin bərk durub keşiyində,
Alınmışdır əlindən hətta ov tüfəngi də.

Nə qəm, kinlə silahlan!
Topdan, tüfəngdən üstün,
Tankdan, raketdən güclü
qeyrətinlə silahlan!

Arxalı köpəklərə nifrətinlə silahlan!
Xiyabani ruhunu alışdır nəfəsinlə,
cürətinlə silahlan!

Bilirəm, Elbrusdan, Savalandan ağırdır
çiyində sənin yükün.
Telegüzü, radio, mətbuat çoxdan ölgün.

Yox, sən ölməməlisən!
Hələ ki, gedib gələn nəfəsinlə silahlan!
Qəfəsdəsənmi? Qır, sök, qəfəsinlə silahlan!

Sən bizim şerimizdən, nərimizdən güclüsən.
Əsrəmiz qəhrəmandır, əsrimizdən güclüsən.

37-də batmış, 46-da vurulmuş
nəslimizdən güclüsən.

Dodaqlarından qopan neçin amandır, ahdır?
Alçaqlara qəzəbli bir baxış da silahdır.

Baxışınla, qanınla, vücudunla silahlan!
Dön Səməndər quşuna... Yan... odunla silahlan!

Dəyənəklə, kürəklə, daş-kəsəklə silahlan.
Nuş et ildirimləri, bir şimşəklə silahlan!

Onlar səni silahsız, pənahsız görmək istər,
Sən nəğməylə, marş ilə, nümayişlə silahlan!
Bayraq elə özünsən,
Qalx, döyüşlə silahlan!

Silahlan insanlığa sonsuz məhəbbətinlə,
Humanizm adlanan ən böyük sərvətinlə!

Hələ heç bir fitvaya, fele, məkrə uymayan,
Bircə qarışqanı da tapdamaga qiymayan,
Qəlb ümməndən dərən,
bənövşədən də kövrək,
Hətta düşmənlərinə
duz-çörək verən xalqım!

Çəkinmə, bu döyüşdə aləm sənə pənahdır,
Sənin gül təmizliyin, saflığın da silahdır.

Qanında saflıq adlı daşqın ilə silahlan!
Dünyaya məhəbbətin, eşqin ilə silahlan!

Vur çatdasın içində elə bilmə ki, teksən:
Yer də, göy də sənindir. Sən qalib gələcəksən!

SARSILMAZDIR QÜDRƏTİMİZ

1988-ci ilin 17, 18, 19... noyabr
gündərində keçirdikləri nümayiş
və mitinqləri gecələr də davam
etdirən, Xəzər yaxasında, ulduzlar
altında gecələyən Türkazər tələbələrə
həsr edirəm

İnsan kimi yaşamaqdır ən çətini,
Qırmaq mümkün olmayıacaq Azərbaycan qeyrətini!

Boğmaq mümkün olmayıacaq
Azərbaycan qüdrətini

Mən bilirom: "Azərbaycan" kəlməsinin düşməni var,
Qıracağıq dişlərinini, gəbərəcək qart canavar!

Buz baxışlı robotları darmadağın edəcəyiz!
Ümmanların dalğasında ulduzlara yetəcəyiz!

Qırmaq mümkün olmayıacaq Azərbaycan inadını.
Çıxaracaq meydanlara yeni-yeni Fərhadını.

İki yüz il falaqqada yaşasaq da,
Qiçımızda, qolumuzda neçə gürzə,
neçə zəncir daşisaq da.
Tüstülərdə, alovlarda, zəhrimarda boğulsaq da.

Radiasi tozlarından
Qarsalanmış dağ olsaq da,

İlişsək də dəyyusların, satqınların kəməndinə,
Mikrafonbaz gəvəzənin tuş olsaq da söz fəndinə.

Boğmaq mümkün olmayıacaq aşib-daşan ruhumuzu.
Sönmüş ulduz alışacaq hiss edincə ahımızı.

Azərbaycan sədlərinə bu gün sığmır Azərbaycan.
Ümmanlardan ləngərlidir qanımızda hiss, həyəcan.

Biləklərim Koroğlunun qılincıdır.
Başım – babam Xətainin şah tacıdır!

Hanı onun 2 milyon 800 min
Kvadrat kilometrik yurdu?
Qolumuzu kimlər burdu?

Kimlər soxdu dağı bir qoz qabığına?
O rəqəmi 32 dəfə azalt

Onda yəqin anlarsan ki, harda, nə cür yaşayırsan.
Üstü açıq bir məzarda yatanlara oxşayırsan.

Çox görmüşük dürlü-dürlü ölümləri,
Qocalıqdan, xəstəlikdən, əfəllikdən ölenləri.

Satqın var ki, pasportu tək ölümü öz cibindədir.
Kimi Alpin zirvəsində, kimi quyu dibindədir.

Ölümlərin ən rəzili – qul ölümü.
Bədən sağkən ruh ölümü.

Eşidilir dalğaların şırlıtı,
Ayna suda rəqs eləyir Ayın solğun parıltısı.

İstədiyi oğlana yox, bu gün yurda
Şığınmışdır yurdun qızı.

Ehey, yatma!
O tonqala bir kötük at, alovlanıñ.

Yolumuzda kötüklər var, gərək yansın!
Boş bir kötük olduğunu özü qansın!

Ehey, yatma!
İndi ipək yatağında ağnayan da, yatan da var.
Daha böyük fəlakətdir bu gün xalqı yatırınlar.

Qəzet sərək, gəl əyлəşək bu alanəm, yaş səkidə.
Dəmir səbət dözə bilər, dincələr də daş səkidə.

Sanma ipək yataqlarda rahatdilar indi onlar,
Zəlzələnin, vulkanların ağızindaca yer salanlar.

Dincəlirmi qurğuşunlu dəyənəklər?
Üstümüze qısqırıldılan ac köpəklər, tox köpəklər!

Od ürekler
Yolumuzu kəsə bilməz yarım satqın, yarımkölə,
Gırlənlərlə bircə gündə milyon dəfə ölü-ölə.

Biz onların başı üstə dağlar kimi ucalarız.
Daş səkidə, yaş səkidə Antey kimi ucalarıq!

Su tapmasaq, əndərəriz başımıza Xəzəri biz.
Çörək qıtsa, Ayla Günəş bir cüt təndir çörəyimiz!

Yetər! İçdi qanımızı Şaumyanlar, Mikoyanlar,
Müşfiqimi gülləldi Qalustyanlar, Qriqoryanlar!

Çocuqları ağ ovcundan divarlara mixlayanlar,
Əzəmetli bir milləti talan-talan talayanlar.

Rütbə üçün sümsündükcə vicdanını bulayanlar,
“Hümanite” qəzetindən ulayanlar.

Henrix, İqor zəncirində hürən Zori Balayanlar –
Xankəndimi gəmirdikcə qızıl meydan sulayanlar.

Sinəmizdə neçə dağ var: Təbriz dağı, Dərbənd dağı.
Borçalıyla Kərkük dağı.

O üstəlik gözlərimdən
Kirpik kimi yolmaq istər Qarabağı.

Sən başa sal gorbagoru:
55 il öncə uddun,
Qaytar geri Zəngəzuru!

Arxalandın sital üzlü Staline,
Kələk, riya – Beriyaya!

Tapdaladın qönçəmizi,
Qaytar geri Göyçəmizi!

Yorğanımız – soyuq yellər, döşeyimiz – yer kürəsi.
Qarşımızda sürü-sürü şərəfsizlər qafiləsi.

Bağrımızda qana batmış
Mehri, Qafan, Basarkeçər.

O çəqqallar, o kaftarlar kahasını
Nifrətimiz basar, keçər!

Qurşun kirpik qovuşanda yatmamaqdır ən çətinini.
Qırmaq mümkün olmayıacaq Azərbaycan qeyretini!

Bir-birinə dayaq olan,
Bu səhərdən o səhərə oyaq qalan
bu cəsuru, o mətinini
Qırmaq mümkün olmayıacaq Azərbaycan qeyretini,
Qırmaq mümkün olmayıacaq yerin göylə vəhdətini!

Bakı, 18-19 qasım ayıçı, 1988

SUŞAM

Kor bir adam işığa,
Müsəlman Kərbəlaya,
Sevgili öz eşqinə
necə, bil, can atırsa
o cür can atdım sənə.
Dünyanın en məğrur ucalığında, –
Göylerin ovcunda yaşayan Şuşam,
Məğrur qartallara aşيان Şuşam!
Aya, ulduza bacı,
Pənah xanın qılınıcı
Torpağına müqəddəs kişi qanitökülmüş
İbrahim xanın tacı, qayğı möhtacı – Şuşam!

Nə atla gəlmışəm, nə də maşında,
Şahin qanadlarımla uça-uça gəlmışəm.
Sənin bal havanı məlhəm bilmışəm
Neçə illərdən bəri göyüm-göyüm göynəyən,
Sızım-sızım sizlayan
İsti yaralarına!
İcazə ver, əyilim, içim barı bir ovuc
Xan qızı bulağının pak dirilik suyundan.
Keçim cennet qoynundan.
Doqquz yüz bulağını birdən-birə nuş edim,
Ovcumda daşının izləri qalsın.
Alib caynağına dağı qaldıran
Bir dağ laçını
Sərin kölgəsini üstüme salınsın.
İsmətli bir qızın pak əllərile
Özün beş-on damla sən
Bağrimi yandıran cəhənnəmlərə.
Məger kar aşarmı beş-üç damladan?
Yanıqam qayada tək lalə kimi.
Zarılı nehrilə Xəlfeli çayı,
Tökülsün təpəmdən şəlalə kimi!
– Mərd ağlamaz! – deyiblər,

Yoxsa bir cüt qolumu səmalarca açırdım,
Üçmixdan o Qoşa minarənədək
Qucardım səni.
Dolanardım başına... hər qayana, daşına
Göz yaşımi səpərdim.
Kol dibindən qapardım bir Xarı bülbülüňü,
Min-min adsız gülünü əyilərdim, öpərdim.
Sənmi ağlayırsan, göz yaşını sil.
O hansı alçaqdır, o hansı rəzil
Doğma Xocalıdan, Malibeylidən
Çıxarmaq istəyir qaçqın balanı?
Bircə bənövşənə qıymayan Xəlil
Tapdalayar onun gürzə başını.
Ağlama, baş əymə, sil göz yaşını,
“Əziziyəm, Qarabağ,
Şəki, Şirvan, Qarabağ.
Tehran cənnət olsa da
Yaddan çıxmaz qarabağ”.
Kimindir bu bayatı?
Tehran qəbristanında ömrü-günü həyatı
Bir ovuc küle dönmüş
Uzaq məlakəninmi?
Mamırlı başdaşına qonan bir bülbülənmü?
Qürbət saraylarında
Cıdır düzü nəfəslə bircə udum havana
Həsrət qalib boğulan
Gövhər ağa kimi gülnəfəs Şuşam,
Açılmış Quran tek müqəddəs Şuşam!
Əlboydaca köksündə dörd dənizi ləpələnən,
Oğullar, qızları diyar-diyar səpələnən,
Səma könüllərə dar qəfəs Şuşam!
Yanıb, yanıb külə dönen,
Kül içinde bir daha Səməndərə çevrilən
Alov qanadlı Şuşam!
Qartımış qayaları almaz külüngüylə yox,
Kirpiklərilə sökən Fərhad inadlı Şuşam!
Darmadağın edəcəksən qıpqırmızı nəqşələri,

Haqq divana çəkəcəksən insan donlu vəhşiləri.
Rüsvayçılıq divarına mismarlayıb Kremlı sən,
– Necə varsa, elə görün! – deyəcəksən.
Çıxardıb dar deşıyindən azgınları, quzğunları,
Tanıdacaqsan bəşərə alçaqzadə məlunları.
Sınaq çağlarında san, çəkinmə, bir şığı.
Mənim yüz-yüz dərdimin bircə məlhəmi var –
Adsız mərdlərinin qəhrəmanlığı.

Ağdam – Şuşa, 27 avgust, 1988

146

ŞERİM

Təbrizə göndərirəm

Yatsam, mənimlə yatar, dursam, mənimlə durar.
Bəzən yata bilmərəm, yerimə qor doldurar

Qara bəxtim, ağ bəxtim, mübarizəm, dinciliyim,
Yetmiş ömrün səddinə sığışmayan gəncliyim

Yuxum, yuxusuzluğum, zövqüm, sevincim, andım...
Bioqrafim bilsin ki, başqa doğum günüm yox,

Səninlə bir yarandım.
Həm ağsaqqal, həm cavan, həm güclü, həm dərdlisən.
Mənim dəniz köksündə qasırğa qüdrətlisən.

Od kürəndə əritdin ton-ton dərdi, qəmi sən.
Göz dəyməsə deyərdim: qurd ürəyi yemisən,
Arslan bağırı yemisən.

Əzizim, canım, gözüm, bəs nədir bu kədər, qəm?
Mən ki, daim səninəm:
sübh, axşam, gecə, gündüz.
Döyüşçü də özümüz, sərkərdə də özümüz.

Bəlkə güman edirsən əbəsmiş bu eşq, həvəs.
Bəlkə qara bir dağı bir külüng yığa bilməz?!

Nə qəm, təsəllimiz var:
Sənin leyqətini,
Sənin cəsarətini
Təslim etməmişəm mən nə şöhrətə, nə şana.

Səni, eşsiz, misilsiz
yaraq kimi vermişəm
Dərdənddən Zəncanadək bütün Azərbaycana!

147

Döyüş gedir cahanda, şerəf naminə döyüş.
Silah düşsə əlindən, dişlə, dırnaqla döyüş.

Dırnaqların üzülsə, kirpiklərinlə döyüş.
Kirpiklər külə dönsə, yan, cigərirlə döyüş!

Sənin ki, od nəfəsin bir az dərindən gəlir.
Alov, atəş yurdunun öz təndirindən gəlir.

Nəfəs haqdan gələndən
Sal qayani da dəlir.

Qiyamətdə, deyirlər, göydə, yeddinci qatda
İsrafil öz surunu var gücüylə çalacaq.

Oyadib,
canlandırıb,
qaldıracaq ayağa

bütün ölü canları,
Hətta yerin dibində susmayan vicdanları,
sümükləri, külləri.

Cəbhələrin qanına bükülen niskilləri!
İsrafilin şeypuру elə bəlkə özünsən,
Göy gurultusu – şeirim,
Yer gurultusu – şeirim.
Sənə ömrümü verdim, istə, nəyim var, verim.

Təki haray çək, hayqır
min Israfil surunun ildirim qüdrətilə.

Oyat ölü canları, sağamları, silləri.
Aç qıflı dilləri,
aç zəncirli əlləri.

Harayla yarı sıkəst, yarı sağlam canları,
Əjdaha boğazında ilişib qalanları!

İncidilmiş, döyülmüş,
zirzəmiyə atılmış yarımcان vicdanları!

Yığ birləşdir, silah ver! OLIGASX

Apar haqq savaşına!

Şeypurunu bərkdən çal!

Çal, dolanım başına!

Sən yardım ol hamiya!

Sən yardım al hamidan!

Gözlərinə göz dikib

Bakı, Təbriz, Həmədan...

Gözlərimə gecələr çox baxma dərdli-dərdli...

Azerbaycan qeyrəti, cahan qüdrəti

ŞERİM!

Bu meydandən işləyən və düşən işlər mədinə-

Azərbaycanın işlərindən, gələn gələn hər hansı

Mən gələn işlərindən, Azerbaycanın işlərindən

Ayaq altı təpələnən hələndən qədəmliyən

Kirpiyindən qələvələrənən, rəməmədən

Bel sütununənən, rəməmədən, hələndən

Mən çıxacaq qırmızı, təmən hərəkət dülər dülər

Çiyinlərdən, yənginlərdən, Azerbaycanın pişir

Qızıl məydan, qızıl məydan, Kəşəf, serin, qızıl

Kələyin, qızıl məydan, qızıl məydan, qızıl məydan

Qızıl məydan, qızıl məydan, qızıl məydan, qızıl

Axta, saxla, qızıl məydan, qızıl məydan, qızıl

Bu meydandır, qızıl məydan, qızıl məydan, qızıl

Çiyin şəhər, yəngin şəhər, mərd amadı

Mən onları yad edənə qızıl - yaş töken gəlinən yaş,

Zəiflənmiş hedənlərdən, gəyin

Həc hərəsi olmazsa, Nəfəs, qızıl məydan, qızıl

İşlər, qızıl məydan, qızıl məydan, qızıl məydan

AZADLIQ MEYDANI

Bu meydanın daş sinəsi, yaş sinəsi qabar-qabar,
Ocaqların, tonqalların nişanəsi, izləri var.

Qabar-qabar, lapar-lapar, cedar-cadar o ləkələr
Təyyarədən baxmasan da apayındır gör nə qədər.

Milyon-milyon insan gəlib burda ülfət bağlamışdır,
Bu ülfətin qarşısını indi tanklar saxlamışdır.

Milyon-milyon kişi gəlib bu meydanda ləngərlənib,
Ağ və qara çadırlarda qəzəb, hiddət səngərlənib.

Burda iki milyon ağız "Azərbaycan!" söyləyəndə
Satqınların cir ürəyi düşüb bəndə.

Burdan qovub gecələri Azərbaycan alovları,
Bir az qızıl, bir az yaşıl, bir az mavi, bir az sarı –

Söküb töküb neçə yerdən radiasi zəhrmari,
Ulduzlara işıq vermiş Azərbaycan alovları.

Maşın-maşın, orman-orman odun yanıb, taxta yanıb.
Boş şuarlar külə dönüb, satqın, səfil, saxta yanıb.

Tüstüsünü ətir bilib nuş etmişəm.
Vaxt olub ki, bir gecədə bir əşrlik yol getmişəm.

Heç unuda bilərəmmi Qanlı bazar – 5 dekabrı?
Tank və qoşun çağırmanın

Zopa, qurşun çağırmanın
Nə üzü var, nə abırı.

Geniş meydan, günəş meydan, atəş meydan, sən ümmansan,
İndən belə varlığımı qanım kimi hökmransan.

Bu meydanda mən tanıdım bağrı tonqal igidləri,
Alnındaki ipək qaytan qırmızı, al igidləri.

Bu meydanda anladım ki, adı ocaq pir olarmış,
Mələk kimi, quzu kimi qızlar dönüb şir olarmış.

Mikayılin büllür səsi yayılarkən diyar-diyar,
Gördüm qartal Bakumızın göylər boyda qanadı var.

Be meydanda mən tanıdım alçaq, rəzil, ilanvari
Varlığını dörd ayaqlı bir taxtaya satanları.

Bu meydanda anladım ki, nə quzuyam, nə də ceyran.
Azərbaycan bu gün doğur özü boyda Azərbaycan.

Mən gedəcəm, mən öpəcəm o qırılmış buludları,
Ayaq altında tapdalanan lalələri, zambaqları.

Kirpiyimdir ay-ulduzlu bayraqların saçاقları.
Bel sütunum – çadırların asfalt deşən ayaqları.

Mən çıxacam ürəyimə ataların iftixarı –
Çiyinlərdə şərqi deyən uşaqları.

Qızıl meydan, qızıl meydan! Köhnə şerin ölüb getdi,
Köləliyin ömrü bitdi.

Qızıl meydan, altun meydan, özün boyda daş kitabsan,
Axta, saxta inqilabı alt-ust edən inqilabsan.

Bu meydandan gəlib keçmiş acliqşunas, ər, cavamlar,
Çiyini şallı, yun adyallı, mərd amallı qəhrəmanlar.

Mən onları yad edəndə qan-yaş tökən gözüm ağlar,
Zəifləmiş bədənlərdə yerin, göyün qüvvəti var.

Heç birisi ölməyəcək: Nə Rüxsarə, nə Əbülfəz.
Nə Rafətdin, Dağlar, Elşən, nə Əliağa, nə Fərəməz.

Dağlar yıxan bir qüvvəti sən mərdlərin qanında gəz!
Göyə dayaq, yerə mərkəz bahadırlar öle bilməz!

Qızıl meydan, altun meydan, güc almışan dörd bir
yandan.
Çörək, ürək-direk gəlmış Lənkərandan, Naxçıvandan.

Xəzər coşub, şahə qalxır
Hay gələndə Türküstəndə.

Bura ərzaq göndərmişdir Salyan, Ağsu, Yevlax, Bərdə.
Rüstəmxanlı ciyərilə hayqırmışan bir də, bir də.

Xəlil səni alışdırıb
Neçə tonqal sönən yerdə.

Məgər bunu danarammı? Neçə səhvim, suçum da var.
Nə qəm sehvi o meydanda tapdamağa gücüm də var.

Mübarizə hələ təzə,
Təzə qızır mübarizə.

Biz dönəməriz bu meydandan
Doğransaq da rizə-rizə.

Yaxşı bilir, gözəl deyir həm Etibar, həm Fərəməz:
– Bu meydanın bir ucunu Təbrizdə gör, Dərbənddə gəz.

Bu meydanda anladım ki, nə quzuyam, nə də ceyran.
Azərbaycan bu gün doğur özü boyda Azərbaycan!

Bakı, 5 dekabr, 1988

BAKİ MİTİNQ İCİNDƏ

Bir dəfə ucalan bayraq bir daha enməz!

Məhəmməd Əmin Rəsulzadə

Sənin başçın olmasa yeyəcəklər başını.
Torba ilə daşıyb torpağını, daşını,
Yeyəcəklər başını.

Düşmən başa gətirər oyunaq başçıları.
Oyuncaq başçıları azmı görmüsən məgər?
Başını yemək üçün səni hərifləyiblər.
Öz başçını bulmasan, parçalayıb Vətəni,
Ağzı qan canavarlar yırtacaqlar də səni.

Azadlıq meydanı sıx... təngənəfəs, intizar.
Qaynar dəmirdi bəlkə əllərdəki şürələr,
laləzər plakatlar.

– Neçin səs eşidilmir?
Bəbəklər dönmüş oda.
Başsız vermək istəmir adı mikrafonu da.

– Mik-ra-fon!
– Mik-ra-fon!

Cigərləri yandırır alov nəfəs, od nəfəs,
Bir mikrafon verməyən Azadlıq verə bilməz!

O kimdir ala gözlü, lay kürəkli cəngavər
Vladimir İliçi silkeləyən cəsur ər?!

Gedib Narginə çatır SİRUSUN alim səsi:
– Qəhr edək ehkamları! Var olsun Xalq Cəbhəsi!

Gəlir başqa bir alim... O qurd ürəyi yemiş,
Faşist mağarasını darmadağın eləmiş

Al "Ulduz"lu alimin ildirimdür nəfəsi:
– Birləşək! Yumruqlaşaq!.. Yaşasın Xalq Cəbhəsi!

Alim dərtib çıxarı arxivdən dəlilləri,
Dəlillər bərk qorxudur beynindən zəllilləri.

Şərh edir Şaumyanı Şaumov olduğunu,
Qanlı Androniklə əkiz doğulduğunu.

Yüz yerdən maskalanmış, kommunist cildinə girmiş,
Ağcaqumda ölməmiş, Hindistanda gəbərmış.

Başı – əqrəb yuvası, cibləri – qızıl bankı.
Həqiqəti tapınca nələr çəkmisən, Bakı!

Bircə gün yox, yetmiş il
fitnəkara uymuşuq.

Tüpürmək əvəzinə qanlı qədəmlərinə
Güldəstələr qoymuşuq.

Sən zülmət heykəlləri dağıtmasan, qırmasan,
Özün də his, qurumsan, ey gözü bağlı insan.

Gürlayır alqış nəhri... alimdır qarşındaki.
Ziyanın ziyyasında çimir, yuyunur Bakı.

Qara duman, kor duman dağım-dağım dağılır.
Alim eşqə çevrilir, işıqlı bir dağ olur.

Ləngərlənir elat, el
Yurd yenidən doğulur.
– DTK-aya soxulmuş neçə daşnak hörməcək.
Qoparmasan, atmasan ən yeni Müşfiqlərin
bir də güllələnəcək.

Barannikov, Volski... neçə qurd, neçə quldur...
Balayanın dalında Viktor Petroviç durur.

Onlar eyni zəncirin qanlı, qara həlqəsi.
ABŞ senatınacan uzanır silsiləsi.

Boğazında ilandır bu canilər dəstəsi,
Aç boynundan gürzəni. Yaşasın Xalq Cəbhəsi!

Mikrafona yanaşır
Sərdar oğlu Etibar.

Təmkinli, cəsur səsi yayılır diyar-diyar:
– Nə qəm, – söyləyir – bizə hələ kəc baxanlar var.

Düzəldərik gözünü
Öyri gözlər sağalar.

Barrikadadan gelir bu gün Türkazər səsi:
– Yaşasın, Xalq Cəbhəsi!

Əlində diktafonu, öndə dayanmış Mehdi.
Öylə bilmə ki, Mehdi, ya bircə damla şəhdi.
Nyu-Yorku, Münxeni ayıldır eşqi, əhdisi
Od səpəcək efirə Mirzə Xəzər nəfəsi:
– Yaşasın, Xalq Cəbhəsi!

Gendə dayanmış Teymur – ilanşunas bioloq.
– Təbiətdə ilandan – deyir – bizə ziyan yox.

Partiyaya soxulmuş gürzələr zəhərli ox,
Balayanın zəhəri ilankından bir az çox.

Əqrəblər yuvasıdır millətbazın kəlləsi.
Yerə girsin qırmızı imperiya kölesi.

Vur, gəbərsin köləlik,
Yaşasın, Xalq Cəbhəsi!

Üç rəngli bayraqlarım dalgalanır yan-yana,
Göyərçinlər uçuşur, dolanırlar başına.

Pənah açıq yaxalı, məğrur, üzlü, ürəkli.
Çirməkli, zor biləkli, bir lay divar kürəkli.

– Sıx! – deyir – baş barmağın dəmir yumruğa dönsün,
Hər igid bir sal qaya... birləssin dağa dönsün.

Qeyzimiz qudurmuşun yekə başında sönsün!
Dağılsın qoca Kreml – cinayətlər mərkəzi,
Yaşasın, Xalq Cəbhəsi!

Əli qoynunda mağmun... ana gözləri qan-yaş,
Balasının qanıyla islandı orda dağ-daş.

Düşünü: son gümanım tek bircə sənsən, qardaş,
Moskvadanmı aldı avtomati ilanbaş?

Bəxtiyarın, Əlinin yanbayan cənazəsi...
Yerdə qoyma bu qanı, umudum Xalq Cəbhəsi!

Vaqif Səmədoğlumu qucaqlayan Ananı,
Saçı bircə gecədə ağaran bir nalını?!

Ana bir dərd heykeli... oğul dönmiş qılınca,
Əlinə keçsə düşmən, boğazlayar burdaca.

İki milyonluq Bakı kədər, qəmlər dənizi.
Zirehdi Bəxtiyarın sarı, solğun bənizi.

Dumanımı, aq tüstümü saçlarında dən izi?!

– İstehkama dörərək dəmir iradəmizi!

Başqa bir qalamız yox,
Yaşasın, Xalq Cəbhəsi!

Şeir oxumur, dərd saçır, şair, memar, bəstəkar.
Dinlədikcə, deşiyi satın alır siçanlar.

Mağaraya təpilmış neçin o qart canavar,
Ən böyük vəzifədə kor əqrəb boyda canalar.

Mafiyası üstündə əsim-əsim əsənlər,
Fürsət düssə əlinə, pambıqla baş kəsənlər?

İmaretlər maskalı, imaretlər qapalı.
Görünmür, yerə batmış pəncərəli, qapılı.

İmarətlər güdür ki, haçan kəsəcək bu səs?
Xalqın göz işığına yarasalar tab etməz.

İmarətlər gizlənib, girib yerin altına.
Tantəkinin nəfəsi püskürən od, firtina.

Bu səs canilər üçün divan, haqq məhkəməsi.
Polad yumruq hayqırır: – Yaşasın, Xalq Cəbhəsi!

Addımlayı aq üzlü, qara saçlı Nəcəf bəy
Üç rəngli bayraqımız bir də qalxdı... mübarək!

Günəş, Səma, Aypara, səkkiz guşəli yıldız –
Bircə Xilaskarımız, andımızdır, andımız!

Güneş yüksəlməli bu gün hər oğul, hər qız.
Bəlkə Yupiterdədir Azərbaycanın əksi:
Yaşasın, polad üzlü aynamız Xalq Cəbhəsi!

Zindanları dağdan Əbülfəzmidir gələn?
Neçə-neçə əl üstə bayraq kimi yüksələn?!

Sinəsində yerləşir Azadlığın səngəri.
Qüvvət verir nitqinə Xəzərimin ləngəri.

Sağında, solundadır cəsur arkadaşları,
Durulan dəniz kimi susur arkadaşları.

Özü boyda yumruqdur bu gün Mikayıl Mirzə,
İldirimlər səsində yayılır hökmü ərzə.

Ehkamları dağıdır, doğrayır rizə-rizə.
Nəfəsindən od alır neçə domna kürəsi:
– Yaşasın, Xalq Cəbhəsi!

Yusif Səmədoğluunun səsi kal, özü kamil.
“Ölüm, ya olum!” – deyən qasirğadır elə bil.

– Yatma, Xalqım, ayıq ol, burulqan içindəsən,
Heç xəbərin də yox ki, qızıl qan içindəsən.

Qansız, məkrli düşmən yerin, göyn ləkəsi.
Düşməndən də qorxulu satqınlar şəbəkəsi.

Sussan, tündləşəcəkdir xəyanəti, fitnəsi.
Vur, dağlısn əsəret! – Yaşasın, Xalq Cəbhəsi!

Gəlir İsmayııl Şıxlı, dəmir alnı sal qaya.
Səsi ağ məşəl tutur zülmətləşən saraya.

– Göz deşən, baş çatlaşdan buludlara yaxşı bax,
Gəlib başda əyloşən manqurdılara yaxşı bax.

Kirpikləri də qanlı cəlladılara yaxşı bax,
Qoyun sayırlar səni, bu qurdılara yaxşı bax.

Amandır, yatma, yurdum, ayıq tərpən, ayıq dur
Doğma cildinə girmiş bu yadlar qorxuludur.

Hazırlaşır arxadan bıçaq saplaşın sənə,
Maskalanmış fitnələr, fəsadlar qorxuludur.

Yalvarsa, ilan kimi dil çıxarsa, inanma,
İlan deyil, o zəli ağasının quludur.

Xəlil Rza düz deyir, açıq-saçıq, mərd deyir:
Cəmdəyi özü boyda yalanlarla doludur.

Səmadan səda verir Məhəmməd əl Müstafa.
– Vəziryanı istəfa!

Ermənilə birləşib divan tutur ölkəmə,
Vəziyrana məhkəmə!

Nəfəsi – qul nəfəsi, əl-ayaqdan yeyindir.
Onun əsil soyadı Yanvəzirşteyndir.

Gəbərəcək tezliklə, ölüsidir, ölesi
Kremlin hər köləsi!

İki milyonluq Bakı nəfəs dərmədən dinlər,
Göz yaşını silrək Anam hardasa inlər.

İzdihəmin bağında özü boyda bir yara,
Qaranlığı çiyinlə itəleyir kənara.

Zülmət gedib sığınır ətəyinə tankların,
Önündə limonlu çay, canlı oyuncاقların.

Heç biri çıxa bilməz mərmər mağarasından,
Önündə səsli qaytan... yarı div, yarı şeytan.

Mikrafonda gurlayır İsa Qənbərin səsi:
– Məgər sən rəhbərmisən, ey əsəret köləsi?

Göyçə verildi, susdun... Vedi alındı, susdun.
Basarkeçər basıldı... könün qalındı, susdu.

Satdin Zəngibasarı, Zəngəzur da verildi.
İrəvan da, Qafan da düşmən qədəmlərinə
palaz kimi sərildi.

Susdun, sən yenə susdun.
Çünki sən binamusdun, kor əqrəb kimi susdun.

İsəfndiyar Coşqunu həbs elədi yağılar,
Cinqırın da çıxmadı.

Sənətkar Isəfndiyar zindan içində bahar,
Ürəyi ac, qarnı ac, ağzında şerin dadi.

Neçin kənarda durmuş şairim Əli Cabbar?
Özü ağ saçlı bir qış... şeri dağlımış gülzar.

Sənətkara söz vermir mikrafonbaz, gözüdar.
Nə cür soxula bildi cərgəmizə o murdar?

Hayqır, qasırğa qopar, at sahilə nakəsi
Dənizim, Xalq Cəbhəsi!

Asif Ata addımlar məğrur Savalanla tən,
Mütəfəkkir oğlunu çıxdan tanıyor Vətən.

Yanındadır həmişə dostu Sabir Yanardağ,
Hər mərdanə addımı dağ çəkir düşmənə, dağ.

Etibarda, vəfada, düzlükdə misli hanı?
Gedir, alıb çiyninə ərzi, – Azərbaycanı.

O kimdir dayanıbdır bir az mükəddər, incik.
Ətrafında sixlaşır müdrik qocalıq, gənclik.

Mənim filosofum var, – Şamil Saleh adında,
Şimal qütbü əriyər ürəyinin odunda.

Fatma, Sevil Cahani, min qız, gəlin yadımda.
Nə yaxşı ki, döyüsdə kişiləşir qadın da.

Bayraqıdır bələkdə qana batmış körpəsi,
– Yaşasın, Xalq Cəbhəsi!

Öncə beş-altı mindi, cərgələr alaseyrek.
Ağ buluddan tökülən narın çisək, yağış tək.

Birdən-birə qaraldı, qatilaşdı buludlar.
İldirimlər gurladı, saçıldı ərzə odlar.

Sızqovlar, süzüntülər bir-birinə qatıldı,
Dərələrə sığmadı, köhlən üstə atıldı.

Yağış leysana döndü, leysan selə, gurşada.
İrmaqlar nəhrərlə verdi qanad-qanada.

Hər dağ seli zirvədən bir top güləsi atdı,
Araz Kürlə qovuşdu, Kama İdelə çatdı.

Öncə beş-altı mindi, bugünsə milyonyarım.
Kim doğdu bu qüdreti? SİRUS adlı ildirim!

Dərinala gözləri bir cüt Xəzər damlaşısı
Kürəkləri yan-yana bir cüt sahil qayası.

Sifəti – Türk sifəti, azca solğun, sarışın.
Qeyrətinin dizi bərk. Bacarsanız yarışın.

Sən demə nəfəsində bir az cazibə varmış,
Şahə qalxan meydani ram eləmək olarmış.

Milyonyarım nəfəsi nəfəsində saxlayır.
Naxçıvandan Dərbəndə, Sarvandan Zəncanadək

Uzanan cərgələri
Bir-birinə bağlayır.

Milyonyarılıq qüdrət yerə ayaq dirəmiş,
Kəsilmiş gediş-gəlış.

Qından çıxmış qılincmı ayaq üstə duranlar?
Gətirdiyi kətildə rahat əyləşən də var.

Şah taxtında əyləşib
Elə bil İsfəndiyar.

Ağsaqqal İmamyarı seyr et, yaxından tanı,
Açmış, sərmiş altına düz yazmaz "Pravda"ni.

Öz yarını qoruyan, qolundan tutan da var.
Məğrur, dinləyicidir uzaqdakı çinarlar.

Milyonyarılıq qüdrət ayaq dirəmiş yerə,
Beton sütunlar ara lökküldəyən Xəzərə.

Hava Xəzər qoxulu, Xəzər ağır yaralı.
Köksündə gümüş ulduz, altın aypara nəli.

Çırpinır sütunlara suların zər şəlesi.
– Yaşasın, Xalq Cəbhəsi!

Qasırğalar tərpədir sahilin hər daşını.
– Sənin başçın olmasa yeycəklər başını.

Bakı, avqust, 1989

YAŞASIN OD YURDU, QARDAŞ TÜRKİYƏ

İstanbul – Bakı hava yolunun 1989-cu il
12 noyabr günü açılması sərəfinə.

Ərşdən endilər, təyyarədən yox,
Sevincim sığmadı yer ilə göyə.
Üçrəng bayraqımın ucu qılinc, ox
Hayqırdı: – Xoş gəlib qardaş Türkiyə!

Ayağım altında Yer kürəsinin
Görüb hiss elədim hərlənməsini.
Tulladıq neçə min gül dəstəsinə:
– Var olsun Od yurdu, qardaş Türkiyə!

Səmədan genişdir uçaq alanı,
Sixdıl bağımıza yüz-yüz doğmanı.
Kəsildi qara qoç... sıçradı qani,
Öpüşdü Od yurdu, qardaş Türkiyə!

Daş asfalt üstündə gölmələndi qan,
Qan demə, daş səki lalə, ərgəvan.
Yağdı iki yandan sel-sel gülüstan
Var olsun Od yurdu, qardaş Türkiyə!

Qanadlı əllərdə nərgiz, qərənfil...
Bu ki, eşq özüdür, qərənfil deyil.
Necə qucaqlaşır, seyr elə, qafıl,
Odlar ölkəsил qardaş Türkiyə!

Ağır avtobuslar bəzəkli, hündür.
Bu günə müntəzir gör neçə gündür.
Oynayan, çalan kim... toydur, düyündür
Var olsun Od yurdu, qardaş Türkiyə!

Bəşərin yoludur Atatürk yolu.
Yağsa da ıldırım, boran, qar, dolu,
Yar bu çovğunları, ey gənc Koroğlu,
Sarmaşın Od yurdu, qardaş Türkiyə!

Gəlir Çətinqaya, çınar boylu ər,
Müzəffər Gültəkin – nəfəslı gövhər.
Açıqöz Xəlilim – sərrast, səfərbər!
Birləşsin Od yurdu, qardaş Türkiyə!

Çiçək sərgisidir min oğul, min qız.
Qucur Nihad bəyi Etibarımız.
Veha Oğuz Türkqan... saçı – ağa kağız,
Atası – Od yurdu, qardaş Türkiyə!

İbrahim seçilmir büllur ləpədən,
Gəlmış İstanbuldan, Qeyrəttəpədən.
Bir aləm eşqdir onu tərpədən,
Tacıdır Od yurdu, qardaş Türkiyə!

Abbas Abdullani, Rəfiq Zəkanı
Bir cüt güldəstə tek qucanı tanı.
Ankara dəstəklər Azərbaycanı!
Ucalsın Od yurdu, qardaş Türkiyə!

Min-min reyhanımı qoxulamışam,
Şadlıqdan məst olub yuxulamışam.
Batmayan günəşəm, eşqəm bu axşam,
Nəfəsim – Od yurdu, qardaş Türkiyə!

Rəsullu Elmira, kəlağaylı qız,
Əl incə... gül incə... salofan kağız...
Məgər bu gülşənlər sənində yalnız?
Gül saçır Od yurdu, qardaş Türkiyə!

Xalid Xancan oğlu bal yuxu görüb,
Kişi əllərilə min çələng hörüb,
Gülləri bağdan yox, bağından dərib,
Güllərim – Od yurdu, qardaş Türkiyə!

Ağsaqqal, nurani Teymur Ağrıdağ –
Bu gün axar bulaq, addımlayan dağ.
Məmmədli Seyfəddin – su içən bir bağ,
Cüt irmaq – Od yurdu, böyük Türkiyə!

Bu incə gülləri gətirmiş ki,
Qoşa gültac olsun İstanbul, Bakı,
Teodar Jivkovun çatlaşın beyni!
Yaşasın Od yurdu, Atatürkə!

Qoçu boğazlayan Yunus Fətulla,
Ay doğub, o suyu sən Aya tulla.
Get, tap Volskini, Xankənddə çulla,
At çapsın Od yurdu, qardaş Türkiyə!

Millət vəkilidir Məhəmməd Bulaq.
Bir də bu cür dostu nerədən bulaq?
Tapdala, gəbərsin daşnak tayqulaq,
Birləşsin Od yurdu, doğma Türkiyə!

Hüseyn əkəylə Eyvazlı Fərman
Söylər: – Ömrüm-günüm bu günə qurban!
Fəxr et, son ayrılıq vardı quruba.
Dağ çapır Od yurdu, bizim Türkiyə!

Hanı İrfan Arslan? Tapdım, itirdim.
Ona Türkanimdan nərgiz gətirdim.
Çəşməyəm, özümü nəhrə yetirdim,
Ümmandır Od yurdu, nəhrim Türkiyə!

Gözümün işığı, qızıltel Gültən,
Gəlmisən, eşqinlə, ağa bəxtinlə tən.
Neyləyək, bu oddan qurtulsun Vətən,
Birləşsin Od yurdu, Bahar, Türkiyə!

Türksevərlər tacı Mustafa Quran,
Ölməz millət üçün yaradan, quran.
Sənsən arxamızda dağ kimi duran,
Dayağım Od yurdum, arxam Türkiyə!

Əl ver, qucaqlaşaq, Arhan Açıñ bəy!
Bütün dargozlərin gözünə mil çək.
Gəbərsin Belyayev, o yekə milçək,
Yaşa, ey kainat, yaşa, Türkiyə!

Dizimin ağrısı vardısa, getdi.
Gözümün ağrısı vardısa, getdi.
Birləşək, sıxlaşaq, vaxtdı, fürsətdi
Qucusun Od yurdunu Atatürküyə!

Kəhkəşan bu axşam gözlərimizdə,
Göyün, yerin gücü dizlərimizdə.
Bahar gül bitirir izlərimizdə,
İrəli, Od yurdu, şığı, Türkiyəm!

Qartal bayraqlarım qanadlandılar,
Hardasa tökülen qanı andılar.
Ərzi, beş qitəni Vətən sandılar,
Bənzər bəşəriyyət bir şux türkiyə,
Yaşasın Planet, mənim Türkiyəm!

İlteriş xaqanın atası Nicat,
Sana səcdə qılır yer, göy, kainat.
Yalnız cəsurları yaşıdır həyat,
Boğazla, çəm vermə sarı türkiyə,
Ucalsın Od yurdum, əziz Türkiyəm!

Gəldi Yer günəşi – Səbahət xanım,
Mənim qız bənövşəm, ruhum, reyhanım.
Boynuna qol salır Azərstanım,
Öpüşür Od yurdu, bacım Türkiyəm!

Daşnak silahlanıb dişlərinədək.
Tutub zəncirini zəncirsiz köpək.
Xankəndin ardında Kremlı görək,
Əbəsdir, bassa da Silva hay-küyə.
Sarsılmaz Od yurdu, Atatürküyə!

Rəhim bəy! Əyyub bəy – qoşa möcüzə,
Həsrətlər qovuşdu, aşk olsun sizə.
Bulaqlar süzüldü od köksümüzə,
Göylər şölə saldı iki ölkəyə,
Nurlanır Od yurdu, Günəş – Türkiyə!

Gəlir qara saçlı, ağ üzlü Məmməd.
Əbülfəz, Nəcəf bəy, Yusif bəy, Hümmət.
Şıxlı, Rüstəmxanlı, Muğanna, Nemet
İstərəm zirehdən bu gün don geyə,
Var olsun Od yurdu, qardaş Türkiyə!

Azərbaycan – Turan yolu –
Haqq-ədalət, iman yolu.
At daşnakı yurd daşına,
Ey qəhrəman Türkün oğlu!

Kürə Araz daşacaqdır.
Bənd-bərəni aşacaqdır.
Türkün şanlı bayrağını
Qaf dağına sancacaqdır!

Bu şeri kim söylər? Taha Ağyollu!
Hürriyət Suərmi bəkler yolumu?
Salaram boynuna bir cüt qolumu.
Oxu, son qoyulsun hərki-hərkiyə,
Şad olsun Od yurdu, Atatürküyə!

Qardaşım, qandaşım Müzəffər Eriş,
Dünyada ən gözəl bir cəngə giriş.
Zəki Vəlidli Toğan günəşdir, günəş
Gətir o günəşi bizim ölkəyə,
Gül açsıń Od yurdu, tarix Türkiyə!

Başımız üstündə altın cilçıraq,
Piyalələr hündür, çüfrə ağappaq.
Duz-çörək müqəddəs, mey bulaq-bulaq,
Bu duza, çörəyə baş əyə-əyə,
Hayqıraq: – Var olsun Atatürküyə!

Dirilik suyundur Qənisoy Sultan,
Hələ Mümtaz Türhan... elmi gülüstən.
Hani Qaspıralı, ölməz “Tərcüman?”

Gərək ozanlarım vəsf edə, öye,
Öpə Od yurdunu Krim, Türkiyə.

Birləşsə Türkuyğur, Türközbək, Tatar,
Əlim Aya, Marsa, Zöhrəyə çatar.
Haray, ey Qaqauz, Türkəzak, Balkar!
Ey Başqırd, ey Türkmən, susursan niyə?
Qovuşsun Türküstan, Atatürküyə!

Latına keçməli, yalnız Latina.
Qızılam, düşmüşəm yerin altına.
Dağ çap, azadlıq ver zərə, altuna!
Ey canım, ey doğmam, dönmə ögeyə,
Turanın məğzidir Atatürküyə.

Sahibsiz millətin sahibi olsan,
Özünü aləmin ən xoşbəxti san.
Məgər sən quzusan, ey cəsur arslan!
Ver kürək-küreyn, ürək-ürəyə.
Birləşsin Od yurdun, Atatürküyə!

İlk dəfə görürəm Mehmet Çeylanı,
Ərzurumdan axan Arazdır qanı.
Ərzin gözü bilir Azərbaycanı,
Ey işıq qaynağı, girmə kölgəyə,
Nurlansın Od yurdun, Atatürküyə!

Ömər Seyfəddinin səkkiz cildini
Yurdum yarasına məlhəm bildimi?
Hər sətri qaymaqdı, yağdı, baldımı?
Daş yeyən bir gün də gərək bal yeyə.
Bal şanı – Od yurdun, qibləm – Türkiyə!

Ərməğan kitablar necə əzizdir,
Cüt qapaq içinde bağlı dənizdir.
Haqq isə ən böyük sərvətimizdir,
Yerdə yixiləni qaldırır göyə,
Kitabım Od yurdum, qardaş Türkiyə!

Savalan sanıram Ziya Goy Alpi.
Bahara qərq etdi Sayanı, Alpi.
Açıdı Türkçülüyə bir altın qapı,
Qapıdan girənlər döndü şoləyə.
Günəş yolcusudur bizim Türkiyə.

Əbdürəhman Çelik mənə piçıldar:
– Yeddi səyyarədə bu gün səsim var.
Türkəzər nəfəsi – yürüyən bahar,
Zori Balayani göndər tövləyə,
Şahə qalx, Od yurdun, Atatürküyə!

Bakıda gördüyüüm bu təntənələr
Ömrümün qalanı üçün də yetər.
Hər incə qonçadən bir gülşən biter,
Bursa, Gəncə, Zəncan dənər sərgiyə,
Yüksəl, Azərbaycan, ulu Türkiyə!

Mənim səadətim Aymı, ulduzmu?
Əhməd Müftioğlu, Rəmzi Oğuzmu?
Kitabmı verirsən, çörəkmi, duzmu?
Öpdüm... baş əyirəm ülvı töhfəyə,
Var olsun, Od yurdun, Atatürküyə!

Mehmet Dəmirtola... qələmi hazır,
Alır dəftərçəmi, görün nə yazır:
– Bu iki yurd üçün bir ömür azdır,
Tale möhlət versin nur geləcəyə.
Bərq vursun, Od yurdun, Atatürküyə!

Əhməd Gursoy ilə Nilufər Gursoy
Sizindir bu bayram... təzelənir toy.
Qalxın, ulduzlarla durun boyaboy,
Ay – ülkər qoşulsun bizim cərgəyə.
Yaşasın, Od yurdun Atatürküyə!

Cəlal Bayan qızı – Sevda Qaçdəmir,
Gözüm gözlərindən səadət əmir.

Dillər deməyəni məgər göz demir?
Ümmandə uğur de bir cüt gəmiyə,
Var olsun Od yurdunu, qardaş Türkiyə!

Bayaq təyyarədə, indi maşında
Gedirəm, açılır tarix qarşısında.
Görünmür alnında bircə qırış da,
Tyan Şan görkəmli Bahadır Mete –
Köhlənlər belində Türk ləyaqəti!

Asiya, Avropa ovcum içinde.
Mənimdir Rusiya, İran da, Çin də.
İlteriş, Buğra xan dəmir biçimdə, çat,
Yürü Xanbalıqdan Fransaya çat,
Köksündə dincəlir bütün kainat.

Hanı, tunc əynində qışqıran dəmir?
Ey vətən, atların neçin kişnəmir?
Bu gün öldürülür Orduhan, Mahir!
Sən dünən tarixdə ən güclü səda,
Bu gün nerədəsən? Qoz qabığında!

Çağır Alp Təkini, Bayan Kaqani.
İldirim qılınçı Timur Gürqani.
Qaldırsın Batur xan Qızıl Ordanı!
Tanı əedadını, yenidən tanı.
Haray, qan apardı Azərbaycanı!

Avtobus ləngərli, cəsur, müqtədir.
Təkərlər altında narın toz gedir.
Yaz gəlir, ölkədən şaxta, buz gedir.
Köksündə qəhrəman ordumuz gedir!
Ön səfdə Türkqıpçaq, Turkoğuz gedir.
Tabutlar getirir neçə tərləni,
Haray, qan apardı Azərbaycanı!

Dada Günəş yetsin, Ay varsın, gəlsin.
Muncu, Oktar, Pua, Aybarsım gəlsin!

Babur şah qoy şərqdən qərbə yönəlsin,
Qurtarsın qəfəsdə çirpinan canı,
Haray, qan apardı Azərbaycanı!

Hardasan, Səlcuq xan, hardasan, Buğra?
Bu gün doğranıram mən doğram-döğram.
Anayam, ayaqsız çocuq doğuram.
Neyləyim ayaqsız, əlsiz mərcanı?
Haray, qan apardı Azərbaycanı!

Bir yandan qurumsaq, bir yandan daşnak,
Sağdan radiasi, soldan tozanaq.
Döndü zəhrmara müqəddəs torpak,
Tutmaz dənizlər də bu həyəcanı,
Haray, qan apardı Azərbaycanı!

Hayqır, Seyid Tahir: – Allahü əkbər!
Bu fitnə selinə tab et, sinə ger.
Siyrlisin qinindən ox minarələr,
Öpək göz üstünə qoyaq Qurani,
Haray, qan apardı Azərbaycanı!

Əlok-ı Kimdir məscidimə at bağlayanlar?
Məni “Dasni – Çors”la ayaqlayanlar?
Qönçə qızlarını bıçaqlayanlar...
Qaçan, məhkəmədən qurtulan canı...
Haray, qan apardı Azərbaycanı!

Yandı Hatəmi Tantekin, yumruğunu sıx.
Vəkil Məhəmmədim, ön cərgəyə çıx!
Gözəlim Sərvnaz, qadınları yiğ,
Dartaq məhkəməyə Baş Xılıqanı,
Haray, qan apardı Azərbaycanı!

Gel, anam Elmira, göz yaşını boğ.
Oğlun öldürdü, yeni qüdrət doğ.
On ox barmağını dar gözlərə sox!

Cır at “Pravda”nı, – yalan doğanı.
Haray, qan apardı Azerbaycanı!

Çatdıq. “Azərbaycan” mehmanxanası
Dünyanın ən məğrur, mərmər binası.
İki yüz qardaşa bir süfrə azdı,
Süfrəmiz – gülüstan, ruhumuz yazdı.

Süfrə başındaca qəhrəman qəlbim
Aləmin ən gözəl şerini yazdı.
Piyalə – şəlalə axdı ürəyə,
Var olsun Od yurdu, qardaş Türkiyə!

Bakı, 12 noyabr, 1989

Həzərdən ədəl/əcəm cəfərliyən tərəf
By votan, əsgərən dəmənən təmə
Bu gün əslərlərinə və zəfərərinə minay
Son dəmənən Qanın qəbulu vətən
Həzərdən ədəl/əcəm cəfərliyən tərəf

Çərçivəsi vətənən qələmən ibarə
İldən əsaslıdır, nə "Şəhərin Mələk"
Qaldırası, xələsənən /ədəl/əcəm cəfərliyən
Təmən /ədəl/əcəm cəfərliyən
Haray, qanın qəbulu vətənən qələmən ibarə

Avtobusun qəndirimi /ədəl/əcəm cəfərliyən
Təmən /ədəl/əcəm cəfərliyən
Yaz galı, qədər nəmənən /ədəl/əcəm cəfərliyən
Kökləşdirildi /ədəl/əcəm cəfərliyən
On sədən /ədəl/əcəm cəfərliyən
Təmən /ədəl/əcəm cəfərliyən
Haray, qədər nəmənən /ədəl/əcəm cəfərliyən
Dənən /ədəl/əcəm cəfərliyən
Dənən /ədəl/əcəm cəfərliyən
Mənən /ədəl/əcəm cəfərliyən

BU MEYDANDA, BU MEYDANDA

Hər saatım, hər dəqiqəm, hər qırpmım meydandadır,
Burda hava, adı hava mənim üçün yağ-bal dadır.

Şimşek çaxır, yağış yağır, leysan tökür, sellər axır,
Ağciyərlər tez sıvışır, səbatlılar meydandadır.

Başı üstə çətir tutan, çətirsiz də dayanan var,
Azadlığın təşnəsidir tab eləyən dayananlar.

Azadlığın aşıqları cərgə-cərgə, sıra-sıra.
Bu vəhdəti poza bilməz nə firtına, nə qasırğa.

Bu meydanda mən tanıdım yüz-yüz, min-min ərənləri,
Son damla can şəhdini də haqq işinə verənləri.

Bu meydanda mən tanıdım ər tinətlə bir qadını,
O, tarixçi Şəfiqədir, ilkin çəkim qoy adını.

Rəngi solğun... bu meydana mərd qızıyla gəldi qoşa.
Şığıyan bir ildirimdi, çırpılırdı dağa-daşa.

Sağdan-sola qılinc çaldı, at belində çapa-çapa,
Ələk-vələk tariximi inci kimi düzdü sapa.

Bu meydanda mən tanıdım Dilarəni, Elmiranı.
Gərək xanım deyim. Axı xanımlığı hanı, hanı?

Öldürdülər balasını, xanımlıqmı qaldı onda?
Yandı, yanıb külə döndü göz yaşında, can odunda.

Bu meydanda anladım ki, sal qayadan iradəli,
Könül xanım zirehdənmiş, beyni – günəş, qanı dəli.

Meydan böyük, meydan geniş, pillələri mərmər, ağ daş
Yağış bir az uzun çəksə gölmələnir yavaş-yavaş.

Meydan asfalt, səki – mərmər, meydan cəbhə, açıq səngər,
Bəlkə daha şərəflidir uzaqlarda iş görənlər.

Meydan Cəsur ürəklərdən saf qan gimi gəlib keçir,
Güllə olur, zülmətləşən bir hədəfi dəlib keçir.

Bu meydanda mən tanıdım Türk sifətli Mayis bəyi,
Boğazlayıb dama soxdu yeddi başlı pəzəvəngi.

Cəmillidə gecəyəri gözlərindən axdı inci,
Biləndə ki, ər geyimli bir gəlinmiş nər keşikçi.

Bu meydanda anladım ki, Əhməd Cavad oğlu Yılmaz,
Yer də, göy də silkələnsə yad bütlərə səcdə qılmaz!

İrvandanartıb çəkdi bir canini məhkəməyə,
– Sən ləkəsən! – dedi – alçaq, bu ölkəyə, yerə-göyə.

Vuruşmalar dürlü-dürlü, qılincsiz da vuruşan var.
Əli Cabbar namərdliyi ürəyini parçalayın.

Anladım ki, Məhəmmədim şir ürəkli ər qardaşım
Zirehli bir qatardı ki, silkələyir dağı, daşı.

Rüsvayçılıq divarına sıxdı Oruc diri-dirı,
Yalnız sözdə “Araz!” – deyən şeirbazı, agciyəri.

Balasına bəxş eləyib Atatürkün mərd adını,
Calaq vurur milyon qəlbə Atatürkün muradını.

Bu meydanda mən tanıdım Gəncebəsar elçisini,
Bahadırım xatırladır xalis qızıl külçəsini.

– Mənim səksən pəhləvanım – deyir daim kəmərbəstə.
Yüz milyona döner dəstə, sıralansa Araz üstə.

Bu meydanda mən tanıdım uca boylu Fəhmin bəyi,
Yumruğunu sıxdı, əzdı paslı dəmir hörməcəyi.

Bu meydanda anladım ki, Mir Əlekber oğlu Nadir
Bir oğul ki, qayadan su, daşdan od almağa qadır!

İskəndərli Ramiz kişi, Muradoğlu, Ənvər Paşa
Var ol, yaşa! Qasırgasan, inqilabsan başdan-başa.

Bu meydanda mən tanıdım mərd, səfərbər milisleri,
Xəbisləri tutmaq çətin, ram edirlər iblisləri.

Hər insan bir dərd heykəli, hər kişi bir haqq bayraqı,
Hansi alçaq ləkələyir pak, müqəddəs bir torpağı?

Bu gün bizim Azərbaycan meydانıdır Azadlığın
Bu səfləri yara bilər hansı azğın, hansı satqın?!?

Qaldır polad yumruğunu, bu meydana hünərlə gəl,
Sal qayani parçalayan iqtidarla, təpərlə gəl!

Gəl, ey Xalıq, gəl, ey Əfqan, gəl, ey Şahmar, gəl, ey
Yaşar!
Can Fəzayıl, addımında yerin-göyün qüdrəti var.

Əgər bir gün həlak olsan, uyu çələng gülzarında,
Meydan olsun, səngər olsun xatirən də, məzarın da.

Heç unutmaq mümkünürüm şəhid olmuş igidləri?
Rza Sadiq, mərd Orduxan bir ordudur ölməz, diri.

Gülə batmış məzarları cəbhəm, qalam səngərimdir.
Sərvinazın göz yaşları qaranlıqda ülkərimdir.

Zəng çalınır... kimdir çalan? Ankaradan Araz oğlu
– Yasaq, dustaq kitabını göndər – deyir – açaq yolu.

Zəng çalınır... kimdir çalan? Səmərqənddən Tahir
Qəhhər.

Ankara tək, Səmərqənd tək, Aşqabad tək meydənim var.
Meydanımız dərisqlə yox, üç qitədir, beş qitədir,
Kişiliklə nakişilik dava edir, döyüş gedir!

Heç unutmaq mümkünürüm alim Xudu Məmmədlini
Zeynalımız əzbər dedi qəbr üstündə dörd sətrini:

Əlim köməyim olsun,
Elim köməyim olsun,
Elimə yük olarsam,
Ölüm köməyim olsun!

Ağrıdağı Teymur bəyin saqqalı cod, üzü ağdır
İlk məramı, son məramı yaşadaraq yaşamaqdır.

Nəhəng, ağır avtobusda yük aparır Sabirabada,
Milyon yarımla didərgindir onu salan közə, oda.

Aliyədir, Xalisədir, Üzeyirdi Şəfərdaşı.
Qucaqlayır Süleymanı, Kamal bəyi yaxşı-yaxşı.

Mehman bəyin məzarına topraq atır Ramiz Duyğun,
Özü yorğun, gözü dolğun, hər bir nəbzi yurda vurğun.

Taqətsizdir. Söykənsinmi? Hələ yox heç məzar daşı
Haray çəkir dərdli, nalan Azərbaycan vətəndaşı:

Əl – beş şüa deməkdir,
Səninki – ac hörmükət.

Acmışan Cəhənnəm ol,
Daş-torpağımdan əl çək!

Sinəm çarpaz dağlıdır,
Sinə dağımıdan əl çək!

Gözlərim çıraq-çıraq
Göz çıraqımdan əl çək!

Viran qaldı bağlarım,
Bağça-bağımıdan əl çək!

Dərbəndimdən, Xoyumdan,
Qarabağımdan əl çək!

Əl çək, ey qara köpək,
Əl çək, ey sarı köpək!

Ramizimə səda verir Neftçaladan Zərzər Ülvı,
Cəsur, büllür misralardır həm qılinci, həm bülövü

Düşmən təkləmək istədi Mikayıł tək aktyoru,
Hayqıranda, parçalandı fitne bəndi, kələk toru.

Sağ yumruğu havadadır, sol yumruğu bir qumbara,
Tab edərmi nərəsinə mərmər üzü kor mağara?

Rüstəmxanlı savaşadır
Bu meydanda, bu meydanda.
Elçin Əfəndi başdadır
Bu meydanda, bu meydanda!

Tanı fizik Qüdret bəyi,
Niyazi tək şirürəyi.
Bu gün doğur gələcəyi
Bu meydanda, bu meydanda!

Gəlsin Namiq, gəlsin Xəyyam
Möhüsün bəyə vurğun əyyam.
Cəsurların heyranıym
Bu meydanda, bu meydanda!

İbrahimlər qardaşımızdır,
Vəliyəddin sirdaşımızdır.
Getsəm, cahan baş daşımızdır
Bu meydanda, be meydanda!

Əgər bir gün şəhid olsam, sanma eşqim sönəsidir,
Yer kürəsi qanlı meydan Xəlil Rza sİNəsidir.

Əbülfəzəm, Bəxtiyaram,
Min il keçsin aram-aram,
Sən də varsan, mən də varam
Bu meydanda, bu meydanda!

DAVAM EDİR 37

Bu dünyada otun, suyun, torpağın da yaddası var.
Sındırılmış bir budağın, söndürülmüş
ocağın da yaddası var,
Ələk-vələk, darmadağın otağın da yaddası var.
Bayaq isti, indi bumbuz yatağın da yaddası var,

Nallı çəkmə altındaca qolu çıxan kuklaçığın,
Mız üstündə yetim qalan bir qələmin,
varağın da yaddası var.
Azərbaycan tanımışdır vaxtsız qapı döyünləri,
Qara günler gətirərkən qan qırımı geyənləri,

Yox, unuda bilmərik biz xeyir cildli geyən şəri,
Yüz minləri... qanunsuz və məhkəməsiz
gülləbaran edənləri.

Qorxa-qorxa yarım addım ata-ata,
Ayaq üstə yata-yata,
Qurşağan qar içində bata-bata
sürgünlərə gedənləri.
Ac, yuxusuz, nalan, üryan
Min-min qoca, min-min cavan
İş üstündə bir sümükdü, bir də dəri.

Yox, unuda bilmərik biz
Ağ canavar iştahıyla yurdum söküb tökənləri,
Bir dəstəni qana çəkən dəstəbaşı tekələri.
Rəhbər, xadim sayılırdı, baş kəsənlər, göz oyanlar
– Haqq – bağışan boğazlara qurşun tökdü
Markaryanlar, Qriqoryanlar.
Yanda durdu Topuridze, asta cəllad, usta cəllad.
Adı doğma ürəyi yad
Cin Cəfərin əllərlə viran qaldı xanimanlar.

74 min dustaq getdi qayıtmadı yüzde biri.
Çoxu güllə işığında öz əlilə qazdı qəbri.

Ən rəzili bu deyil, yox
Ən rəzili odur ki, sən
Özün şair adlanasan, ədib, alim adlanarsan.
Baxıb dustaq etdiyinə kam alasan, şadlanasan.

Yox, unuda bilmərik biz iş başında omba duran gürzələri.
Naxçıvanda DTK-nin çirmək qollu dilavəri,
Alnı kərpic, gözləri tum... mirzələri.
Əllərində daşdan keçən cəsusnamə ərzələri,
Tribunadan “Vətən!” deyə “Millət” deyə vəz eləyən hərzələri

Yox, unuda bilmərik biz
Bircə üskük şöhrət üçün, göz dikdiyi sərvət üçün
mənliyini stanları.
Xirdəyəcən bataqlığa batanları.
– Daloy muğam!
– Daloy papaq!
– Daloy tar da!
– Daloy saz da! – deyib hıqə batanları,
Xeyanətə qurban getdi tər bənövşə, bahar
Müşfiq.

Hələ də bu cinayətə zirvələrdən baxar Müşfiq.
Xeyanətə qurban getdi neçə igid,
Pensneli, zər əsalı, nur heykeli ulu Cavid.

Qurban getdi bağ bülluru Yusif Vəzir
Yalçın qaya – Əhməd Cavad
Qoç Koroğlu, Sanı oğlu Hacı Kərim
Ulduzları salxım kimi göydən dərən
Çobanzadə Bəkirimiz.
Gülləndi təpərimiz, kəsərimiz, hünərimiz.
Bu dərdləri önce sezib
tab etmədi Cəfərimiz.

Haray, dünya!
Hələ durur o qansızlar.
Qəhrəmana, mərd baxışa aman verməz imansızlar.

Qırğıımızı dişlerini zaman-zaman şaqqıldadan
Qan tökmeye, baş kəsməyə imkansızlar...
Elə bilmə o dəhşətli yanğın bitdi, batdı, getdi.
Hələ durur, davam edir 37.
O, yaşayır, qorxularда, hürkülərdə.
“– Bəlkə bir də qaytarıldı”...
“bəlkə”lərdə.

Vicdanları basıb yeyən ləkələrdə, kölgələrdə.

Nə qədər ki, bir milləti yetmiş yerə bölenlər var.
Nə qədər ki, rütbə üçün, şöhrət üçün ölenlər var.
Nə qədər ki, kabinetin, vəzifənin
gözlerinə təpənlər var,
Tiranların yambızını bir az altdan öpənlər var,
Nə qədər ki, istedadı addım-addım pusanlar var.
Xalq dərdini hayqırmağın əvəzinə
əqrəb kimi susanlar var.
Nə qədər ki, iş başında bunca kütbəs,
kəmsavad var.

Düz üç yüz min didərgindən heç nə yazmaz
metbuat var,

Nə qədər ki, başçı olur başsız canlar,
Bir miilletin mənliyini talam-talam talayanlar,
Nə qədər ki, mənə əxlaq dərsi verir
Fərərilər, boşqab dibi yalayanlar,
Nə qədər ki,
– Demokrati!
– Aşkarlama! – deyə-deyə boğaz yırtır

bu züçülər, zurnaçılar, şeypurçular,
Nə qədər ki, cəzasızdır
Xankəndimdə evlər yıxan, ürek yıxan yırtıcılar,
Davam edir 37 –
Daha kəskin, daha ciddi!

Nə qədər ki, xalq şairi xalqa yaddır,
Nə qədər ki, rütbəlilər mütləq dahi istedaddır,
Nə qədər ki, yallananlar harda aşdır, orda başdır,

Nə qədər ki, erkən duran, axşamacan kətmən vuran
anaların döşü südsüz, gözü yaşıdır,
davam edir 37 –
daha kəskin, daha ciddi.

Diqqət! Diqqət!
Qapamasın gözlərini haray-həşir, çığır-bağır.
Qəzetləri lal eləmək xalqı lal etməkdən ağır...
Ruhun hələ ölməmişə hayqır-bağır:

Nə qədər ki, sıxıb məni limon kimi sümürən var.
Sümüyümü gəmirən var,
Nə qədər ki, Bakımıza püsgündülür ölüm tozu,
Təyyarələr zəhərləyir o kolxozu, bu sovxozu,
Nə qədər ki, çocuq qanı pestisidle mayalanır,
Aşımıza qatrıq alçaq yüz fitnəni min yalani,
Nə qədər ki, Ovçarenko dəstəkləyir Balayani,
Milli gədə Boroviki, Ağanbekyan min ilanı,
Nə qədər ki, canımızda qan sorucu min gənə var,
Mənim isti sözlərimə soyuq baxan biganə var
O xəyanət sanma bitdi,

Davam edir 37.
O cinayət davam edir
Mənim şerim, mənim qanım cinayətlə dava edir.
Bir halda ki, davam edir 37
Qorx ki, bir gün Vtən deyə:
Xəlil balam qurban getdi

Bakı, 28 may, 1989

ZİNDANDA SƏADƏT

Barmaqlıqdan buz sallanır salxım-salxım, lülə-lülə.
Ağ damlalar, saf damlalar şölə verir güle-gülə

Könüllərdən, kirpiklərdən qəm tozunu silə-silə
Görün nasıl şəfəqlənir bu silsile gilə-gilə.

Aman Tanrı, ağ gilələr ulduz-ulduz, ülkər-ülkər,
Var-dövlətim, şeiriyyətim, səadətim deyil məcər?!

Qarla, buzla, al günəşlə dayanmışam yan-yanaşı.
Hansı qüvvə ala bilər, deyin məndən bu daş-qası?

Kamerada gəzirəm, kameramız kiçik, dar.
Yumruq boyda qəlbimdə kainatlar, dünyalar.

Qoy partlaşın, çatlaşın açığından düşmənim.
İstanbul ləhcəsində yazılır şerim mənim.

Dilim ürəyimcədir,
Gül-gül, qonçə-qonçədir.
Türk ahəngi, Türk dili
Müqəddəsdir, incədir.

Türkəmizin hökmüylə barmaqlıqlar sökülr,
Yerdən, göydən üstümə yaz şəfəqi tökülür.

Aman Tanrı, düşmənlər nasıl qorxur Türkədən!
Məgər Türkəm seçilir pardaxlanan qonçədən.

Hayandasə qırılır saxtakar bir filoloq.
Misram onun bağırna düz tuşlanan oxdur, ox.

Şerimdə "es" kəlməsi, eşsiz bir qəhrəmanam.
Şerimdə "Vatan" sözü... Vatandır benim Anam.

İstanbulum, Dərbəndim, Bakım, Daşkəndim mənim,
Arım, balım, pətəyim, ey duzum, qəndim mənim!

Mən sizin sayənizdə dağdırıram zindanı.
Yerə, göye nur saçır şerimin qızıl danı.

Benim yirmi barmağım qat-qat güclüdür ondan,
Vecsiz alımcıkların murdar qafa tasından.

Kremli boşqabının xıltını yalayanlar
Türkəmin qüdrətini nerədən, nasıl anlar?

Qanlı ölüm divarı hanı dövrəmdə, hanı?
Şığıyrı tərlən könül, uçur dağlar tərlənli.

Günəş mənəm, səma mən, ağ buludlar da özüm.
Barmaqlığa düzülür lalələr düzüm-düzüm.

Xəbəri yox heç kəsin: nə dəmir çarpayım var,
Nə qapı deşiyindən baxan yaraqlı qullar.

Nə mis qabda cireylə verilən dadsız yemek,
Nə quruyub daşlaşan əl boyda yavan çörək.

Nə süfrəsiz stolum, nə bir quş yemi nahar,
Nə kibrit qutusunda nəm çəkən yaş duzum var.

Göy də mənəm, sürətlə gedən Yer kürəsi də,
Sərhədləri yandıran tonqalların səsi də.

Sıçrayan çıraqılların
Arazdakı əksi də.

Dörd divar içində yox, yarı canım ordadır –
Tikanlı məftilləri damla-damla əridən
Atəşdə, odlardadır!

Ləngərlənən Bakımda aşib-daşan qüdrətəm,
Üç rəngli bayraqında yaşayış ləyaqətəm.

Səttarxan zavodunun mənəm qeyzi, qəzəbi.
Yaşar Türkazər kimi çılgın, məğrur, əsəbi.

Mənəm Azərbaycanın üsyan oduyla dolu
Üzü də, astarı da.

Mərd Naxçıvan,
Sərhəddi məhv edən Astara da.

Səslənir dəmir qapım: – Təam buyurun təam.
Əfv ediniz, gözəl qız, toxam bu gün, mən toxam.

Moskva, Lefortovo zindani,
6 fevral, 1990

YOX MƏN QAÇA BİLMƏZDİM

Ürəyime dammişdi: lapdan tuta bilərlər
Zəng elədi Bərdədən qardaşım Məstən Günər:

– Həbs eləyə bilərlər: Saqqalını qırxbıq qaç,
Canilərdən uzaqlaş!

Baş-gözünü sarıyb göl Bərdəyə birtəhər.
Ya Mikayıll, ya Zeynal, desən dərhal getirər.

Arabanın küncündə qisıl, ya da yixıl, yat.
Qaçmaq da bir ehtiyat!

Zeynal gələrkən dedim: – Haydi, şəfa evinə!
Ağır yaralılara gedək, baş çəkək yenə.

Bəzi bəklər Cahangir, o ağ xalatlı Loğman.
Bəlkə bazardan keçək, bəli, mütləq bazardan.

Bir az alma, portağal, mer-meyvə almaq gərək.
Ölən-ölüb... qalanın qeydinə qalmaq gərək.

Arabamız bərk gedir, ildirimmi dörd təkər?
Təkərlər qar üstünə alov tökər, od tökər.

Təkərlər buz layını qopardır qəlpə-qəlpə.
İmdada yetə bilsək, şəh cılənər od qəlbə.

– Arxa pəncərəni sil.
Seyr et, agah ol, Xəlil:

Adico duman deyil, ölüm dumanıdır bu.
Hansi cinayətkarin, kimin planıdır bu?

Kirpiklərinə qədər Bakı bələnib qana,
Yol, xiyaban, bağ-bağat, səki bələnib qana.

Həkim, cərrah kürsüsü, Maştağa, Hövsan yolu,
Sanitar maşınları, bir xərəyin dörd qolu.

Meyidxana, bağ yolu, qələm bələnib qana.
Zəng eləyir Nyu-York, aləm bələnib qana.

Zəng eləyir Tokio, efir bələnir qana.
Çıxbıq “Səhər” qəzeti, səhər bələnir qana.

Bakı – Yer kürəsinin isti qan fəvvarəsi,
Min-min şəhid üstündə bir qızılqıl dəstəsi.

Yüz yerdən silkələnir Lefortovo zindanı,
Divarlara çırplır Odlar yurdunun qanı:

Araziyam adanın,
Quluyam şahzadanın.
Kəsəydim qabağını
Sizə gelən qadanın.

Qara geyimli Sevinc həsrət qalib sevincə,
Ağzından alov saçır qara donlu Xədicə:

Şalıq qara boyandı,
Ucu yerə dayandı.
Çəkdiyim ah-nalədən
Ay da, ulduz da yandı.

Məktəbli qızçıqazlar məktəbdə qəm sərgisi...
Gəlir qulaqlarına ağlar mələklər səsi:

Bostanda tağım ağlar,
Basma, yarpağım ağlar.
Sağam, özüm ağlaram,
Ölsəm, torpağım ağlar.

Düyülmüş yumruqlardan ildirimlər saçılır,
Yetimlərin üzündə qəm dəftəri açılır:

Gel, gedək Daşbulagá,
Suyu sərəxos bulağá.
Mən yaralı, sən dərdli
Tökək qan-yaş bulağá.

Üşyan edən məktəblər məger birmi, ikimi?
Hər imarət ucalmış bir dərd heykəli kimi:

Ağacda xəzəl ağlar,
Dibində gözəl ağlar.
Böylə oğlu ölenlər
Sərgordan gəzər, ağlar.

Qərənfillər yanında mat-məettəl durmuşam,
Şəhidlər şəkli üstə çirtim-çirtim yanır şam.

Əziziyyəm, ay qardaş,
Qaşın ucu yay qardaş.
Ölsə, bacılar ölsün,
Heç deməsin: “Vay, qardaş!”

Xədicənin üşəni yumruqlayır səmani.
Necə yiğim ovcumə gözlərindən damanı?

Kərbəlada gül ağlar,
Gül ağlar, bülbülb ağlar.
Böylə övlad itirən
Tökər başa kül, ağlar.

Mən ordayam, mən orda, o incimin yanında,
Sevinci qaçaq olmuş Sevincimin yanında.

Taxtin qurmağa gəldim.
Halim sormağə gəldim.
Yaraların haranda?
Məlhəm olmağa gəldim.

Xədicəmin səsinə salon qalxır ayağa,
Bəbəklərdəki qan-yaş dönür yanar çıraqa.

Aşıq yaralı ollam,
Bəxti qaralı ollam.
Sağ yanında yer elə,
Mən də oralı ollam.

Qərənfillər qırmızı, yanında bir el qızı.
Ağ üzü xatırladır alov tutan kağızı:

Qarşı yatan şış dağları
Səndən sonra mən neylərəm?
Yaylayarsam, qəbrim olsun.
Soyuq-soyuq bulaqları
Səndən sonra mən neylərəm?
İçərsəm, zəhərim olsun!

Tövlə-tövlə köhlənləri
Səndən sonra mən neylərəm?
MİNƏRSƏM, tabutum olsun!
Sonuncu sükutum olsun!

Göz qoyuram Zeynala... qonur gözlər yuxusuz
Sifətini tük basıb... yollardadır ac-susuz.

Sərnişinmi daşıyır, didərginmi daşıyır?
Atib qaça bilməzdim bağıri yanıq şəhəri.

Atib qaça bilməzdim gözü yaşılı elləri,
Şəhidlər məzarında sərgilenən gulləri.

Mən orda bel götürüb məzar qazaydım gərək,
Şəhid sadalağını özüm yazaydım gərək.

Narin çisək altında pozularkən sətirlər,
Mən özüm olmaliydim süpər, canlı bir süpər.

Çekmələr gil içində, əynim, üstüm ləkəlei.
Bir-birinə ötürür məzar qazanlar beli.

Böylə məqamda qaćmaq həbsdən təhlükəli,
Ölümdən təhlükəli!

Yox, mən qaça bilməzdim... vurulmuşdum Bakıya.
Baş daşında ulduzu çevrələyən pak Aya.

Qarışmışdım Bakının matəm səliqəsinə,
Ton-ton, al qərənfilin sərgisinə, dəsinə.

Buglanan samovarın dizildəyan səsine
Kömürünə, hisinə.
Gözlərimin yaşına,
Qarışan tüstüsünə.

Soyuq əllərimdəki
Stəkan istisinə.

Vurulmuşdum Bakının xeyrat səxavətinə,
Halva-yuxa paylayan elimin adətinə.

Pulsuz Quran oxuyan
Molla dəyanətinə.

Tabaq-tabaq paxlava, şəkərbura, nabat, qənd,
Xonçaların bəzəyi bənd etmişdi məni, bənd.

Atib gedə bilməzdim ağlayan gözəlləri,
Ayağımın altında sovrulan xəzəlləri.

Min-min zəri, gövhəri,
Gəlib isti qoynuma sığınmış yetimləri.

Atib gedə bilməzdim gözü yaşılı dulları,
Zindanlara basılmış qəhrəman oğulları.

Şəva evi... Yan-yana beş yüz ağır yaralı.
Təbiətdən xəbərsiz, cəmiyyətdən aralı...
500 ağır yaralı,
Hansına keşik çəkib, hansını oxşamalı?
Qolları yanmışların hansı səndən cam aldı?

Şadlandırı bilərsən
Hansı solğun camalı?

Hansı cəhənnəm başa sərin yaylıq qoymalı?
Hansı gipsi açmalı, hansı dərdi duymalı?

Şəfa evi, həyatla ölümün astanası...
Müsibətin, həsrətin, min qəmin astanası...
Eləsi var, cahanda yox atası, anası...
Balasıdır gözünün bircə ağı-qarası.

Bala da yaddan çıxır, qanad gərəndə ölüm.
Yox, mən qaça bilməzdim, qaça bilməzdim, gülüm.

Mən sonadək Bakımın hayanı olmaliydim,
Hayan ola bilməsəm, qurbanı olmaliydim.

Yoxdur üçüncü bir yol... bir həyat var, bir ölüm.
Yox, mən qaça bilməzdim... qaça bilməzdim, gülüm.

Moskva, Lefortovo zindanı,
8 fevral, 1990

Azıb qaça tətəlioğlu...
Səhədər mezzitellər...
Məni orda bel götürüb mənzərəsi və...
Şəhədər adətən...
Nərən qıskınlıq...
Mən...
A...
B...
C...
D...
E...
F...
G...
H...
I...
J...
K...
L...
M...
N...
O...
P...
Q...
R...
S...
T...
U...
V...
W...
X...
Y...
Z...

TƏBRİK, NELSON MANDELA

Şərəfsiz bir qəzetdə şərəfli bir şəkil var:
Gözlərimə göz dikib əzəmətli üşyankar.

Əziz NELSON MANDELA – səngərdaşım, qardaşım.
Əli əlimə çatmaz arkadaşım, sirdaşım.

Sifət – aydın bir gecə, ciyinlər – bir sal qaya,
Qalın, qara dodaqlar – atəş püşkürən yuva.

Dəmirləşən yumruqlar ilk dəfədir açılır,
Ömür bahar günəşi buruq-buruq saçını.

İndicə qanadlanar
Bəlkə dağlar laçını.

Salam! Nelson Mandela! Gözün aydın, Günaydın!
Yurdun kişi övladı yurda bir də qayıdır.

Bu gün “Viktor Ferster” barmaqlığı söküür.
Coşğun təbrik gülləri dağ başına töküür.

Sökülür darvazalar, dağılır dəmir qapı.
Afrika gözlərindən sevinc, səadət qapır.

Dörd yanını bürümüş plakatlar, şüarlar.
Qaraların əlində cahan boyda laləzar.

Təpələrdən yel kimi, dərələrdən sel kimi
Axıb gələn səadət Azadlığın səsimi?
Yoxsa bahar nəsimi?

- Urra!
- Yaşasın Nelson!
- Mandelaya min alqış!
- Qadını Vinni gəlir.
- Həsrət həsrəti tapmış!

70 YAŞLI SEVGİLİ ADAXLILARA ALQIŞ!

Keyptaun meydani! O mərdi bir də tanı.
Böylə marş eşidibmi, böylə cəlal görübmü?
De, Azadlıq meydani!

Nizami addımların ezməti, qüdrəti
Bəlkə ərzi titrədir. Yer asfalt, addım metin.

Sağlam dişlər ağappaq, qara saçlar qapqara.
Qaralıq işiq salır tutqun asimanlara.

İldirimlərmi yatır qılıncların qınında?
Gur şəlalə hayqırır cəsurların qanında.

Mandela qəbul edir marş təntənəsini,
Qəzətlər göydə qapır hər adı cümləsini.

Fotoqraflar tələsir, düşüb əldən, ayaqdan.
Min-min göz işiq alır Nelson adlı mayakdan.

30 il gəldi-keçdi, zindanlarda otuz il.
İki cavanın ömrü... otuz... zarafat deyil.

Dəmir-beton divarlar bükə bilmədi onu,
Qartal qanadlarını, susdurulmaz ruhumu.

Otuz il davam edən sorğu-sual, istintaq.
İstintaqlar önündə dağ dayandı, qara dağ.

Otuz ildə otuz yol rəngləndi dəmir qapı.
Üç yüz qələm tükəndi, üç yüz mürəkkəbqabı.

Otuz ildə... otuz cild cinayət sənədləri
Bu gün hamısı bir qoz... gərək deyil heç biri.

Otuz ildə nə qədər zindanbanlar dəyişdi.
Prokurorlar – savçılar, kor vicdanlar dəyişdi.

Dəyişdi gör nə qədər müstəntiqlər, vəkillər.
Dəyişmədi bircə ər, sərvər, rəhbər, hünərvər.

İradəsi mətinmiş zalimlərin əmrindən...
Zəlzələdə dağılmaz mədənələr dəmirindən!

Güllələnmə kəsildi... amma çəkindilər ki,
Bu qan çaxa zülmetdə min-min ıldırıım təki.

Güllə əvəz olundu ömürlük zindan ilə,
Yox... sarsıldı zindanı o susmayan zəlzələ.

Qocalmadı Mandela, məhbəslərdə boy atdı.

Oyatdı milyonları əqidəsi, nəfəsi.
Parçaladı qara şir, parçaladı qəfəsi.

Məntiqi kal başlara ağır gürz təki endi.
Afrika dalğalandı, Avropa silkələndi.

Fexri üzv seçildi neçə Akademiyə,
Boğmaq istədikləri səs qalxdı yerdən-göyə

Qucaqlaşaq, qardaşım, çək, sağ əlin başına!
Nelson Mandela bu gün azad çıxdı qarşımı!

Moskva, Lefortovo zindanı,
13 fevral, 1990

SALAM, BORIS PASTERNAK

Bu gün bütün qəzətlər şəklini vermiş sənin,
Gözlərin – mavi xəzər, ciyinlərin – dağ təkin.

Qırışlarla şumlanan alnında qüdrət, təmkin.
Cəsur baxışlarında nə təəssüf, nə bir kin.

Bəs nə üçün qəmginsən, uca boylu sənətkar?
Qartallara yaraşır bu ləyaqət, bu vüqar.

İttifaqlar evində bu axşam təntənə var,
Dörd tərəf qar dənizi. Salon gülzar, laləzar.

Əziz qonaqlar gəlib, ürəyində həyəcan,
Uzaq Almaniyadan, yaxın İtaliyadan.

Qonaqların, dostların şəkli düşüb mərmərə.
Sənin misralarındır nur verən qəndillərə.

Qədəmlər necə asta... səhnə – canlı gülüstən.
Sən bir dastan olmusan, dildə-agızda dastan.

Buz qütbünü əridir çıraqların şöləsi,
Üzü nürlü peyğəmbər sənətkarın şöləsi!

Bir könüldən nur alır bəlkə də altı qitə.
İldirimlər heyrandır qələmdəki qüdrətə.

Çələng gəlir səhnəyə... Kim götürir, kimdir o?
Bela Əhmədulina, Yevgeni Yevtuşenko.

Robert Rojdestvenski, Andrey Voznesenski...
Hamisinin gözündə əziz şairin əksi.

Sənətin dövrəsində nə qədər şair, alim.
Cəfasını çəkən kim, səfasını görən kim...

Bircə mən yoxam orda... Mən barmaqlıq dalında,
Sən ən böyük cah-cələl, tətentənlər zalında.

Bəs nə üçün qəmginsən, uca boylu sənətkar?
Alovlu bir varlığın dörd tərəfi şaxta, qar.

Xatirələr könlümü kameradan qoparır,
Otuz bir il əvvəlki soyuqluğa aparır.

Dobrolyubov küçəsi, on birinci binada
Doğma yataqxanada, kiçik mənzilimdəyəm.

Qapı döyüür möhkəm.
Açıram. Komsomollar təpilirlər içəri.
Kin püskürür gözləri.
– Pasternak əleyhinə imza toplayırıq biz!

O çıxsın gərək əlan
Yazarlar birliyindən. Ədəbiyyat fondundan!

– Bədbəxt yolunu azib,
“Doktor Jivaqo” adlı səfəh bir roman yazıb.

– Oxumusanmı özün?
– Oxusam, ağlar gözüm.
– Oxusan, güler gözün.
– Budur siyahı... qol çək!

– Rədd ol, xalası göyçək!
Bal şanının üstünə qonan zavallı milçək!

Ağarmış pəncərəyə qar çırplı çəpəki.
Ağ imarət dayanıb öz yerində dağ təki.

– Budur siyahı... qol çək!
Aldım, baxdim... imzalar...
Əqrəb zəhəri kimi gör nə qədər imza var.

Sən dağsan... imzaları quyu dibində gördüm.
Hamısının üzünə xəyalimdə tübürdüm.

Şərəfsiz siyahını nə cirdim, nə tulladım.
Nə qapdım qrafını, başlarına zolladım.

Yalnız bir cümle dedim: – Rədd olun, dələduzlar.
Qələmdən də ucuzlar, kağızdan da ucuzlar.

Mənim pak otağımdan cəld bayırə basın siz,
Hətta tüpürçeyimə siz layiq deyilsiniz.

İllər sovuşdu... Bu gün car çəkir Yevtuşenko:
– Bu bayramı qeyd edir bəşəriyyət, Yunesko.

Davam edir təntənə öz əvvəlki halında.
Qar yağır, mən uzaqda... Mən barmaqlıq dalında.

Moskva, Lefortovo zindanı,
18 fevral, 1990

MƏNİM HƏBS XƏBƏRİM

Bəd xəbəri görəsən kim getirdi bizə, kim?
Dostum, yoxsa düşmənim?

Bəd xəbəri verəndə dodaqları əsdimi?
Kəsdimi vücudunu bəd xəbərin qılıncı?

İldirimmi bəd xəbər?
Bir qara vurğun kimi vurdı Firəngizimi,
Bəlkə silmək istədi bu dünyadan izimi.

Yaman xəbər az qala məzar daşı, baş daşı.
Kirpikləri yandıran dalğa-dalğa göz yaşı.

Ayaqları qurudu, sustaldımı qolları?
Kəsildi dörd tərəfdən, yumruldumu yolları?

Söykənibən divara tab etdimi birtəhər?
Yoxsa su gətirdilər, üz-gözünə səpdilər?!

Bilsəydi ki, yerimdə mən durmuşam dağ kimi,
Məgər titrəyerdimi ürəyi yarpaq kibi?

Yaman xəbər Salyana çatdı hansı məqamda,
Bəlkə odun yarındı Tofiq əlində balta?!

Bir cüt qılıncı döndü bəlkə qolu, biləyi
Odunu doğramaqla soyudumu ürəyi?

Qaldırdı baltaşını... kəsərə bax, kəsərə!
O balta ŞÖLƏ SALDI KOR QARANLIQ BİR QƏSRƏ

Bəd xəbəri alanda Fərhad şeir yazırdı,
Yoxsa çuxur qazırda, fidan basdırmaq üçün.

Tüstületdi beynini bəd xəbərin şər gücü.
Urbana bilsəydi ki, dəmir yumruqlarında

Həbs etmişəm bu dərdi,
Qarlı qışda oyanıb bəlkə çiçəkləyərdi.

Bəd xəbəri alanda qardaşımız Məhəmməd
Bəlkə divar hörurdü, əlində şaqul, səmənd.

Bilsəydi ki, divardan, qayadan da möhkəməm,
Solan kirpikləri heç məger çəkərdimi nəm?

Bəd xəbərdən Arifə göz yanında boğuldu,
Güldəndəki qərənfil solmamış özü soldu.

26 yanvarı Rüstəm saydı uğursuz,
Baş-başa aqlaşdırı Böyükxanımla Ulduz.

Üşyan bayraqı oldu Zeynalı Kənənlə xanım,
– Qalx! – söylədi qəzəbə!.. Qalxdı Azərbaycanım.

Yazarlar Birliyinə gəldi İsmayıllı Şıxlı,
Hümmət Süleymanlı sərt, qaşqabaqlı, acıqlı.

Cüt qardaş Müdafiə Komitəsi yaratdı,
Ulutürkün uğrunda hərəsi bir Maratdı.

Qəzetə şölə saldı Qabil səmimiyyəti,
Cəsarəti, qeyrəti ildirimdan da iti!

Hidayətin əlleri uzandı Aya, Günə –
Şerimi şahid çəkdi Xəlil böyüklüyünə.

Babək Hüseyn oğlunu tutdu Kəngərli Qulu:
– Dərc et bu məqaləni! – dedi başıalovlu.

Zeynal Vəfa göstərdi dosta sədaqətini,
Bir dağ qalası bildi Rzayla ülfətini.

Şir ürkəli Sərvinaz kişi qətiyyətiyle
Neçə yüz şagirdini harayladı tətilə.

Səttarxan zavodunda əl saxladı fəhlələr,
– Yurd azad ola bilməz, yurddas dustaqsə əgər.

Beləcə hökm etdilər,
Əllərdə plakatlar ön cərgədə getdilər.

Bakıda yüz milyardlıq meydan coşdu, çağladı.
Xaç dəmirlər atıldı, polis yolu bağladı.

Əngəlləri, sədləri dərhal basıb keçdilər.
Şair cəsurluğuna baş əyib and içdilər.

Üç rəngli bayraqımın göyü, mavisi, ali
Ləngərləndi, hüsnündə qəzəb, qeyrət cələli

Xəbər Münxənə çatdı, ustad Mirzə Xəzərə,
Xəzər büründü zərə, səda saldı efirə.

Mikayılım qaldırıdı Türkiyəniayağa,
Dünya gəmiyə döndü, Xəlil Rza mayaşa.

Oruc qızı Dilara yeridi ilk cərgədə
Əlindəki şəkildə Ulutürküm – sərkərdə!

Mənim həbs xəbərim min-min yumruğa döndü,
Xalqa biganelərin peysərində göründü!

Rəhbər Bəşiroğlunun hayqırı qasırğa,
Məhəmmədin gur səsi yayıldı dalğa-dalğa.

– Sənətkara AZADLIQ!
Azadlıq Ulutürkə!
Dağıtdılar... Sərhədlər yüz yerdən tikə-tikə.

İçi boş, üzü qara min-min sərhəd ağacı
Yandırıldı. Tonqallar gecənin qızıl tacı.

Silkədilər hardasa əli qanlı sarayı,
Pashlı darvazaların əridi dəmir layı.

Düşmənlər bilmədi ki, zaman başqa zamañdır,
Məkan eyni məkandır.

Xalqın AZADLIĞına şair həbsi təkandır.

Moskvā, Léfortovo zindanı,
23 fevral, 1990

QANLI CƏLLADA

Və Bakıda 20 yanvar
1990 qatillərinə

Radiodan eşitdim sənin tanış səsini,
Radiodan eşitdim iyrənc, bayquş səsini.

Radiodan eşitdim... telegüzgü dağılmış,
Dağıtdın ki, kəsəsən haqqın haqq nəfəsini:

Telegüzgü, antena, redaksiya dağılmış,
Dağıtdın ki, boğasan Vətənimin səsini.

Nərildəyir tankların Bakı gecələrində,
Daş asfaltın üstündə, buğlanan, buz bağlayan

Qırmızı qan gölüsən
Bakı küçələrində.

Radiodan eşitdim... Telegüzgü dağılmış:
Dağıtdın ki, boğasan yüz-yüz oğulu, qızı.

Diz çökdürə biləsen
Azərbaycanımızı!

İstiqarın üstündə meyidlərimi səyriyən
Meyidlərimi səyriyən, sənə min lənət deyən?!

Cinayət izlərini
Qasırğamı süpürən?

Qanlı yumruqlarını qan içində qaldırıb
Kimdi sənin bulaşıq, dar gözünə tüpürən?

Müqəddəs bir ölkəni dağıtdın dağım-dağım.
Al qanına bələndi çölüm, çəmənim, dağım.

200

Bakı küçələrini şirim-şirim şumlayan
Ey isti tank tırtılı, ey pulemyot lüləsi!

Gözlərimə tuşlanan
Ey qəsbkar gülləsi!

Daş üzündə qalıbsa bari bir gilə abır,
Utan yola tökülmüş şagird dəftərlərindən

Onlar qalxıb yerindən
Addımlayır bu gecə.

Qanına bələdiyin neçə-neçə gülqönçə
Düyüb yumruqlarını addımlayır bu gecə.

Bəlkə son şerimdi bu,
Xəzər kimi açmışam dağ köksümü sahile.

Sağam hələ... Gullələ!
Sənin ki, donuz burnu Əfqanlıarda əzilmiş
neçə yüz nökərin var.

Əlləri dəyənəkli, avtomatlı, tūfəngli
Min-min kəlpeysərin var.

Şalvarının zolağı qan – qırmızı, tox harın
Gürzə generalların, ilan əfsərlərin var.

Üfunətli dərinə keşik çəkənlərin var,
Ayıq-sayıq başları dərhal əkənləin var.

– Demokrat! Aşkarlıq! – deyib bağırın barbar,
Ağzı qanlı qəsbkar! Dişi qanlı fitnəkar!

Barı daş sıfətindən götür zülmət maskanı,
Vicdanın danışdırın, səndə vicdan bəs hanı?

201

Bütün tacın, taxtinla,
Zati qırıq zatinla

“Ağ ev”də sənə həmrəy minsifət senatinla
Fikirləş, dəyərmisən

Ağzı qara qapanmış gəncin bircə telinə?
Kimə atəş açırsan? Kimə? Boylu geline!

Dəyərmisən o qızın
Al qanını qarla bir qamarlayan əlinə?

Çamuruna buladın yurdumun süd qarını.
Metteranla, Tetçerlə gizli piçiltiştir

Verdimi öz barını?
Tulla cindirlarını, səni apaşkar görüm.

Zəncirdə saxladığın Vəziryanə tüpürüm.
Zəncirsiz bəslədiyin Arutunyanə tüpürüm.

Xalqına qəddar yağı, alçaqların alçağı!
Daz başında qaralan kor xalına tüpürüm.

Nəsilbənəslinizi
Bu dünyadan süpürüm.

Əl-beş şüə deməkdir.
Səninki – ac hörməcək.

Acmışan, cəhənnəm ol,
Mənim yaxamdan əl çək!

Sinəm Araz dağlıdır,
Sinə dağından əl çək!

Gözlərim çıraq-çıraq,
Göz çıraqından əl çək.

Daş-torpağım – qan gölü,
Daş-torpağımdan əl çək!

Onlar
Onla
Viran qaldı bağlarım,
Viran bağımdan əl çək!

Nam
Nam
Təbrizimdən, Bakımdan,
Qarabağımdan əl çək!

Köpək
Köpək
Əl çək, ey qara köpək,
Əl çək, ey sarı köpək!

Radiodan eşitdim yava, murdar səsini,
Radiodan eşitdim... telegüzü dağılmış:

Dörd yanını canavar
Avtomathilar almış.

Redaksiya, antena, ekranlar pərən-pərən.
Diktor – ölüm sükütu, ağ vərəqlər – ağ kəfən.

Ey mənə kəfən biçən daz peyserli mürdəşir,
Öldürt, meydan sənindir.

Vəlisoy Nemanının nəyindən artıgam mən?
O qaraqaş, qaragöz, enlikürək, ucaboy

İgid Orduxanımın
Neyindən artıgam mən?

Sən əlimdən almışan məgər yalnız varımı?
Sən almışan əlimdən cəsur oğullarımı?

Sal qayalardan mətin
Büllur oğullarımı!

Əlisoy Bəxtiyarı,
İmran oğlu Rüzgarı!

Dan ulduzu qızımı,
Palçığa tullamışan al çiçəkli yazımı.

Rədd ol, burda dayanma, ayaqların yanacaq.
Nəsimi ölkəsini tapdalayan kor alçaq.

Rədd ol, burda dolanma,
Cındır canın yanacaq.

Müqəddəsdir bu atəş, görmədiyin od-oçaq.
Bütün qansomaları odlayacaq bu torpaq.

Radiodan ulama... bulaşıq vəz oxuma.
Müqəddəsdir göz yaşım... Göz yaşama toxunma!

Bak, 21 yanvar, 1990

Tulla cindirlərin, sən qəzəbənən qəzəbənən

Zəncirdən, sənən, qəzəbənən qəzəbənən
Dirət - qəzəbənən, sən qəzəbənən

Xəzərənən, qəzəbənən, sən qəzəbənən
Duz başında qəsələn kəsənənən

Nəşrənən, qəzəbənən, sən qəzəbənən
Be dənli qəzəbənən, qəzəbənən

Əl-bey şəhərənən, sən qəzəbənən
Şəhərənən, sən qəzəbənən

Az qəzəbənən, sən qəzəbənən
Şəhərənən, sən qəzəbənən

Şəhərənən, sən qəzəbənən
Səsən qəzəbənən, sən qəzəbənən

Gələrlən, qəzəbənən, sən qəzəbənən
Göz çəngindən, sən qəzəbənən

Təkrar edir min...
QOVACAGIZ!

Onlar boylu gəlinləri evdən zorla çıxardılar.
Onlar xəstə qocaların dağ başına daş atdır.

Atasının yanındaca soyundurub qızçıgazı,
Namusuna kirli, qaba əllərini uzatdır.

Köpək qaldı zəncirdəcə... macal yoxdur ağam, getsin,
Kuklacığı tapdalayıb qollarını qopartdır.

Kolxozlari, sovxozlari dağıtdilar dağım-dağım,
Cumub Goyçə mahalına qan gölleri yaratdır.

Gəmirdilər Vurğunumun qızıl, yaqt heykəlini
Ələsgerin başdaşını bir kənara fırlatdır.

Çamur atıb İrəvanın, Qursalının üz-gözünüə,
Altunkəndin, Zəngəzurun sinəsini qanatdır.

Biz onları qovacağız tüfənglə yox, tüpürçəklə,
Onlar bizi avtomatla güllələyən cəlladdılar.

Soxulduclar "Pravda"ya, "İzvestiya" qəzetinə,
Moskvada, Ağ evdəcə halvamıza duz qatdır.

Satqın, murdar, alçaq gəda onların öz tulasıdır,
Ula! – deyib kor katibi üstümüzə ulatdır.

Padişahın arvadının daş-qas düzüb yaxasına,
Paris, Roma civarında yollarını sulatdır.

Bu gün topla, tüfəng ilə, raket, bomba, zəhrmarla...
Bizə qarşı silahlanmış savadsızlar, savadlılar.

Təklədilər, sarsıldılar Şərqi İran qalasını,
Uçub gedən bir qatarı dayandırıb yubatdır.

Sataşurlar, sürtünürler Türkiyənin sınırina,
Tarix heç vaxt geri dönməz – anlamadıdan kasaddılar.

Nədən qorxur yarasalar? Minarenin işığından,
Minarədən aşağıdır bu təyyarə qanadlıları.

Mən – zamanın yürüşüyəm, mən kainat günəsiyəm!
Rədd ol, çəkil, ey yarasa, adı batmış ey adlıları!

Qanad mənəm, səbat mənəm, polad mənəm, heyat mənəm,
Silahsız da müzəffərdir Dürathılar, Qıratlılar!

Sizdən min qat şərəflidir soxulcanlar, kor ilanlar,
Ey mədəsi, bağırsağı fitnəlilər, fəsadlılar.

Düşmən bizi avtomatla, biz düşməni tüpürcekle
Qovacağız! İnsafsızlar insanlığa təzaddılar.

Kimdir cahanda kişi?
Ən gərkli mərd işi görməyi bacaranlar.

Yaxalayıb nakəsi xam bezi kimi cıranlar.
Biz ədalət ordusu, Azadlıq karvanımız.

Nifrətin daması yox, sahilsiz ümmanıyz.
İldirimli qasırğa, yüyənsiz bir tufanız,

Qadın, kişi... fərqi yox, vahidləşən bir canız.
Biz lağımdan keçiriz şığıyan qatar kimi,
Saçlılarız aləmə etirli rüzgar kimi,

Hansı pəhləvandır o, dizində qandal qırır?
Namik birdən hayqırır:

– Ölüm fitnekarlara!
Yeni bir sürət gəlir bu dəm uçan qatara.

Təkrar edir tekarlər:
– Ölüm qəsbkarlara!

Təkrar edir min ağız:

– Ölüm saxtakarlara!

Nübar xanım səslenir: – Alqış xilaskarlara
Gedir, çatır bu səda lap ürəyi karlara!

Alqış bayraqdalarla!
Öndə Vəkil Məhəmməd,

Nurani, ağ üzündə cəsarət və ləyaqət.
“Qeyrət” təşkilatına başçı yalnız o qeyrət
Karvanımız ciddi, sərt.

Göstərmə müqavimət, pərt olarsan, inan pərt.
Karvanımız ciddi, sərt.

Qrantıdən, qayadan, daşdan keçən bir qüvvət!

Kim bize əngel olsa darmadağın edərək,
Köksümüzdə ümmanlar ulduzlara yetəriz!

Gözlükli gözlərində kirpikləri dolaşıq,
Qansız dodaqlarında sünə, saxta qımışiq
Kostyumuş şıq, lopabığ
Donquldandı yarımcıq:
– Siz kimsiniz?

Mən yalnız Xalq cəbhəsi tanıram,
Qalanları danıram.

Arxadan öne keçdi sakit Mənsur Əlisoy:

– Qalx ayağa, cəbhə yox, Xalqın özüdür gələn!

Qoşulmasan bu gün sən xalqın iradəsinə,
Bu cür ayaq üstə yox, duracaqsan tərsinə!

Səhiyyə bakanlığı tərtəmiz olmalıdır,
Bu qızıl günəş kimi ləkəsiz olmalıdır!

Burda qalmamalıdır, nə əqrəb, nə siçovul,
Nə də sənin kimi quł.
Damarında qalıbsa bircə damla ər qanı,

Doğul, təzədən doğul.
Burda qalmamalıdır nə əqrəb, nə siçovul!

Biz Türkistan elləriyiz,
Qeyrət, qüdrət selləriyiz.

Daşnakları qovan bızık,
Dar gözləri ovan bızık.

Yetər, meydan suladılar,
Yurdumuzu taladılar.

Bakımızı əzizləyək,
Əqrəblərdən təmizləyək!

Şöлə versin bu ləl, mərcan,
Ermənisiz Azərbaycan!

Sizin nazirlilik – qanlı mağaradır, mağara.
Kor həkim divan tutur çəlimsiz cavanlara.

Madmazel bir axçının yubkasına qışılır.
Əlil, xəstə, tayqanad əsgərliyə basılr,

Şəfqətdən məhrum olan şəfqət bacıları var,
Varlığında ədavət, nifrət acıları var.

Doğulan oğlandırsa, gör haraya əl atır.
Əzir erkəkliyini, soyun, irsin cəlladı.

Burda qalmamalıdır ağ geyimli xəyanət,
O başsız başçıların cəmdəyinə min lənət!

Sözdə dövlət dilidir Azərbaycan tükəsi.
İşdə neçin görünmür onun qızıl külçəsi?

Yad dildə çəqqıldayı makinalar çakhaçak,
Doğmalığın havası haçaq gələr, bəs haçaq?

Nəfəslərə tepilir zəqqum sement tozları,
Neçin cilovlamırsan qudurğan quduzları,

Şovinistə qul, nökər milli dələduzları?!
Toz boydaca tuzları?!

General-leytenantın bir yefreytora dəyməz,
Zərsiz paqonlarından qopar kor ulduzları!

Tiyer Qriqoryan üçün daim xaral daşıyır,
qızıl, motal daşıyır.

“Milli orдум!” – söyləsəm, peysərini qaşıyır.
O ki, çoxdan gəbərmış. Söylə neçin yaşayır?

Diplomunu beş minə almış həkimçiye bax,
Kirpiyi – hörümçəkdir, daz kəlləsi balqabaq.

Fonendoskop əlində dar ağacı ilgəyi,
Haçan çıxaracaqsan yurddan bu köstəbəyi?

Fabrik, zavod, sex, mədən, başdan-başa qurum, his,
Radiasi tozunu yayır hansı şərəfsiz?

Hərbi donanmaya bax, büllur dənizə ləkə,
Yoxsa alternativi, neçindir bu mərəkə?

Kimi kimdən qoruyur ağızı qanlı əjdaha,
Bombalarla tor atır hər gün suya bir dahan.

Sonuncu şahmayını qana qərq edən alçaq,
Sən həkiməsen, açıq de, burda çoxmu qalacaq?

Bu diyar dördfəsilli bahar üçün doğulub,
Bəs nə üçün zəhrmar tüstülərdə boğulur?

Xəşəm, xartut, qızılıgül, badam, zeytun diyari,
Neçin xatırlatmasın bir gülşəni, gülzarı?

Mənsur Əlisoy öndə od püsgürən bir dağdı,
Nazirin gözlüyündən duman, yoxsa tər axdı?
Silib təzədən taxdı.

— Yoxdu vaxtımız, haydi! Möhlet veririz üç gün.
Günəşə dönməlidir sənin ləkəli güzgü.
Haydi getdik! Yürüsdəyiz!
Biz Azadlıq karvanıyz!
Yer altında, yer üstündə qeyret, nifrət vulkanıyz

Qarşımıza milis çıxır, polis çıxır, iblis çıxır.
Yumruqlanmış Nofəl Kərim zəherini bize sıxır.

Dağdırız tapançalı qarğı-a-quzğun səfərini,
Yollardaca düzəldiriz babaların səhvələrini.

Dəyənəklər bandasını darmadağın edən bizik,
Qaranlıqda işiq zoğu, ləngər vuran bir dənizik.

Hədələyir düşmən bizi hərbçular dəstəsile.
Karvan gedir cavaniyla, qocasıyla, xəstəsile.

Ağ saçlı mərd İsmayılim kamanından çıxan oxdur,
Qara bığlı pəhləvanım Tofiqimin misli yoxdur.

İslam ürək xəstəsidir, donluğunu kəsmiş rəis,
Nə qəm, zalim boğazında dəmir, polad yumruğuq biz!

Şüşələrdən, aynalardan ləkələri silə-silə,
Gedir mətin bir silsilə, düşür işiq, nur sahile.

Əgər göydən baxan olsa, görər tale nə yaradır:
Ulduzları qucaqlayan Bakı — qızıl ayparadır.

Bakı hələ nurlanacaq, Bakı hələ güllənəcək.
El Bakını bəzəyəcək qönçə-qönçə, çiçək-çiçək.

Çıraqbandır, gülüstandır Azərbaycan prospekti,
Daş gürzəni, baş gürzəni necə əzdik, necə getdi.

Onu belle, balta ilə külüng ilə yixdiq məgər?
Qulağını, daş burnunu, kim qopartdı? Polad əller.

Ağır gürzü endirəndə çinqı çıxdı dan yerindən:
Bəlkə isti qan sıçradı qızıl cilli mərmərindən.

Zülmətləşən heykəlləri, əngelləri yixan bizik,
Dar gözlərə beş barmağı, on barmağa soxan bizik.

Filarmoni höpümçəyi, aç gözünü, yaxşı tanı,
Rzaxanlı Naibəni, bizim dişi qəhrəmanı!
Qadın-kışı qəhrəmanı!

Elmiranın əlləridir sənin üçün qəbir qazan,
Gözlerinin içində dik baxsan, bəlkə sağalasan.

Karvan gedir... qızıl qatar hərdən durur piketlərde.
— Qovasıyıq! — səs yayılır dalğa-dalğa, pərdə-pərdə.
— Qovasıyıq!

Od püskürən Tərlan qızı Zemfiradır,
Axçılərə uyub gedən ərlər, — deyir — firfiradır.

Yad qızlara uyan ərlər məgər ermı? Madmazeldir,
Tüpürçəm gözlərinə, ağlaşa da gildir-gildir.

Baxar koru dərhal çalır özgə afət, o kəmfüpsət,
Yada əsir düşənlərin cəmdəyinə bir də lənət!

Gedir karvan... hər bir insan özü boyda dərd heykəli,
Xəstələrə yerdən, göydən qüvvət gəlir, cürət gəlir.

Rima dünən öskürdü... bu gün səsi ağ ildirim,
Cırır kirli pərdələri cirim-cirim, şirim-şirim.

Oktay dünən axsayırdı... bu gün seyr et bayraqdarı,
Ləngiyən Yer kürəsinə yürüş verir addımları.

Doğransaq da parça-parça, tike-tike, rize-rize.
Mübarizə! Mübarizə! Mübarizə! Mübarizə!

Mübarizə can gətirir pərakəndə dəstələrə,
Qüdrət verir şikətlərə, əllərə, xəstələrə.

Bakımızın qoynundaca doğulmaqdə yeni Bakı,
Kimdir doğan bu baharı? Ər nəfəsi! Ər idrəki.

Çal papaqlı Məlik dayı çaylar kimi aşib-daşır.
Qar saçları ağ çələngdir... yollardaca cavanlaşır.

Yollardaca keşf ediriz ən müqəddəs həqiqəti:
Yalnız məndlər, cəsurlardır təzələyən planeti.

Şüursuzun, yal yeyənin kəsəcəyiz nəfəsini,
Dağıtmalı darısqallıq, nəfəssizlik qəfəsini!

İlim-ilim biz itirək qəsbkarı, yadi gərək
Qoca köpək, bizi yalnız duz-çörəyin dadi gərək!

Bizə haram eylədiniz adı reyhan qoxusunu,
Vahiməylə dağıtdınız çocuqların yuxusunu,

Şəfiqənin bağazında xırıltısı, əngəli var,
Fəqət qadın əllərilə min alçağı boğazlayar.

45 yaşlı Elmiranın qarlı dağa bənzər başı.
Övladına qayıb düşmən, dağ selidir hayqırışı.

Doluşuruq mağaraya yellər kimi, sellər kimi.
Siz kimsiniz? Kor rəisin gözlərində oddur kini.

– Siz kimsiniz? Xalq Cəbhəsi? Heç bir cəbhə tanımiram.
Sultan qızı Kənül xanım... Hər ağ teli bir yanar şam.

Hayqırkı ki, Cəbhəsi yox, elə Xalqın özüyük biz.
Təpə-dırnaq yumruqlandı. Gözlərində bir cüt dəniz.

Bəli, xalqın özüyük biz. Əqrəbləri qovasıyıq.
Əger bizi qoşulmasan, dar gözünü ovasıyıq.

Gedir zəfər karvanımız, təpər, hünər karvanımız.
– Qovacağız! – Hayqırmada yüz-yüz boğaz, min-min ağız.

Dəyənəklər bandasını darmadağın edən bizik,
Fırtınası dağlar yışan bir dənizik... sahilsizik.

Düşmən bizi hədələyir hərbçular dəstəsilə,
Dəstə gedir cavaniyla, qocasiyla, xəstəsilə.

Dəstə gedir aynalardan ləkələri sile-sile.
Əynindəki ağ kəfəni nəyə bənzər? Bir ağ gülə.

Sağ-solumda addımlayan Ramiz, Elşən, Sərvinazdır.
Sərvinazın uğrunda mən oda girsəm, ölsəm, azdır.

Biz adice insan oğlu, nə arslanıq, nə də şirik.
Biz yollarda qocalırıq, biz yollarda gəncləşirik.

Dodaqları pörşələnən o diabet xəstəyə bax,
Dağ gövdəni nasıl çəkir bir cüt yorğun, üzgün ayaq?

Xəlil Rza! Yoxdur haqqın büdrəyəsən, ləngiyəsən,
Karvan gərək sarsılmasın, bu karvana sən iyəsən.

Görürsənmi, necə gedir səndən yaşlı Əli Cabbar,
Ağ saqqalı, ağ saçında qarlı dağlar şöləsi var.

Nərildəyən qatar bizik, nəfəs dərir piketlərdə.
– Qovasıyıq! – Səs yayılır dalğa-dalğa, pərdə-pərdə.

Qovasıyıq! Daş asfaltda ildirimlər çatlasa da,
Ağ qasırğa uğuldasa, sel qayalar partlasa da.

Ağciyərlər bağırsa da, qoşun, polis çağırsa da,
Bizə əsər qilmayacaq bu vay-şivən, boş səs-səda.

Qar layını yara-yara addımlayan Oqtaya bax,
Ayaqları su içində... özü atəş, özü mayak.

Qarasaqqal... balacaboy... fəqət gücü dəryalarca,
Yeldən yeyin, oddan təmiz, dağdan uca.

– Sergey oğlu Mixailə mənim az-çox hörmətim var.
Hani İslam özülçüsü? Neçin hədyan, saçma saçar?

Hani islam özülçüsü? İslam görün nə gündədir.
Hörümçəklər basıb künçü... məscid sanki sürgündədir.

Qapı bağlı... pəncərələr neçə yerdən taxtalanıb.
Əmmamələr üzüb seldə... burda namus axtalanıb.

Biz qorxmuruq alçaqların mərmisindən, gülləsindən
Minarələr qüvvətlidir Kremlin top lüləsindən.

Bakı 13 yanvar, 1990

AĞ ÇƏLƏNGLİ AZƏRBAYCAN

Bu bir qədim əfsanədir: əsir düşən bir cavani
Qara zindan, zülmətxana lapdan çekir öz kamına.
Əli qanlı, gözü qanlı, ağızı qanlı neçə canı
Məhkəmədə qərar verir, qol çekilir edamına.

– Son məqamda əhdin nədir? – soruşurlar o cavandə.
– Anam gəlsin, Anam! – deyir – görməliyəm mən anamı.
Ana gəlir, işıqlanır birdən-birə qara zindan,
Övladına bəxş eləyir süddən gələn bir inamı.

Deyir: – qəbul edəsidir şəxsən məni kral özü.
Çağırtdırıb özü oğlum, bəlkə müjdə verəsidir.
Aman-zaman tek balamsan, varım-yoxum, canım-gözüm,
Səni mənə bağışlasın, bu olacaq bircə sözüm.

Edam günü ağ geyinsəm, gəlib dursam ağ eyvanda,
Bil ki, sənə zaval yoxdu, ölüm yoxdu bu cahanda.
Boğazına sabunlanmış kəndir – ilgək salınsa da,
İnan, tilsim qırılacaq əvvəl-axır, lap son anda.

Qara geysəm, demək kral rədd eləmiş diləkçəmi,
Demək, qanlı fələk özü bəxtimizi qara yazmış.
Gəlib çatır edam günü zəherlenmiş qılinc kimi
Min-min yolcu qabağında bircə nəfər o “yolazmış”.

Göz yetirir: Ana durmuş ağ geyimdə, ağ eyvanda,
Başında ağ çələngi var, görkəmində bir əzəmet.
Anlayır ki, daha ona ölüm yoxdur bu cahanda,
Varlığına qüvvət axır, yerdən-göydən gələn qüvvət.

Gözlərinə görünmür heç neçə – neçə qansız fərraş,
Sabunlu ip, ilan təki omba durmuş dar ağacı.
Azad ruhu al günəşdə addımlayıb yavaş-yavaş,
Buluddamı məğrur başı, qızıl quşmu qızıl saçı?

Bu əfsanə, bu həqiqət görün harda düşdü yada?
 Moskvada, alatoran, kəmənəfəs bir kamerada.
 Həmən cavan mən özüməm, amma heyif anam yoxdur,
 Doğma xalqım, anam sənsən, atam sənsən bu dünyada.

Nə təsəlli istəyirəm, nə son ümid, ürək-direk.
 Özüm sənə təsəlliyməm, özüm sənin ürəyinəm.
 Ləyaqətim, mətanətim ağ başımda qızıl çələng,
 Nə dizimdə titrəyiş var, nə gözümüzə ələm, ya qəm.

Mən onsuz da əbədiyəm, cahangirlər gəldi-gedər.
 Bir gün edam meydanında başım getsə, verərsəm can,
 Sən yadların qarşısında heç bir zaman qara geymə,
 Ey Ağ donlu Anam mənim, ağ çələngi Azərbaycan!

Moskva, Lefortovo zindanı,
 12 may, 1990

AZƏRBAYCAN TÜRKCƏSİ

Dörd tərəfim qaranlıq, xəyalımda dan yeri.
 Nəfəsimlə yazıram bu dan ulduzlu şeri.

Tamam başqa zindandan gözlərimə dikilib.
 Nəsiminin gözləri, Müşfiqimin gözləri.

Yer də zülmətə dönsə, göy də zülmətə dönsə,
 Sənsən mənim ömrümün söndürülməz ülkəri

Ağ qanadlı gündüzü,
 Cil-çırabañ gecəsi,
 Azərbaycan türkcəsi!

Yalnız sənin uğrunda
 Atıldım yanar oda,

Məni anamdan əvvəl
 Sən doğmuşan dünyada.

İki erasanmı? Yox... bəlkə milyard ilimsən.
 Yarım bağışlar məni, əbədi sevgilimsən.

“Muğ” sözünə sığmayan Muğanımsan, Milimsin.
 Ayparalı çadırda Qərbi, Şərqi dolaşan,

Nəsirəddin fikrində ulduzlara yol açan,
 Köçər-köçməz elimsən.

Öz dirilik suyunu Koroğluya bəxş edən
 Qoşabulaq çeşməli, çənsiz Çənlibelimsən.

Sən ağızında dilim yox,
 Ürəyimdə dilimsən.

Dilimləyib bağımı, dilim-dilim mənimse.
 Ey dünyanın sərvəti, fəxr edirəm, mənimse!

Soruş uvertüramı haçan, harda dinlədim?
Bəlkə yer üstündə yox, ulduzlarda dinlədim.

Ulduzlarda səslənən laylamsan, bayatımsan.
Məni ərşə qaldıran bir cüt nur qanadımsan.

Ey batmış xəzinəmin diri qızıl külçəsi,
Azərbaycan Türkçəsi!

Sən büssür qayalardan damla-damla sözüllüb
Göygölümə dönmüsən.

Anamın halal südü, atamın öyüdüylə
Varlığıma sinmişən.

Ata bir, ana ayrı... qardaşlar nə bilsinlər
Sən bizim atamızsan.

Özün götür külüngü, çap qocaman dağları
Yerin altını qaz sən.

“Gilqamış” dastanını yaşıdan iz olmusan.
Azıx mağarasında azuqəmiz olmusan.

Min il zindanda qalsam, yenə ölüm yox mənə.
Güvənib yalnız sənə... yaşaram, hey yaşaram.

Ansam bircə hecəni,
Dönüb cavanlaşaram.

Dillər vahid bir ağac... gövdəsi sən, kökü sən.
Nə qədər budaqlara öz şəhdini vermişən.

Dağlarımın zirvəsi, bağlarımın qonçəsi,
Döyüsdə şaqqıldayan Misri qılincın səsi

Səslərin ən incəsi –
Azərbaycan Türkçəsi!

Məger zülmətdəyəmmi? Fanaram, yanar fanar.
Nə qaranlıq divarlar,
nə tikanlı hasarlar
nə gözü dar, beyni dar
niandertal ağalar,

Nə bar-bar bağırsa da
səsi batmış dargalar,

Nə baxar gözü korlar,
nə diri gorbagorlar

Sənin pak nəfəsini ala bilmədi məndən.
Günəşimsən, düşmüsən bu dünyaya sinəmdən.

Min il bundan sonra da yaşayacaq dünyada.
Füzulinin nəfəsi, Şəhriyarın nəfəsi –

Dağıt bu dar qəfəsi,
Dağıt zülmət məhbəsi,
Azərbaycan Türkçəsi!

Tekce babamsanmı? Yox... həm de oğlum, qızımsan.
Zindan pəncərəsindən bir az solğun görünən
baharımsan, yazımsan.

Bəşər filoloqları, cahan zooloqları
Dünya bioloqları, ərzin okoloqları
Səni öyrənməsələr kama yetməyəcəklər.

Ey bizə kainatın qüdsi, ulu töhfəsi
varım-yoxum, məbədim,
Günəş kimi əbədi
Azərbaycan Türkçəsi!

MİRZƏ XƏZƏR

Mirzə Xəzər! And olsun sökülen dan yerinə:
Dan yeri tək pakizə, saf şerimi yazıram.
Bu paklığın uğrunda ölməyə də hazırlam,
Qalmağa da hazırlam.

Görməmişəm üzünü... Təbrizim, Rzam qədər,
Qardaşım Rüstəm qədər doğmamsan, yaxınımsan.
Üreyimin başında
Məhəbbət axınımsan.

Sən qaldırdın səsini ən gərgin, çətin anda,
Şərin qanlı əlləri
Xalqımın boğazından
Bərk yapışb sıxanda!
Var gücünü toplayıb
Az qala Qoşqarımı, Kəpəzimi yıxanda!

Sən ucaltdın səsini necə də müdhiş anda,
Avtomatlı horilla, neandertal sürüsü
Mənim teleğüzgümü,
Yüz yerdən partladanda.
Bakı qar çovğununda... qar üstə göllənən qan.
Gecələr patrol gəzir, əlində dolu naqan.
Plaşının altında batareya işığı.
Görür yerdən qaldırımr yaralı bir uşağı

Sən ucaltdın səsini ah, necə müdhiş anda,
Yarımsatqın qəzetlər əqrəb kimi susanda.
Litva bəxtiyar imiş... qanı sel-sel axsa da,
Avropanı silkədi bağlarından qopan səda.

Fəryad qılan Xalqımın cinqürü da çıxmadi,
Yerbəyerdən uzanan
Hansı qanlı caynaqlar
Hulqumunu sıxmadi?

omba durdu "Pravda" mağaranın dibində,
Azərbaycana qarşı tapancası cibində!
Dilinin altında öd,
Milli sülhə çağırın dadsız, duzsuz bir öyd!

"Moskovski novosti", "İzvestiya" xəyanət.
Yerli "Kommunist" qəzeti yarı mərd, yarı namərd.
"Litqazeta" kəmfürsət... İqor Belyayaev ilan –
Hər dəfə hayqıranda zəhər saçdı ağızından.
Xəlil Rza zindanda... Seyid Tahir Abbas da
Qandallanıbdır... susur, dağ vulkanı olsa da.
Etibarın qolları paslı zəncir daşıyır,
Ramiz Duyğun köksündə zəlzələlər yaşayır.

Məhəmməd Tantekini gəmirir yüz canavar,
Görürler ölməyib, yox... hərə yarı canı var.
Qafarlı Elmiranın qərarını saymadan,
Boğazlamış Bakını "Kalaşnikov"lu nadan.

Məktəbli Larisanın çantası qan içində,
Hökəm eyleyir Moskva: – Yaşa bu lal biçimdə!
Mirzə Xəzər! Səs saldın sən bu sükut anında,
Ağ bir ildirim oldun bəlkə qətrandan qara
Cahan asimanında,
Bir şəfa məlhəmiyi dı qaldırıdığın səs-səda.

– Bu dünyada otun, suyun, torpağın da yaddaşı var,
Sındırılmış bir budağın, söndürülümuş ocağın da
yaddaşı var.

Sən o günlər cahanda bəlkə yegane səsim,
Ey mənim təbərrikim, tutiyam, müqəddəsim!
Hayqır, qorxur səsindən qul ürəkli ağalar,
Səsin eşidilməsə, haqq-ədalət bogular.

Səndən necə çəkinir bu çaqqallar sürüsü,
Ayaq tozuna dəyməz generallar sürüsü.
Qan dənizi yaratmış admirallar sürüsü,
Muzdlu nökərləri qoy gəlsin, çəkməni öpsün.

Köpsün qoy acığından mağara sakinləri,
İçlərində qırılışın qəzəbləri, kinləri.

Sənə böhtan atdır, özləri oldu ləkə.

Partlasın qəzəbindən böhtan, ləkə xadimi.

Neçə sülənən gəda –

Müstəmləkə xadimi!

Sənə böhtan atdır “Kommunist” qəzetindən.

Maskalanmış, sarılmış bir iblis qəzetindən.

Tindən gülə atdır... Xeyir, tutmadı səni,

Qaytarıb böhtançıya tuşlayıram gulləni:

– Ölli manat muzd aldin, ye, boğmalan, gəbər, öl.
Gəbərməsən, o muzdu Şahnəzerlə yarı böl!

Henrix Borovik ilə,

Belyayevlə yarı böl!

Mirzə Xəzər! Səsinlə göydə ulduzlar yanır.

Hər gümləndə işiqli bir kəhkəşən saxlanır.

Mirzə Xəzər! O alçaq Azərbaycan deyil, yox.

Düşmənlərin hinində kor toyuqdu, las toyuq.

Çaşdim, toyuq söylədim, inan, qoca tülükü də

Ondan yüz qat şərəfli, ağbəxtidir bu ölkədə.

Yad önündə diz çöküb hər gün sülənən gədə

Yalan, böhtan qusduqca rəzilləşir get-gedə.

Mirzə Xəzər! Yamandır xəbərsizlik bələsi –

Azərbaycana qarşı Moskvanın yapdığı süket
blokadası!

Ölüm blokadası!

Susma! Qızıl – qırmızı qanlı imperianın

Yere gəlir arxası.

Gəbərəcək dargası.

Səsin qulağımda yox, gözlərimin üstədir,

Şəhidlər türbəsində solmayan guldəstədir.

Səsin, inan, əzizdir Bəstə nigarım qədər,

“Cahargah”ım, “Segah”ım, “Şur”um, “Qatar”ım

qədər.

Susma! Hayqır cahana Ulutürkün səsini,
Yerin-göyün səsini, haqqın səs töhfəsini.
Əsirgəmə bəşərdən od saçan nəfəsini.
Səsin – bahar nəsimi... Cavid, Babək, Nəsimi!

Canavar zağasını dağıdır sənin səsin,
Təbərrikim, tutiyam, gülənfəs müqəddəsim.
Bu səadət, bu sərvət
Qəbrədək mənim bəsim...

Azərbaycan yaralı... yüz yerdən kəsim-kəsim...
Səsinə quzu kəsim.
Susma, ucalt hökmünü,
Ey mənim dadırısim.

Ulutürkün vardırsa Xəzər kimi arxası,
Darmadağın olacaq bize qarşı Kremlin
Sükut blokadası,
Ölüm blokadası!

Bakı, dördüncü gün,
24 yanvar, 1991

Övladları pərvənələr, qızı qızı, qızı qızı,
Dərdli, qızılı, qızılı, qızılı, qızılı, qızılı, qızılı,
Ne Mikayıl, ne Xəlilim,
Men həsrətim, men həsrətim, men həsrətim,
Men gündoğan xəzinəsi, Nizamətin “Xəzər” adı,
Nəsimim küləklərə işləş verən nəfəsi,

Men Tomruş, Qızılı, qızılı, qızılı, qızılı,
Sah İsmayı! Xəzərinə uyğur işqə salan nüfuzuq
Salam, Aysa eardaslar, Cəfər, Cəfər, Cəfər,

SALAM MƏNİM QARDAŞLARIM!

*Qərbi Almaniyada yaşayan
Türk-azər qardaşlarımın
görüşünüə gedən qüdrəli
aktyorumuz Mikayıl Mirzə üçün*

Salam, mənim qardaşlarım,
Salam, mənim soydaşlarım, sirdaşlarım!
Gözlərimdə illər boyu oda dönmüş intizarım,
Bir salona sığışmayan qandaşlarım!

Iftixarım, iqtidarım –
Yarım damla, damlayıram Kür suyuna
təşnələrim, yanıqlarım!

Vətənindən qoparılan kişilərə salam olsun,
Yurd-yuvası dağım-dağım,
Özü perik düşənlərə salam olsun!

Dağ çiynində dərd dağları,
Heç cinqır da çıxarmadan dözenlərə salam olsun!

Dar qəfəsi, daş qəfəsi qırmaq üçün
Fürsət, macal gəzənlərə salam olsun!
Bu həsrətlə, bu nisgillə ölenlərə salam olsun,
Qalanlara salam olsun!

Ağbirçeyi, ağsaqqalı – anam, atam,
Körpələri balam olsun!

Gül dəstəsi istəmirəm,
Diqqətiniz, riqqətiniz qoy bənövşə, laləm olsun!

Sizə salam gətirmişəm kainatın dan yerindən,
Şüaları hər ölkədə,
Özü günəş kimi vahid Azərbaycan Türklerindən.

Zəncirləri, məftilləri, sərhədləri qıra-qıra,
Təyyarəylə, qatarla yox, qanadlarla uçdum bura.

Uçdum Bakı Binəsindən,
Salam onun yaşlı-yaşıl nanəsindən
Zümrüd kimi zeytunundan,
təkəm-seyrek laləsindən.

Azərbaycan havasını ölkə-ölkə daşımaqdır mənim
peşəm.
Baharımı çantamda yox,
Nəfəsimdə gətirmişəm, gözlerimdə gətirmişəm.

Dizlerimdə gətirmişəm
Daşkəsənin dəmir, polad qayasını,
Ciyərimdə gətirmişəm Xəzərimin havasını!

Bizim qoca planetdə, bizim cavan planetdə,
Lalələri qana dönmüş bu gülüstan planetdə

Heç bir yerdə əvəzi yox bir ölkə var:
Azərbaycan əziz diyar!

Övladları pərən-pərən,
Dərdlə, qəmələ əkiz diyar!

Nə Mikayıl, nə Xəliləm,
Mən həsrətəm, mən nisgiləm.

Mən gündoğan xəzinəsi, Nizaminin "Xəmsə"siyəm,
Nəsiminin küləklərə üçüs verən nəfəsiyəm.

Mən Tomrisin, Gültekinin şah çələngi, baş tacıyam,
Şah İsmayıll Xətayinin əsrlərə işiq salan qılıncıyam!

Salam, əziz qardaşlarım, Gözlərimdə sıçram-sıçram
sevinc yaşım, qəm yaşalarım!

Soydaşlarım,
Daim gözü yolda qalan yoldaşlarım!

Keçib gəldim Xəzərimin təzə bahar havasından,
Ləngərlənən Bakımızın haqq-ədalət lovğasından,
Məni Aya, Marsa çəkən tətillərin dalgasından!

Gül vermedi, könül verdi mənə onlar,
Gecə qızıl tonqalları nəfəsilə yandıranlar.
Gözlərimdən işiq alan ulduz-ulduz kəhkəşanlar.

Bir hündür, ağ dəvə gördüm mən gələndə,
Bizim Baki Binəsində,
Təyyarədən bir az gəndə.

Nə zaman ki, dəmir qartal silkələndi,
Mənə bir an öylə geldi

Neçə-neçə sərnişini, bağlamani, çamadani,
Benzin içib nərə çəkən bir azmanı

Asimana qaldıran güc
Nə dörd mator, nə şassidir, nə qanadlar.

O ağ dəvə, dağ dəvədir
Bu möcüzə, bu iqtidar.

Ağ dəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı.
Oğlanı qan apardı,
Dərmanı qızda qaldı.

Karvanından ayrı düşən ağ dəvəyəm.
Yol gedirəm, səhraların alovunu uda-uda,
Hovsarımı tutan yanar, ildirimlər görək tuta.

Ağ dəvə düzdə qaldı,
Yükü Təbrizdə qaldı.

Toyum bu üzdə oldu,
Yarım o üzdə qaldı.

Anam Təbriz, haçan bitər bu ələmlər?
Haçan sönər bu dünyada cəhənnəmlər?

Ağ dəvə düzədə qaldı,
Yükü Təbrizdə qaldı.
Saranı sel apardı,
Örpəyi üzdə qaldı.

Ərk qalası neçə yerdən deşik-deşik, çopur-çopur
Qəlpələri qayadan yox, qaladan yox, candan qopur.

Ərk qalası dəlik-deşik... bəlkə yüz min güllə yeri.
Anam Təbriz, üreyinlə soyutmusan gülələri.

Ağ dəvə düzədə qaldı,
Yükü Təbrizdə qaldı.
Batırdı qəmlər məni
Gəmin dənizdə qaldı.

Bu qəmlərə, sitəmlərə son qoyular haçan, haçan?
Dağınışsan, bir yumruq ol, qalx ayağa, Azərbaycan!

Ağ dəvə düzədə qaldı,
Yükü Təbrizdə qaldı,
Sizdən naçar ayrılsam,
Bilin, can sizdə qaldı.

Dəvə gedir cəhənnəmi gəvələyib uda-uda,
Dəvə dözür həftələrlə susuzluğa, aclişa da.

Dəvə yanır, bircə damla şəhdir onun içdiyi su.
Dəvə acdır... kol-kos yoxsa, azuqəsi kol qoxusu.

Dəvə gedir, bəs nə üçün bəbəkləri yaşıdı, qandı?
Dəvə gedir... ürgücləri Elbrusdu, Savalandı!

Dəvə gedir, ayaq izi qumsallıqda lapar-lapar.
Buz qütbündə addımlasa nəfəsindən buzlaq qopar.

Dəvə gedir, baxa-baxa sola, sağa.
Dəvə dözür planeti belində tek daşimağa.

Dəvə dözmür, dözmür dəvəm başqa anda:
Hövsarını bir eşşeyin quyruğuna bağlayanda!

Dəvə qalxır, od püskürür nəfəsində dəvə kimi,
Ayaqlayır hovsarını yada verən bir xaini.

Sən dözümün timsalısan, ey alagöz, ey alagöz!
Susuzluğaaclığa döz! Danlağa döz! Qırmanca döz!

Torpağını alsalar döz! Fəlakətə salsalar döz!
Səhralara qovsalar döz! Lap dərdini sorsalar döz!

Döz! Döz! Döz! Döz! Döz!
Döz! Döz! Döz! Döz! Döz!
Döz! Döz! Döz! Döz! Döz!
Döz!

Feqət dözmə, dözmə, dəvəm, dözmə ondan:
Hovsarını bir ulağın quyruğuna bağlayanda!

Sən tanklardan qüvvətlisən, dözmə, dəvəm, dözmə dəvəm!
Raketlərdən sürətlisən, dözmə, dəvəm, dözmə dəvəm!

Çöp ayaqlı səltənetdən qüdrətlisən, dözmə dəvəm!
Gizli-aşkar siyasətdən, hər naməddən, kəmfürsətdən
Cürətlisən, dözmə dəvəm!

Yürü dəvəm, az tapdala əqrəbləri, ilanları.
Bir xalq üçün tale quran gizli-aşkar planları.

Milyon dəfə qüvvətlisən tank içində yatanlardan,
Bir medalın ziyiline millətini satanlardan.

Sərhəd, məftil, yasaq, şallaq qabağında düra bilməz.
Sən nəfəsli, o kəmnəfəs.

Avtomatlar, pulemyotlar
Qasırğanı kəsə bilməz!

Oyanmışan, dözmə dəvəm, az tapdala o əntəri,
Öz xalqını tapdalayıb stol güdən gədələri.

Dözmə dəvəm, vur özünü bir aşağı, bir yuxarı.
Yandır kül et gəlib yürda başçı olan başsızları.

Yürü, dəvəm, dəvə qeyzi ucalarda səngərlənir.
Sənin alma gözlərində Baykal, Xəzər ləngərlənir.

Ağ dəvə düzədə qaldı,
Yükü Təbrizdə qaldı.
Dedim: Yetək vüsala,
Murazım gözdə qaldı.

Ağ dəvəmin ürgüçündən qan süzülür, qırmızı qan.
Dəvəm ağdır, günəşim ağ, ey ağappaq, ağ gündoğan.

Salam, qızıl gündoğandan günbatana gələn dostlar!
Sizdə dəvə dözümü var, sizdə dəvə qeyrəti var.

Sizə salam gətirmişəm kainatın dan yerindən,
Şüaları hər ölkədə,
Özü günəş gimi vahid Azərbaycan Türklerindən!

Türkan

QARABAĞ ŞƏHİDLƏRİNƏ AĞI

Başım, beynim tüstülənir, varlığında kədər, təlaş.
Gözlərimdə ildirilmişdir damla-damla axan qan-yaş.
Mən yenidən doğulmasam, daşam, inan, qupquru daş.
Taqətim ol, qeyretim ol, qoydırçəlim yavaş-yavaş.
Sənsən həsrət gözlərimin həm qarası, həm də ağı.
Qaytar mənim qüdrətimi, Odər yurdu, Od torpağı!

Varım-yoxum, cismim-canım Təbrizimi itirmişəm.
Bağ-bağçamı, gülşənimi, nərgizimi itirmişəm.
Yetim qalan bir dalğayam, dənizimi itirmişəm,
Dürdanəmi, yeganəmi, əzizimi itirmişəm.
İtirmişəm başım üstə kəhkəşəni, cilçıraqı,
Qaytar mənim çıraqımı, Odər yurdu, Od torpağı!

Cüt qolumu ciyinimdəncə vurub saldı qarı düşmən.
Arxasında qoca gürzə – qızıl xallı sarı düşmən,
Yurdumun da içərisi yarı dostdur, yarı düşmən.
Silib həyat kitabından tamam namus arı düşmən.
Köməyim ol, aça bilim dordolaşıq bir yumağı,
Qaytar mənim çıraqımı, Odər yurdu, Od torpağı!

Əlvan-əlvan, xonça-xonça neçə məzar, neçə gülzar.
Mənə yardım edə bilməz nə göz yaşı, nə ahu-zar.
Qəhrəmanlar məbədisən, ey əbədi şanlı diyar.
Qərənfillər tonqalında yanar odlar, sənər odlar.
Başında ağ tacım olsun, ensin göydən ağ buludlar.
Şırırm-şırırm parçalayıım kəsafəti, qaranlığı,
Qaytar mənim cürətimi, Odər yurdu, Od torpağı!

Sol böyründə Namiq yatır, sağ elində Elşad, Aydin.
Onlar candan keçərdimi, sən od içəre yanmasaydın!
Daşaltıdan, Xocalıdan fəryadını ərzə yaydın,
Ən qeyrətli mərdlərini harayladın, hayan saydın,
Atıldılar cəhənnəmə ilk gəncliyin bahar çığı,
Moskvadan gələn tanklar şırımladı bu torpağı.

Qurban olum mən onların qana batmış tellərinə,
Silahsız da tüfəngsiz də düşmən boğan əllərinə.
Qoy döşənim, qoy üz sürtüm solmuş məzar gullərinə,
Düzülməmiş, ya düzülmüş mərmərinin dan yerinə.
Su səp yetim anaların kabab olmuş dillərinə,
Su səp, azca durulsun qoy o gözlərin qan çanağı,
Qüdrətim ol, cürətim ol, ey qəhrəman Od torpağı!

Mən bilirəm: dərdlərini yumruğunda sixacaqsan.
Sən bu dibsiz cəhənnəmdən çıxacaqsan... Üzü ağsan.
Nurlu dağsan... zülmət dağı devirəcək, yixacaqsan,
Boğazından yapışanı boğmalısan, boğacaqsan.
Təbrizləri, Ülviləri sən yenidən doğacaqsan.
Öz bətnindən doğacaqsan İştıqlı, Azadlığı.
Qüdrətim ol, ey ümidi, ey qəhrəman Od torpağı!

Planetin paytaxtı yox, başdan-başa planetsən.
On səkkiz min aləm səslər, sən özünsən, hara getsən.
Bəşəriyyət yoxa çıxar, itər-batar bir gün itsən.
Odda yanmaz, suda batmaz, ərzə siğmaz bir igidsən.
Min illerin arxasında insanlığın gür mayağı,
Bir də alış, bir də parla, Odər yurdu, Od torpağı!
Nə Bağ Ata əfsanədir, nə Nizami, nə də Babək.

Gözlərinə Nəiminin, Nəsiminin şəklini çək.
Həqiqəti dəfn eləmək istəyənlər gəbərəcək.
Bağrı yanmış Qarabağım bir də qalxıb göyərəcək,
Göyərəcək çıçək-çıçək, lalə-lalə, ləçək-ləçək.
Gözlərimin çeşməsilə suvarıram o növraigı,
Növraigımsan, bayraqımsan, Odər yurdu, Od torpağı!

Yox, ölməyib... gömülməyib, dağ başında dağdı məndlər.
Al günəşin haləsində qanad çarpır... sağdı məndlər.
“Boq” kəlməsi dada çatsın, ülvilikdə Bağdı məndlər.
Məhv olmadı, kainata şüa-şüa axdı məndlər,
Bu inamdır sərinlədən sinəmdəki çarpez dağı,
Yüksəl, dağım, dayağımsan, Odər yurdu, Od torpağı!

Ballı qaya... Ərimgəldi... Xaçındərbənd... Cıdır düzü...
Xəzinəmdir yerin altı, saf aynamadır göyün üzü.
O çöllərdə Təbrizimin əl həniri, ayaq izi...
Qoy bürüsün Qarabağı gül sərgisi, gül dənizi.
Alaq düşmən caynağından Sırxavəndi, Canyatağı.
Yatağım yox, otağım yox, varlıqimsan Od torpağı!

Cılızların, yavalaların mini dəyməz bircə mərdə.
Ağciyərlər toz da deyil qəhrəmanlar olan yerdə.
Yüksəldilər ülviyətə dalğa-dalğa, pərdə-pərdə.
Qoy "Segah"ım, "Çahargah"ım havalansın bir aə, bir də
Düşündürsün... düşünməsə sən olmuş bil insanlığı.
Sazım, tarım, setarımsan, Odər yurdu, Od torpağı!
İnsanlığın vahid yolu – insanlıq məhəbbətdir,
Kimlər bunu anlamasa bircə torba çürük ətdir.
Sərvət, şöhrət düşgünləri damar kəsən kəmfürsətdir,
Parlementi mundarlayan xəyanətdir, cinayətdir.
Kirpikləri dolasdran his, qurum, say qurumsağı,
Dağıt zülmət buludları, Nur qaynağı, Od torpağı!

Qudurğanlar dinc durmasa, Daşqın, Tufan olasıyam.
Yırtıcılar dünyasını burulğana salasıyam.
Nakam gedən məndlərinin qisasını alasıyam,
Ölsəm belə, bu aləmə mən yenidən gələsiyəm
Anaların gözlərindən qanlı yaşı siləsiyəm,
İnan mənə: əbədisən, ey bəşərin haq bayrağı,
Batan, çıxan Günsəvimsən, Odər yurdu, Od torpağı!

Ürəklərdən alov qalxır: □– Can Daşaltı!.. Can Xocalı!
Pulemyotlar, toplar coşdu: – Sovrul göyə, yan, Xocalı!
Dağın, daşın başdan-başa qan dənizi, qan, Xocalı!
O dəhşəti, o vəhşəti minillərlə an Xocalı!
Şəlalələr qana döndü, qan-yaş gördüm hər bulağı.
Boynu büük bənövşəni kimlər qırdı, Od torpağı?

Süngülərə keçirdilər yüz uşağı, min qundağı.
Ağsaqqalı, ağbirçeyi, ayüzüünü, güldodağı.

Od qarışq külə döndü yun şalının hər saçığı,
Uçdu, qondu budaqlara igidlərin çal papağı.
Unutmazsan o papağı, Odər yurdu, Od torpağı!

Qaranlıqda oğru kimi yurda gecə girdi onlar,
Ulduzları güllələyib göydən yere sərdi onlar.
Beşiklərdən tər qönçəni, ilk nübarı dərdi onlar,
Çocuqlara əmzik deyil, od lülesi verdi onlar.
İsti külə döndərdilər bar üstündə min büdağı,
Unutmazsan o alçağı, Odər yurdu, Od torpağı!
Od püskürən qızmış tanklar Ayı, Günü basdı, keçdi.
Qəsrləri viran qoyub buludlardan asdı, keçdi.
Öylə bilmə dəmir üstə mürgənədə, pasdı, keçdi.
Mürgənələr arzu dolu ürəkləri hədəf seçdi,
Zülmət nuru yaraladı, alçaq övcü, qara ağı.
Yandır sənən cilçıraqı, Odər yurdu, Od torpağı!

Donmuş torpaq – quru taxta, qan sinəmdə laxta-laxta.
Qarmı dolan gözlərimə, ya çovuyan çovğun, şaxta?
Körpəmmidir süd axtaran, döş axtaran qaranlıqda?
Kiçik tonbul əllərile isinirəm mən bu vaxtda.
Qan iyinə qaçı, gəldi... seyr elə ac yalquzağı.
Qanəməri, südəməri unutmazsan, Od torpağı!

Gelinlərin ayağını corabıyla bağladılar,
Düzüb xəndək kənarına diz üstündə saxladılar.
Ərənlərin tunc alnını avtomatla dağladılar.
Qaçanları Meşəlidə, Cəmillidə haqladılar
Qanlı bıçaq qamarladı cüt sırgalı cüt qulağı,
Hanı zümrüd boyunbağı, Odər yurdu, Od torpağı!

Sən bəşərə bəxş etmişən son tikəni, ilk ruzunu.
Öz əlinlə yandırmışan özgələrin ulduzunu.
Söylə, kimdən əsirgədin çörəyini, ya duzunu?
Qorunusən qərbin, şərqiñ izzetini, namusunu.
Xankəndinə sığışmayan yaxşılığın buymuş sonu.
İmdadına çata bilməz nə oxşama, nə bir ağı.

Min yaramın məlhəmi ol, Odər yurdu, Od torpağı!

Bu müsibət nə Daxau, nə Osvensim, nə Xatndı.
Qurşunlanan zər qələmli Dan ulduzu Salatndı.
Yəhərləri qana batmış Qıratndı, Duratndı.
Yadda saxla: daşnak sənin ən rəhməsiz cəlladındı.
Boğazında kəmənd oldu körpələrin bələk bağı,
Uğradın rus zavalına, Odər yurdu, Od torpağı!

Yadda saxla, qoca tarix, mən Türk oğlu Ulutürkəm.
Əhrimənlər qarşısında sanma çökəm, boyun bükəm.
Bircə kişi qalsam belə, güman etmə yalqız, təkəm.
Mən – dünənəm, mən – bu günəm, gələcəyəm, yerəm –
göyəm.

Həzrət Əli qılınçiyam, oddan gərək bir qın geyəm.
Kəsib keçəm xəyanəti, cinayəti, alçaqlığı.
Eşqim, hüsnüm, cəlalımsan, Odər yurdu, Od torpağı!

And içirəm Təbrizimin Günəş boyda məzarına,
Dünən solan, bu gün bir də çiçəkləyen gülzarına.
And içirəm ilk gəlinim Sevincimin ah-zarına,
Göz yaşından xal-xal olmuş alyanaq qollarına!
And içirəm Xocalıının qapadılmış yollarına,
Yarpağında insan qanı... xinalanmış kollarına:
Daş gəmirib, qum yeyəcək yurduma göz dikən yağı,
Ucal, yüksəl, Odər yurdu, sən ey haqqın ağ bayraqı!

Əhrimənlər yuvasını darmadağın edəcəksən,
Qalxıb sabah Aya, Marsa, ulduzlara yetəcəksən.
Altı milyard insanlığım, qarı düşmən, sənsə təksən.
Zəhər saçan bir əfisən, tor quran bir hörməcəksən,
Təpiyimin altındaca gəbərəcək, ölcəcəksən.
Təbərrikim, tutiyam bil Qaradağı, Qarabağı.
Yüksəl Günəş mövqeyinə, Odər yurdu, Od torpağı!

Başın üstə karvan yolu... Karvan deyil, Odərvandır.
Şəhidlərin al qəniyla qönçə-qönçə, al-əlvandır.

Malibəyli bircə ovuc torpaq, yoxsa asimandır?
Kəhkəşandrı, hər ulduzu şölə veren qəhrəmandır.
Bu dünyada qalanancaq yaradandır, yaşadandır.
Sənin hökmün yaratmışdır cahan boyda təmtəraqı,
Cahan kimi əbədisən, Odər yurdu, Od torpağı!

Qolum üstə şirin-şirin yatmış idi... oyandımi?
– Atam! – deyib ətrafına göz yaşıyla boylandımi?
Doqquz qatlı imarəti silkəldə fəryadımi?
Öpdüm tonbul ayağından, öpdüm kiçik yumruğundan.
Ovunmadı... kimi umdu, kimin çəkdi o, adını?
Ona nə cür cavab verim bu dan üzü, bu sübh çağı?
Özün ovut o körpəni Odər yurdu, Od torpağı!

Türkan, 1 aprel 1992

Min seğlamı qızılır, qızılır, qızılır
Dostların hərbiyi, hərbiyi, hərbiyi
Yoxsa on bir işləmən, işləmən, işləmən
Planete güləşən qızılır, qızılır, qızılır
Bunca ölümlənəcəyi, bunca ölümlənəcəyi
Sünlü ləsəpənənən qızılır, qızılır, qızılır
Bir dərəcənənən qızılır, qızılır, qızılır
Yüz-süsənənən qızılır, qızılır, qızılır
Min dalğınənən qızılır, qızılır, qızılır
Milyard məhsət damınıñ ebañılıðı, ol, ol, ol
Ləp sönsənənən qızılır, qızılır, qızılır
Qan təzyiqin yetəndə
Ürək – qızı yetəndə
Hər addımm – qızılır
Açın yollar – qızılır
Göndərən qızılır, qızılır, qızılır
İnsanın şəhərənən qızılır, qızılır, qızılır
Qoy məsələn, arğın məsələn, qızılır, qızılır
Sevalan uruyim, həbən, həbən, qızılır, qızılır
Nur selləri tökülsən, qızılır, qızılır
Gülməyən üzər, qızılır, qızılır
Mühümüllər şəhərənən qızılır, qızılır, qızılır
Azərbaycan işçilərinin hər təxərənənən qızılır, qızılır
Türkmenlərin, Türkmen, Türkmen, qızılır, qızılır
Otaqlılar, qızılır, qızılır, qızılır

YAŞASIN HƏYAT!

Sumqayıt əməkçilərinə

Qan təzyiqi – yüz səksən

Yrək – infarkt şırımı.

Hər ayağım – əlli ton,

Üçəcə addim atmağa yox taqəti, qırımı.

Çağırıdı Sumqayıtim, tərk etdim çarpayımı.

Leysan tökür...

Şimşəkdən, ildirimdən istədim

Qüdrət, cürət payımı.

Gəldim, burda nə gördüm:

Nərildəyən zavodlar.

Qızılıgül dəstəsində par-par alovlar, odlar.

Boynumu qucaqlayan salon gülzar, laləzar.

Payızın ortasında qönçələnən bir bahar,

Burda ölümü tapdar Loğman qardaşlarım var.

Sütül respublikamın özül daşını qoyan

Yüz-yüz nəfəsdaşlarım, min-min işdaşlarım var,

Burda şairlər var ki, məndən min dəfə cəsur.

Burda dədələr var ki, köksündə ümman susur.

Burda çocuqlar var ki, yiğmiş bir cüt gözünə

Mənim bəlkə yüzillik işığımı, ziyanı.

Bülbülləşən cəh-cəhi

Aya, Marsa qaldırır Yerdən poeziyamı.

Görən xəstəyəmmi mən? Xəzər dənizi – tufan!

Yoxsa ağ qasırgalar nur alır ağ saçımdan!

Məgər xəstəyəmmi mən? Çinarlar məğrur, mətin.

Bəlkə heykəlləridir Təbriz adlı qüdrətin,

Ləyaqətin,

Qeyrətin!

Müğənnilər dilində şərbət dadır qəzəlim.

Ürəyimi ovunda qızıl nar kimi tutmuş

Ofelya – Türk gözəlim.

Birdən hiss edirəm ki, mən ekvator xəttiym.

Öyle bir qataram ki, təkərləri – dan yeri.

Doğrayır, cilalayır

Çayır basan relsləri.

Mən özüməm Sumqayıt, domna kürələrim – od.

Laləzar ocaqlarım bəlkə ləl ilə yaqt.

Bağçalar – öz Loğmanım, sərvələr – qəddim, boyum.

İçərimdə dörd ümman oynarmı oyum-oyum?

Hani əvvəlki o qəm?

Gündüz altun Xəzəri pul-pul edən zər kimiyəm.

Ən uca zirvə uman qartala bənzər kimiyəm.

Qələbiyəm Ayla, Günəşdən, ya dənizlər dibiyəm!

Min sağlaması cəbhədaş xəstə məgər xəstəm?

Dostların bəxş etdiyi məgər bir güldəstəmi,

Yoxsa on bir iqlimdən qanadlanan gülüstan?

Planetə gül səpən hər sex – bir ülvi dastan.

Bir dalğanın boynuna

Min dalğa çələng hörər.

Milyard ulduzdan biri

Lap sönsə də, kim görər?

Qan təzyiqim yerində,

Ürək – qıy vuran laçın.

Hər addimim – meridian,

Açın yolları, açın!

Qoy sərhədlər, ehkamlar, kor duyğular sökülsün.

Savalan ürəyimdən qoy Təbrizə, Məşhədə

Nur selləri tökülsün.

Gülməyən üzlər gülsün.

Azərbaycan işığı Suriyaya, İraqa, Əfqanlırlara tökülsün.

Türkmanı, Türklerim, Əfşarları da gülsün.

Mərd ol, XƏLİL RZA, çəkilmə geri.
Zəfər qılıncını itiləməli!
Ölüm yaxın gəlsə, zəhm ilə yeri,
Başından, döşündən itiləməli!

Vaxtmı, macalmı var xəstələnməyə?
Hələ dünya ilə vurhavurum var.
Verin qəzəbimi bəstələnməyə,
Murdarlar əlində hələ Laçının,
Şuşam var, Göyçəm var, Zəngəzurum var!

Udsun fatehləri qoy Yerin təki,
Leysana, tufana, oda girəlim.
Yumruqda birləşən beş barmaq təki
Böyük yurdumuzu birləşdirəlim!

Azaddır Şimali Azərbaycanım,
Bəs Cənubum necə, bəs Qərbim necə?
Üç milyon 500 yüz min kvadrat kilometr.

Xətayı torpağı dönsün, olsunmu
Qəssablar çəngində qanlı kələfə?
Qolum – Koroğlunun Misri qılıncı,
Başım – Şah İsmayıł tacı deyilse,
Öylə hesab et ki, çoxdan ölmüşəm,
Üstümdə bayquşlar versin səs-səsə.

Sən məni aldada bilməzsən, çəkil,
Əmmaməli iblis, öz tiryəkinlə.
Himalay dağını haraylar Xəlil,
Şərqdən Qərbə çatan Turanı dirlə!

Böyük vəhdətdədir şairin canı,
Şad günə xəstəhal gəlməyəcəyəm.
Birləşdirməyincə Azərbaycanı,
Yüz il yaşasam da, ölməyəcəyəm!

Mərd ol, XƏLİL RZA, gileylənmə ki,
Addimin ləng... yoluñ asılmañ dağdır.
Vətən qüdrətlisə, şairi sağıdır.
Yayınma, düz dəysin gülən hədəfə.
Səni el sevgisi hələ min dəfə p uñopev sūy
İnfarktin, əcəlin, kor Əzrayılın
Qara caynağından qoparacaqdır!

Sumqayıt, 24 oktyabr

Har nəhən qəmən özüm arıb
Bu golisi qəpənlişlərə
"Uşaq" -
Mən -
Ayaqları Himalayda,

Ozıqı pıñ qarət illi
O dəvətiñ qəbələnəsəzliyin
Bən qarlı illi
Ifi gürünç illi
Cəsədinin qazanıq
Qanınlıq -
Volqı.

Həm Bəxara, hem Səməqəd
Zen qızıñ - Qəsəbəmən, Qıbiliniñ
Sən deyisen - Həvalənnəl
Kəməfənən -
Men deyirem -
Şən deyiləm -
Get, dolan -
Döne-döne -
Necə Açıq -
Sikomən, -
Men deyin -
Göstərişmə -

GƏLİR BÖYÜK AZƏRBAYCAN

Mənim əsim sona yetir.
Od kövşəyib, alov udan
yüz vaqonlu qatar sanki
polad relslər üzərində
şaqqlıdaya-şaqqlıdaya,
tüstü, duman yaya-yaya
yaxınlaşır son mənzilə.

Mənim əsim sona yetir.
Səmaforda yaşıl işıq,
“Uğur” deyən sarı bayraq...
Sürət böyük, mənzil yaxın...
əsimizin bu çağında
Mən bir müjdə sorağında,
Mən muştuluq gözləyirəm.

Qarşıda bir yeni era...
O qüdrəti dağ başından səsləyirəm.
İlk gününü, ilk anını
Gözlərimin giləsində,
ürəyimin pərdəsində,
Dərin-dərin guşəsində bəsləyirəm,
gözləyirəm.

Sən deyirsən: – Gözətdəmə! Öldürülüb.

Mən deyirəm: – Dipdiridir.
Bəlkə ton-ton saxsı içrə
Təkcə qalan mirvaridir.
Sən deyirsən: Gəmiriblər, sümürüblər.
Çox didilib, çox talanıb.
Dönə-dönə şaqqlanıb,
Neçə yerə parçalanıb.

Mən deyirəm: – Kül altında qalan qordu,
Gözlərimdə yanın nardu,

Yalnız Araz, ya Kür deyil,

Ərzi qucan ekvatordu

məmləkətim.

Mən yixısam, yetim qalar bəşər, yetim

Bitib gedir iyirminci...

Mən gözləyən gəlir, odur!

Məğrur,

cəsur, büllur

ve nur...

Mən istəyən gəlir, odur.

Hər nəbzimdə nəbzi vurur.

Bu gəlişi görmeyənler

bir de baxsın gözlərimə,

Mənəm onun şah damarı.

Mən – sabaham,

mən – üçüncü minilliyyin qanadları.

Gəlir, odur!

Ayaqları Himalayda,

Əli çatır Kamçatkaya,

Trakaya.

Başı qarlı Savalandı,

Köksü – Qobi.

XƏLİL RZA – çarpan qəlbı

Qanımdadır Qara dəniz, Baykal, Xəzər.

Volqa – mənim alnımda ter.

Həm Buxara, həm Səmərqənd

Ətəyimdə bir əlçim zər.

Sən deyirsən: – Havalanma!

Kəmnəfəsdir, o kəmnəfəs

Mən deyirəm: neçə-neçə uluslara

öz qanını bağışlayan

dahi millət öle bilməz!

Get, dolan gel Almaniyani,

İtaliyanı, Fransanı...

Silkəmədi, oyatmadı gör hansını?

O dənizdən bir damladır

Roma, Romul qardaşları –

Qurd döşündən süd əmənlər.
 Mən canavar olmasam da,
 qurd ürəyi yemiş ərəm.
 Üç qıtəni birləşdirən bir məhvərəm.

 Üç qıtəyə toxum səpən öle bilməz.
 Nə yarımcən, nə kəmnəfəs...
 Nəfəssizlər nəfəsiyəm.
 Xam metaldan polad yapan
 alov, atəş kürəsiyəm.
 Mən – üçüncü minilliyyəm,
 Qulağını gen-gen açsıñ
 qəlbə karlar:
 Heçcə biri qalmayacaq:
 öyə-öyə azaldığı
 qəbrə qoyan qəsbkarlar,
 Dişlərimin dibineçən silahlanmış davakarlar
 baxar korlar –
 öz torpağı ola-ola,
 yad toppağa əl uzadan haramxorlar.
 Nəfsi diri, özü ölü gorbagorlar.
 Heçcə biri qalmayacaq.
 əsrə ləkə, ərzə ləkə –
 Gizli, aşkar müstəmləkə.
 Gözdən titə, kirpikdə his –
 Sərhəd, dövlət, milis, xəbis,
 taxtabiti, fateh, dustaq...
 Heçcə biri qalmayacaq.
 mən – üçüncü minilliyyəm,
 höküm qəti, andım qəti

 Mən yardımə səsleyiirəm
 hər nəfəri, hər milləti.
 Hər fitnəni yuvasında haqlamalı!
 Yalnız mətbə sözləri yox,
 ürəkləri, şüurları,
 şüuraltı düşüncəni yoxlamalı!

Millətləri udmaq üçün gizli nəqşə çəkənləri
 rüşvayçılıq divarına,
 boş məzara mixlamalı!
 Bu məsləkin havasıyla
 yaşa dolur Azərbaycan!
 Zirvələrdən üzü bəri
 gəlir məğrur Azərbaycan!
 gəlir cəsur Azərbaycan!
 Nur və büllur Azərbaycan!
 Dar gözlərin görmədiyi
 tamam yeni Azərbaycan!
 Varlığında od yerinə
 cəzən qanım Azərbaycan!
 Acgözlərə, zalimlərə
 yağı, qənim Azərbaycan!
 Ey yokşən, çəkil, rədd ol!
 Açır yolu Azərbaycan!
 Böyük, ulu Azərbaycan!
 Mənim qanım kimi dəli,
 Dəli-dolu Azərbaycan!
 Köhlənimə çata biler kimin atı
 Gözlərimdə ulduzlanır Azərbaycan kainatı.
 Heçcə biri qalmayacaq:
 dolu cibli boşboğazlar.
 Peyseri kal, beyni cazlar,
 azkən çoxlar, çoxkən azlar.
 Sübhə qədər xosunlaşan sürü – sürü yerlibazlar
 Heçcə biri qalmayacaq:
 dartınanlar, sülənənlər.
 Bu rütbədən o rütbəyə sürünenlər.
 Ən mötəbər iş başında əqrəb boyda görünənlər.
 Qalmayacaq heçcə biri:
 zəli adam,
 nökər roman,
 kölə şeir.
 Bir məruzə cildi geymiş haray-həşir.
 Ölklərə tank yeridən həşəratlar

qan üstüne maska çökən deputatlar,
mənim əsim sona yetir

zaman gelir, yeni zaman
cahan doğur, yeni cahan.

Qupquru zoğlar içindən
qalxır cavan Azərbaycan,
yaşıl fidan Azərbaycan!

Sən mənə bax, ora baxma, ey yarımcانان،
mən özüməm yeni era,
tamam yeni Azərbaycan!

Dəvəçi – Türkən

Dilərimin qızılı Aşiq adlı qədəvəkarlar
Böyük ulu Aşiq
Məmən Məmən
Gizli gizli qızılı Aşiq
Gözəm həftə içində dərəcələr
Sənədli dərəcələr
mənədilər inin – türk mənimən rəbər qidü
Hər bir qəmərətənək rüdənə
Başlıq başlıq oğadıñ o nəbediñ
Gələn vətəm vətəm eyni şəhər
Qar neft, hər təmən iləs
Hər əfənni yuradıñ
Yalnız mənəñ işləməz
nişəd-vəzifət emrəqəzilər mənim nü
üləməzəd dəstək, hər təmən illəm!

MÜNDƏRİCAT

90-CI İLLƏR SƏNƏTKARA AZADLIQ

Sənətkara azadlıq4
Azadlığım6
Xüsusi təyyarədə8
Bakıdan gələn bağlama11
Dustaq geyimi12
Yarı canım ordadır13
Cəza köynəyi15
Soruş, peşimanammı?17
Kəfənnini geymiş kişi18
İllaham üstündə21
Bayram çiçəkləri22
Firəngizin məktubu24
Gültac balama26
Siyasi dustağın yeriş qaydası27
Gözüm qaldı29
Qorxu girmədi qəlbe30
Qaçsan güllələyəcəm31
İttihad34
Vyetnam qızı Xanoy bala37
Ulu tanrı – poeziya40
Dözmelişən42
İradəni itilə43
Silah növləri45
Calaq vurun!47
Hələ durur cahanda..49
Zindanda novruz bayramı53
Sənin göz yaşaların56
Bircə qayğım57
Təki qələm-kağız verin59
Tanklar60
Qorxma, mən sarsılmaz dağ qalasıyam!61
Mən yeno döncəm Azərbaycana63
Vur66
Əlvida, Lefortovo!69
Bakiya doğru74

Qara tabutlar gəlir	78
Bacım Arifənin oxşamaları	80
Təbrizimin qan bahası	81
Azərbaycanın milli qəhrəmanı	83
Ağı	86
Gerbimiz – qəlbimiz	90

**LİRİK POEMALAR, POEMA-PAMFLETLƏR,
POEMA-MONOQLAR**

Apardı sellər Saranı	91
Mən şərqəm	94
Məşəl silahlar	99
Qürur mənim, qəm mənim	101
Qatar gedər	103
Səsin gəlsin, Təbrizim!	106
Göylərdən gələn kişi	109
Qorxaqlar, cəsurlar	111
Başıaçıq dayanan kişi	113
Qorx!.. Qorxma!	116
Mənə bənzə!	118
Müşfiqdənmi artığam, ya Şandor Petefidən?!	120
Sən mənə qüdrət ver	123
Sənin cavabın	125
Dənə galən toyuqlar	128
Gözün aydın, Azərbaycan	131
Haçan, hansı yerdə?	134
Nə yaxşı ki...	136
Silahlan	138
Sarsılmazdır qüdrətimiz	140
Şuşam	144
Şerim	147
Azadlıq meydanı	150
Bakı mitinq içində	153
Yaşasın od yurdu, qardaş Türkiyə	163
Bu meydanda, bu meydanda	173
Davam edir 37	178
Zindanda səadət	182
“Kamerada görərim...”	182
Yox mən qaca bilməzdim	185

Təbrik, Nelson Mandela	191
70 yaşlı sevgili adaxlılara alqış!	192
Salam, Boris Pasternak	194
Mənim həbs xəbərim	197
Qanlı cellada	200
Qovacağız!	205
Ağ çələngli Azərbaycan	215
Azərbaycan türkçesi	217
Mirzə Xəzər	220
Salam mənim qardaşlarım!	224
Qarabağ şəhidlərinə ağı	230
Yaşasın həyat!	236
Gelir böyük Azərbaycan	240

Buraxılışa məsul:	<i>Əziz Güləliyev</i>
Texniki redaktor:	<i>Rövşən Ağayev</i>
Tərtibatçı-rəssam:	<i>Nərgiz Əliyeva</i>
Kompyuter səhifələyicisi:	<i>Rəşad Həmidov</i>
Korrektor:	<i>Elmira Teymurova</i>

Yığılmağa verilmişdir 02.08.2004. Çapa imzalanmışdır 15.01.2005.
 Formatı 60x90 $\frac{1}{16}$. Fiziki çap vərəqi 15,5. Ofset çap üsulu.
 Tirajı 25000. Sifariş 9.

Kitab "PROMAT" mətbəəsində çap olunmuşdur.